

● GünXəbər



Dünya liderləri təbrik edir

28 May - Cumhuriyyət Günü ilə bağlı Azərbaycan Prezidentinin adına başda Türkiye prezyidenti R. T. Ərdoğan, Pakistanın prezidenti İmran Xan, ABŞ prezidenti Joe Biden, Rusiya prezidenti V. Putin, İngiltərənin baş naziri B. Johnson olmaqla dünya dövlətlərinin rəhbərlərindən təbrik məktubları gəlməkdədir.

Dünya bu görüşü gözləyir

«Rusiya lideri Vladimir Putinlə amerikalı həmkarı Joe Biden arasında keçiriləcək görüş Moskva ilə Vaşinqton arasındaki münasibətlərin yaxşılaşdırılması prosesinə töhfə verəcək».

Bunu rusiyalı senator Vladimir Cabarov deyib. "Görüş təkcə Rusiya və ABŞ üçün deyil, bütün dünya üçün vacibdir. Hamı gözləməkdən donub qaldı. Bəlkə də bu görüş bütün problemləri həll edə bilməyəcək, ancaq münasibətlərimizdə bir inkişafə səbəb olacaq", - senator bildirib.



Xalqımızı, ürəyi Azərbaycanla döyünen hər bir soydaşımızı qarşısında gələn 28 May Cumhuriyyət Günü münasibətilə təbrik edir, cansağlığı, dövlətimizin daha da möhkəmlənməsi və iqtisadi inkişafi yolunda mübarizədə uğurlar arzulayınp!

Cümhuriyyət qurularına və bu gün onu qoruyub saxlamaq yolunda şəhid olanlara Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik!

Tapdıq Abbas və "Parallel" qəzetiñin kollektivi.

Dayanacaqda maska taxmaq tələbi ləğv edildi

Mayın 31-dən ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatlarının (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə dayanarkən tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə ləğv edilir. Bu barədə Nazirlər Kabinetinin qərarında bildirilib.



... Qiyməti artanda dərd verir su da



Hökumət suyu bahalaşdırmaqla problemii həll edə bilməyəcək

Səh. 4


Ən sadiq dost...



Əsrlər qədər yaşı olan yaşadımız

Səh. 5

Kasıbların qənimi



Koronanın ömrü niyə uzandı?

Səh. 6



ARMENIA'S VANDALISM ON NATIONAL AND UNIVERSAL VALUES

The Armenians destroyed all our cities, all our historical monuments, plowed the cemeteries, razed the graves, built more than 60 mosques and kept cows and pigs in semi-collapsed mosques.

By: Fuad Huseynzade

"The Armenians destroyed all our cities, all our historical monuments, plowed the cemeteries, razed the graves, built more than 60 mosques and kept cows and pigs in semi-collapsed mosques."

Qarabağdakı erməni vandallığı Pakistan mediasında

Soydaşlarımızın təşəbbüsü ilə Pakistanın <http://thefortress.com.pk> saytında "Ermənistanın milli və bəşəri dəyərlərə vandallığı" sərlövhəli məqalə dərc olundu.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumatata görə, məqalədə işğaldan azad edilən Azərbaycan ərazilərində ermənilərin töretdiyi vandallıq və insanlığa sığmayan vəhşiliklərə diqqət çəkilib. Bildirilib ki, Ermənistan təxminən bu 30 il ərzində işğaldə saxladığı Azərbaycan ərazilərində məscidləri, mütqəddəs ocaqları təhqir edib, tarixi və mədəni abidələri dağıdıblar: "Ermənistanın, xüsusən müqəddəs yerləri, məscidləri və ziyarətgahları dağıtması, təhqir etməsi islam aləmi ilə yanaş, bütün dünyaya dəyərlərinə qarşı edilmiş barbarlığın təzahürüdür".

Yazında Prezident İlham Əliyevin təlimatına əsasən, səfirlərin, hərbi attaşelərin və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlerinin işğaldan azad olunmuş ərazilərə səfərləri haqqında məlumat verilib. Erməni barbarlığına şahidlik edən diplomatların bu mənzərələrdən dəhşətə gəldikləri vurğulanıb.

Müəllif Heydər Əliyev Fondunun Qarabağ ərazisində Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını xatırladıb: "Təəssüf ki, ermənipərəst dairələr Ermənistanın Azərbaycanın torpaqlarını işğal edərək bütün infrastrukturunu və tarixi, dini-mədəni abidələri dağutmasına səssiz qalırlar. İşğal olunmuş ərazilərdə bir dənə də olsun salamat ev, qəbiristanlıq qalmayıb. Ermənistan rəhbərliyi və onun havadarları uzun illər bu vandallığı qapalı saxlayıblar. İşğal zamanı Azərbaycanın bu ərazilərinə qeyri-qanuni səfərlər edən beynəlxalq təşkilatların nümayəndələri də həmin faktları gizlədiblər. Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanmaqla Ermənistanın bu talançılığını, vəhşiliklərini də dünyaya göstərdi. Artıq Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş tapşırıqlara uyğun olaraq İşğaldan azad edilmiş torpaqların bərpası və inkişafi konsepsiyası hazırlanıb. İşğaldan azad olunmuş bütün ərazilərimizdə ardıcıl, planlı və məqsədyönlü şəkildə böyük quruculuq, tikinti işləri aparılacaq".

Məqalədə qeyd edilib ki: "Tezliklə Pakistan şirkətləri də Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesinə qoşulaqlar. Bu haqda Pakistanın Azərbaycan-dakı səfiri Bilal Hayee məlumat verib".


Ermənilər istəməsə də proses həllini tapacaq

Azərbaycanın həyata keçirdiyi siyaset beynəlxalq hüquqa və milli mənəvi dəyərlərə əsaslanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun işgal altındakı torpaqları düşməndən

O bildirib ki, son günlər Azərbaycan-Ermənistən dövlət sərhədində baş verənlərlə bağlı qarşı tərəfin yaydığı təxribat xarakterli informasiyalar qəbul edilməzdər: "Azərbaycan bütün dünyaya sübut edib ki, dövlət siyasetinin əsasını sülh və sabitliyin qorunmasına, inkişaf və

Çünki Azərbaycan beynəlxalq hüququn tətbiqində qərarlıdır. Perspektivdə olan beynəlxalq layihələrə qoşulmağın yeganə yolu isə qarşılıqlı əməkdaşlıq və ehtiramdan keçir".

Mayın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi-



azad etməsi beynəlxalq hüququn verdiyi haqdır. Dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı beynəlxalq hüququn tələbi, xalqların arzusu, normal təfəkkürlü insanlar üçün ən yüksək dəyərlərdən biridir. Çünki sülh və sabitliyin qorunması sərhəd toxunulmazlığından və qarşılıqlı anlaşmadan asılıdır.

Bu fikirləri Azərtac-a açıqlamasında ehtiyatda olan türkiyəli general Yücel Karauz bildirib.

rifaha yönələn proseslər təşkil edir. Ermənistən tərəfi isə təcavüzkar niyyətlərinin nəyə gətirib çıxarağanı dərk etməli və regiondakı inkişaf şanslarını düzgün dəyərləndirilməlidir. Hazırda regiondakı bütün iq-tisadi layihələrin tərəflərinin müəyyən edilməsində söz sahibi olan Azərbaycanla hesablaşmadan bu layihələrə daxil olmaq mümkün deyil. Ermənistən Azərbaycanla dövlət sərhədinin bərpasını anlaşıma şəraitində qəbul etmək istəməsə belə, bu proses həllini tapacaq.

nin "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı videoforamda müzakirələrde qaldırılan məsələləri xatırladan general Yücel Karauz əminliklə ifadə edib ki, Azərbaycanın dövlət başçısının bütün çağırışları beynəlxalq hüququ və ölkələrin inkişaf istəyini özündə ehtiva edir: "Ona görə də Azərbaycanın mövqeyi təkcə region üçün deyil, fundamental inkişafı qəbul edən bütün tərəflər üçün maraqlı və cəlbədicidir".

Arakelyan: "sArtsax" adlı seçki dairəsi artıq yoxdur...

Ermənistən vətəndaşlarını çox çətin seçim gözləyir. Onlar dövləti məhv etmək üçün əlindən gələnə edənlər arasında ölkə rəhbərliyini seçməlidirlər. Ermənistanda istisnásız olaraq bütün namizədlər qaranlıq keçmişə malikdir.

Bu sözləri keçmiş erməni nazir Mesrop Arakelyan Ermənistanda 20 iyunda baş tutacaq növbədənənar parlament seçkiləri ilə bağlı danişarkən deyib. Onun sözlərinə görə, ermənilər uzun illər öz ölkələrinə zülmədən, hamının zəhləsi getdiyi bir dövlətə çevirənlər, siyasi dəliylikdən əziyyət çəkənlər, 30 il ərzində öz günahlarını qəbul etməyənlər arasında seçim etməli

olacaqlar: "Təsəvvür edin ki, artıq "arsax" Ermənistən Respublikasının seçki dairəsi hesab edilmir. Burada nə barədə danişmaq olar? İndi Ermənistanda bəziləri nəyin bahasına olursa-olsun, hakimiyyyəti əldə saxlamaq üçün, bəziləri hakimiyyyəti ələ keçirmək üçün, bəziləri isə kresloya nail olmaq üçün mübarizə aparır. Bununla əlaqədar bildirirəm ki, mən növbədənənar parlament seçkilərində iştirak etməmək barədə qərar qəbul etmişəm".



İmtahanların ikinci mərhələsi keçirilməyə bilər

Məsləhət görürəm ki, hər kəs birinci imtahan cəhdində iştirak etsin.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, pandemiya ilə əlaqədar ola biler ki, imtahanların ikinci mərhələsi keçirilməsin: "İmtahanlarla bağlı abituriyentlər və onların valideynləri bu gündən etibarən abituriyent jurnalını sıfır edərək, məlumatları əldə edə bilərlər. Subbakanlavrlardan imtahan götürülmədiyi üçün, hələ ki, sənəd qəbulu başlamır. Bu abituriyentlər üçün iyul ayından etibarən sənəd qəbulu başlayacaq".

Məleykə Abbaszadə qəbul imtahanına sənəd qəbulunda çətinlik çəkən abituriyent və valideynlərə məsləhət mərkəzlərinə yaxınşalamağı tövsiyə edib: "Çox zaman Görürəm ki, bir insan 50 nəfərin ərizəsini doldurub. Kiminsə məlumatlarında yanlışlıq olduqda, abituriyentlə əlaqə saxlaya bilmirik. Yaxud da ali məktəb, ixtisas gruppuna seçimində yanlışlıqlar olur. Sənəddə yol verilən səhvələrdə məsuliyyət valideyn və abituriyentin üzərinə qalır".



Təhsil Nazirliyinə 10 milyon manat ayrıldı

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında" sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə "Azərbaycan Respublikasının 2021-ci il dövlət bütçəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü" nün 1.13.3-cü yarımbəndində göstərilmiş 10 milyon manat Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılib.

Bu gün birmənəli olaraq Azərbaycan cənab Prezident İlham Əliyevin iradəsi, əzmi ilə regional və qlobal səviyyədə aparıcı mövqeyə sahibdir. Azərbaycan Cənubi Qafqazda inkişaf edən, getdikcə öz ətrafında iqtisadi və siyasi güc mərkəzi yaranan bir dövlətə çevrilib. Bu gün ölkəmiz bölgənin və dünyyanın çox əhəmiyyətli, nüfuzlu bir dövlətidir.

Bunu Telegraf.com-a Milli Məclisin deputatı Jale Əliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycana olan maraq 44 günlük Vətən müharibəsindəki tarixi Qələbədən sonra da-ha da artıb: "Dünya Azərbaycanın gücünə, strategiyasına şahidlik etdi. Çünkü dövlətimizin həyata keçirdiyi siyaset məhz bölgədə sülhün, təhlükəsizliyin həyata keçirilməsinə xidmət edib. Ölkəmiz eyni zamanda beynəlxalq birliyin Azərbaycan ərazilərinin işgaldən azad olunması ilə bağlı çıxardığı qərarları

Prezidentə ünvanlanan məktublar: Azərbaycanın artan nüfuzu...



təkbaşına icra edib. Bununla da Azərbaycan beynəlxalq hüquqa, verilən qərarlarla nə dərəcədə sadiq olduğunu bir daha nümayiş etdirib. Dünya birliyi də bir daha əmin oldu ki, Azərbaycan ən etibarlı və ciddi bir tə-

rəfədashdır, dünyada öz mövqeyi və gücü ilə seçilən bir dövlətdir. Cənab Prezident "Bir qarış torpağımızı belə erməni işgalindən qoymayacayıq" prinsipini dünyyanın gözü qarşısında öz gücü hesabına həll etdi. 44

gündəlik Vətən müharibəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin etməyi bacardı".

Jale Əliyeva vurğulayıb ki, Azərbaycan hər zaman dünyada sülhə, təhlükəsizliyə töhfə verən ölkə olub: "Ərazilərimizin sülh danışqları yolu ilə geri qaytarılması istiqamətinə aparılan uzunmüddətli danışqlar bunu təsdiqləyir. Amma bu danışqlar artıq əhəmiyyətsiz olduğu məqamda Azərbaycan dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etməyə nail oldu. Azərbaycan ərazilərini işğaldan azad etdiyi andan etibarən bərpa, quruculuq işlərinə başlamaqla buraların əsl sahibinin kim olduğunu da dünyaya bəyan etdi. Bu gün işğaldan azad edilən bütün ərazi-

lərdə tikinti, quruculuq işləri həyata keçirilir. Ağır pandemiya şərtlərinə baxmayaraq, Azərbaycan dövləti öz iqtisadi imkanları hesabına ərazi lərində bərpa işlərini ardıcıl icra edir".

Deputat qeyd edib ki, dünyanın aparıcı dövlətlərinin liderləri tərəfindən 28 May - Respublika Günü münasibəti ilə cənab Prezidentə göndərilən təbrik məktublarında Azərbaycanın artan nüfuzu bir dəha vurğulanır: "ABŞ və digər dünyada güclü nüfuzla malik olan dövlət rəhbərlərinin təbrik məktublarında ölkəmizin regional və qlobal müstəvidə rolundan bəhs olunur. Sözsüz ki, bu yanaşmalar cənab Prezidentin uğurlu siyaseti sayəsində mümkün olub. Eyni zamanda bu cür yüksək səviyyəli münasibətlər Azərbaycanın artan beynəlxalq nüfuzundan, dövlətimizin regional və qlobal müstəvidə aparıcı mövqeyindən xəbər verir".

Tapdıq Qurbanlı

Qərargah rəisiinin Makronu hədələməsinin səbəbi

Fransada faktiki olaraq hərbi çevriliş öncəsi proses yaşa-nır. Prezident Emma-

Politoloqun sözləri-nə görə, Fransa ordusu bir vaxtlar Türkiyədə ol-duğu kimi, özünəməx-

ki, Makron hakimiyəti Fransa üçün ugursuzdur və prezident ölkə üçün kifayət qədər problemlər yaradıb. Xüsusilə islamofobiya, irqçılık kimi daxili problemlər Afrikada, Yaxın Şərqiədə aparılan ugursuz hərbi əməliyyatlar, xarici siyasetdə atılan yanlış addımlar Fransanın həm nüfuzunu, həmdə təsir imkanlarını azaldıb. Real yanaşlıqda bu gün hansısa bir siyasi proses baş verdikdə ilk ağla gələn ABŞ, Rusiya, Böyük Britaniya, İsrail, Türkiyə kimi güclərdir. Fransanın adı bu dövlətlərlə birlikdə çəkilmir. Digər tərəfdən, Avropanın özündə də Fransa günü-gündən Almaniya qarşısında güc itirir".

Politoloqun sözləri-nə görə, Makronun ən böyük dəstəkçisi və müəllimi olan Jak Apolye belə artıq ondan üz döndərib: "Makronun ən böyük dəstəkçisini itirməsi onun qarşidan gələn prezident seçkilərində şansını ciddi ölçüdə azaldacaq. Ehtimal ki, ordu da onun hakimiyət müddətinin bitməsini gözləyir. Makron əgər yenidən prezident seçilsə, ordunun hərbi çevriliş etməsi mümkündür".

Generallar düşünür sus şəkildə sərbəstliyə malikdir: "Fransada həzarda ordu ilə hakimiyətin açıq qarşıluması yaranır. Orduda xidmət edən admirallar, ordu generalları, yüksək rütbəli zabitlər ilə birlikdə ehtiyatda olan hərbiçilər də mövcud vəziyyətdən ciddi şəkildə narazıdır. Təsadüfü deyil ki, Fransa Silahlı Qüvvələrinin Qərargah rəisi general François Lecointrenin timsalında artıq biz ordu-nun hakimiyətdən narazlığını bariz şəkildə görürük. Bunu həm də hərbi çevriliş öncəsi ulti-matum kimi qiymətləndirmək olar.

Generallar düşünür



nuel Makronun ard-arda etdiyi səhvlər, apardığı yanlış siyaset rəsmi Parisin dünyada və regionda zəifləməsinə, öz təsiri ni itirməsinə səbəb olub. Bunu görən, bəşə düşən ehtiyatda olan və hazırda ordu-da xidmət edək eksər yüksək rütbəli zabitlər Makronun hakimiyət-dən getməsini tələb edir.

Bu sözleri politoloq Turab Rzayev Fransa Silahlı Qüvvələrin Baş Qərargah rəisi general François Lecointrenin Makron hakimiyətini təhdid etməsi haqda danışarkən deyib.



Ceyhun Bayramov BMT rəsmisi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə BMT Vyana bölməsinin Baş direktoru və BMT-nin Narkotiklər və Cinayətkarlılığı qarşı Mübarizə idarəsinin icraçı direktoru Gada Vali arasında görüş keçirilib.

Bu barədə "Report" a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə BMTNCİ arasındakı əməkdaşlıq münasibətlərinin inkişafından məmənunluq ifadə olunub.

Tərəflər narkotiklərin qeyri-qanuni dövriyyəsi, korrupsiya və digər transmili-ci cinayətkarlıq növlərinə qarşı mübarizə üzrə meydana çıxan çətinliklər barədə müzakirə aparıb və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi ilə bağlı razılıq əldə edib.

Görüş zamanı, həmçinin korrupsiya qarşı mübarizə istiqamətində Azərbaycan Respublikasının uğurlu modeli olan ASAN Xidmət və DOST Mərkəzləri barədə fikir mübadiləsi aparılıb və bu müsbət təcrübənin bölüşdürülməsinin əhəmiyyəti vurğulanıb.

"Rəsmi Vaşinqton ABŞ prezidenti Cozef Baydenin Rusiya prezidenti Vladimir Putinlə iyunun 16-da İsveçrənin Cenevrə şəhərində keçirəcəyi sammit üçün əvvəlcə-dən heç bir şərt irəli sürməyib".

Bunu mayın 26-da Ağ evin sözcüsü Cen Psaki gündəlik



"Baydenlə Putin iyunun 16-da Cenevrədə görüşəcək"

mətbuat konfrasında bildirib.

"İki liderin vaxtlarının çoxunu strateji sabitlik məsələsinə sərf edəcəklərini gözlayırıq", - o vurğulayıb.

Müxbirin "Baydenin Putinlə görüşməsi Putin üçün mükafat deyilmi" sualını cavablandırıb sözü keçmiş prezident Donald Trampın hakimiyəti dövrüne işarə edərək deyib: "Ötan illərdə baş verənləri unuda bilərsiz. Ancaq diplomatiya belə həyata keçirilir. İnsanlarla sadəcə həmfikir olanda görüşmürük. Rusiya lideri ilə bir çox anlaşılmazlığımız olduğundan görüş gerçəkdən əhəmiyyətlidir. Rusiya prezidenti ilə görüşü bir mükafat olaraq görmürük. Bu görüşü ABŞ-in maraqlarının müdafiəsinin həyatı bir parçası olaraq görürük".

Qeyd edək ki, öten gün ABŞ metbuatında C.Baydenlə V.Putinin iyunun 15-16-da Cenevrədə görüşəcəyi barədə məlumatlar yayılmışdır.

Dilimizdə "su qiyməti" deyilən bir anlayış var, bu anlama görə Allahutəalənin insanlara baxış etdiyi bu əvəzsiz nemət, nominal dəyər baxımından hər şeydən ucuz olub. O qədər ucuz ki, bazarda hansı malın qiyməti ucuzlaşardısa deyirədik ki, filan şey bazarda su qiymətinədir. Bu deyimin formallaşmasında iki amilin böyük rolü var.

Ta qədim zamanlardan Azerbaycanda su çatışmazlığı olub, əsas da içməli su... İnsanlar həmişə arzulayıb ki, suyu asanlıqla əldə etsinlər. Buna isə yalnız sovetlər dönenində nail ola bildi. Hər kəndə, hər qəsəbəyə içməli su çəkildi - harda həyat varsa, orda su oldu - həm içməli, həm də texniki. Bakı şəhərinin özü sovetlər dönəmində qədər yalnız "Şollar-Bakı" su kəmərinin (bir də quyu sularının) ümidiñə qalmışdı ki, bu kəmərdə şəhərə saniyədə yarıml kub su verə bildi. Lakin sovetlər dönəmində Şollar suyunun mənbəyindən ikinci su kəməri çəkildi. Daha sonra Ceyranbatan gölündən və Kür çayından çəkilən su kəmərləri vasitəsi ilə şəhərin suya olan təlabəti ödənilirdi. İkinci bir tərəfdən, belə bir deyim də var, "su - həyatdır", sovetlər dönəmi bu "həyat"ı insanlara əlçatan etmək üçün onun qiymətini maksimum ucuzlaşdırıldı. Müstəqillik dönenində qədər Azerbaycanda su sayacı mövcud olmayıb, mənzildə yaşayan hər nəfər görə, yəni metodika ilə heçablanıb su pulu. Həmin dövrə suyun qiyməti o qədər ucuz idi ki, ayda hər nəfərə 12 min kub.m. su nəzərdə tutulurdusa da, su pulu qəpik-quruş olurdu. Həmin vaxtlarda mənzildə qeydiyyatda olan hər nəfər üçün insanlardan (o dövrün pulu rublla -12 qəpik) su pulu yığıldı ki, bu da dörd nəfərlik ailə üçün 48 qəpik demək idi. Hazırda Azerbaycan manatı da təxminən ele həmin ki dövrün 1 rublna uyğun məbləğdir, lakin biz onda bir 1 kub.m. suya 1 qəpik, indi isə 1 manat, yəni 100 dəfə çox pul ödəyirik. O vaxtlar Bakı şəhərinin ümumi sərfiyati şisirdilir, kəmərlərlə şəhərə axıdılan suyun həcmi real göstəricidən daha çox alınırdı. Amma buna heç kim əhəmiyyət vermirdi, hamı, "sudu da, bundan ucuz nə-

var ki", - deyirdi. Hazırda Bakıya dörd su kəməri ilə saniyədə 14 kub, Xırdalan və Sumqayıta isə saniyədə 3,5 kub - ümumilikdə Abşeron iqtisadi rayonuna saniyədə 17,5 kub metr içməli su daxil olur. Dörd kəmərin üçü ilə su heç bir nasos stansiyasından istifadə etmədən, öz axını ilə Bakıya çatır. Yalnız Kür çayından mənbə alan kəmər (Bakıya saniyədə 1,4 kub.m. su verir) nasos stansiyalarından istifadə etməklə şəhərə getirilir. Belə alınır ki, Bakı şəhərine verilən suyun yalnız 10% -nə qədəri nasos vasitəsi ilə nəql edilir, qalan 90% isə Abşeron yaradasına qədər şimaldan öz axını ilə gəlir. Həm şəhərdaxili, həm də daşıyıcı kəmərlər 80-100 ildən bir təmir edilir və bu təmir üçün dövlət

diyyat otruşmayıb, sabitləşmeyib və hələ də fundamental problemləri var.

Suyun qiyməti bahalaşdırılandan sonra müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, su və kanalizasiya xidmətləri 50 qəpik olanda orta statistik Azerbaycan ailəsinin kommunal xərclərində su sərfiyatı xərcləri 10-12 faiz təşkil edirdi (Azerbaycan üçün bu da yüksək göstərici sayıla bilər), su və kanalizasiya xidmətlərinin qiyməti iki dəfə artıqdan sonra su sərfiyatı xərcləri 40-50 faizə qədər yüksəlib. İqtisadi baxımdan gülünc bir mənzərəyə şahidlilik edirik - bütün dünyada su sərfiyatı xərcləri ümumi kommunal ödənişlərdə 5-20% faiz cavarında xüsusi çəkiyə malik olduğunu halda, Azerbaycanda


Azerbaycan hökuməti hər il dövlət büdcəsini təsdiqləyəndə özünü sosial dövlət adlandıır, doğrudan da əhalinin sosial müdafiəsinə xeyli bütçə vəsaiti xərcənir, təxminən bütçənin 20%-ə qədəri. Elə isə su məsrəflərini sosial baxımdan təhlil edək. Orta statistik (dörd nəfərdən ibarət olan) Azerbaycan ailəsinin aylıq su sərfiyatına xərcədiyi vəsait təxminən 30 manata bərabərdir. Bu minimum əmək haqqının (250 manat) 12%-ə, median əmək haqqının (343 manat) 8,7%-ə, orta aylıq əmək haqqının isə (700 manat elan ediblər) 4,3%-ə bərabərdir. Nəzərə almaq ki, işləyən əhalinin yarısı median əmək haqqı səviyyəsində gəlirlər malikdir, əhali qazancının 10% faizini içdiyi su üçün

"ASC" də ştat vahidini lüzumsuz olaraq artırıb, heç bir işlə məşğul olmayan minlərlə ASC əməkdaşları mövcuddur. Hər hansı bir qəza baş verəndə qəza yerine 2-3 fehlə və ya usta gəlirsə, o 2-3 nəfərə komanda verən 6-7 nəfər qalstuklu gəlir, yəni hər fehləyə 2 reis düşür. Bu qalstuklu-kostyumlu adamların hərəsinə ayda azı min manat maaş verilir. Şirkətin israfçılığının digər səbəbi isə əməliyyatların maya dəyərinin şisirdilməsidir. Bütün xərclər bir neçə dəfə şisirdilir ki, bu da xərcləri, o da öz növbəsində suyun maya dəyərini şisirdir. Məhz bu səbəbdən də, artıq neçə illərdir ki, "Azərsu" ASC ölkədə su satan dövlət şirkəti olmasına baxmayaraq, öz gəlirləri ilə daxili xərclərini örtə

... Qiyməti artanda dərd verir su da

Hökumət suyu bahalaşdırmaqla problemini həll edə bilməyəcək

büdcəsindən dotasya şəklinde (geri qaytarılmayan) vəsait ayrıılır. Məsələn, Şollar su kəmərinin 100 yaşı bir neçə il əvvəl qeyd edildi, amma həmin kəmərdə heç bir təmir işi aparılmadı, yalnız müxtəlif vaxtlarda torpaq işləri aparıllarken zədələnən hissələr təmir edildi və həmin hissələrdə beton borular polad borularla əvəzləndi. İkinci Bakı su kəməri daha uyğun və bir qədər mütərəqqi metodlarla çəkildiyindən, onun hələ ki, təmirə heç bir ehtiyacı yoxdur. O ki qaldı Oğuz-Qəbələ-Bakı su kəmərinə, bu kəmər daha gənc kəmər sayılır və hələ ki, onun da nə cari, nə də əsaslı təmirə ehtiyacı yoxdur. Elə isə "Azərsu" ASC hansı əsaslarla suyun qiymətinin bahalaşdırılması üçün müraciət edib və Tarif (qiymət) Şurası da bunu əsaslı sayaraq qiymətləri 100% qaldırıb? Özünə hörmət edən hökumət heç vaxt bu cür kəskin formada qiymət qaldırmaz, çünki 100% və ya 50% hər hansı bir mal və xidmətin qiyməti inzibati qaydada bahalaşdırılırsa, deməli, bu ölkədə iqtisadi



bu göstərici 50%-ə qədər yüksəlib. Başqa bir rakursdan baxanda, biz su məsrəflərinə abonent olaraq enerji daşıyıcılarına (təbii qaz və elektrik enerjisi) xərcədiyimiz qədər vəsait xərcəyirik. Bu necə olur axı, dənizin dibindən, yerin təkindən çıxan karbohidrogen-dən alınan energi daşıyıcıları su ilə eyni qiymətə əhaliyə satılır? Yəni "Azərsu" ASC də suyu dənizin dibindən, yerin kilometrlərlə təkindən hasil edir? Axı biz yuxarıda ASC-nin qidalandığı kəmərləri və onların vəziyyətini xarakterizə etdik, normalda su sərfiyatı xərcləri digər xərclərin birinin yarısına bərabər olmalıdır.

xərcleyəcəksə, bəs onda ərzəga, geyimə və digər tələbatlara yerde qalan vəsait yetəcəkmi?

Görəsən, qeyri-məntiqi olaraq su sərfiyatı xərclərinin artırılması hansı ehtiyaclarından irəli gelir? Bu suala ən dolğun cavabı özündə səmmimiyət tapa bilər "Azərsu" ASC-nin yetkililəri vere bilər, amma onlardan belə bir səmimiyət gözləmək cəfəngiyatdır. Çünkü onlar da digər dövlət quruları kimi reallıq hissini itirərək vətəndaşların cibinə girməyə fürsət axtarır.

Biz bu barədə təxmin və gümanlarımızı setirlərə həkk edə bilərik. Belə ki, digər dövlət quruları kimi "Azə-

bilmədiyindən, başqa sözlə desək, zərərlə işləyən dövlət qurumu kimi büdcədən dotsiya alır. Qeyd edim ki, biz son dəbdəbəli ofisin tikintisi və Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisine ayrılan 1,7 milyard manatı bura aid etmirik, bu kəmər birbaşa dövlət büdcəsində mailyələşdirilib və "Azərsu" ASC-nin istismarına təhfil verilib.

Son zamanlar hökumət bütün dövlət şirkətlərini, o cümlədən də "Azərsu" ASC-ni rentabelli - mənfəətlə işləyən şirkətlər mövqeyinə çıxarmaqla yeqin ki, özəlləşdirmək niyyətindədir. Bunun üçün, əslində ilk növbədə lüzumsuz ştatlar ixtisara salınmalı və şirkətdə şəffaflıq və hesablılıq təmin edilməlidir. Cox təəssüf ki, hökumət şəffaflığa, hesablılığa və lüzumsuz ştat vahidlərinin ləğvinə deyil, yalnız qiymət artırımına üstünlük verdi. Lüzumsuz ştat vahidlərini artırmaqla işsizliyi aradan qaldırmaq mümkün deyil, bunun üçün çox əsaslı iqtisadi əsaslar var, bu barədə başqa yaza səhəbət açacaqıq.

Akif Nəsirli

Hamı, bəlkə də əksəriyyət qəbul etməsə də, düşünürəm ki, həyatda uğur qazanmaq istəyən istənilən kəs öncə kitablarla tanış olmalıdır. Bəli, əvvəlcə tanış, sonra da dost.

Çoxlarından eşitmışım ki, dostlarından əvvəl kitablarla tanışlığı olub. Hər halda, ciddi və gələcəyin dürüst adamlarının əksərinin həyatında bu, mütləq baş verib. Doğrudan da, kitaba maraq, mütaliə sevgisi ən tehlükəsi zi olduğundan, insanın həyatında çox, olduqca böyük rol oynayır. Amma baxır hansı müəllifi və hansı kitabı oxuyursan. Çünkü, istisnasız olaraq, hamının, bütün ölkələrin, millətlərin, yerli və dünya ədəbiyyatının oxunmalı, oxunaqlı və oxuna bilinməyen əsərləri var. Bu, qeyd-şərtsiz belədir, çünkü yaradıcılıq da zamanla müyyəyen mərhələdən, eniş-yoxuşdan, yüksəlişdən keçir. Onsuz ədəbiyyat da öz missiyasını əbedən saxlaya bilməzdi. Ədəbiyyat adına daimiliyini, əbədiyasharlığını saxlayan nümunələri başqasından bəs, necə ayırmış olardı?!

...90-cı illərdə bütün ölkədəki vəziyyət kiminsə yadından çıxmayıb, yəqin ki. Əksəriyyətin, bəlkə də hamının ortaq dərdi, problemi olan ərzaq təchizatından, daha dəqiqi, qeyri-təchizatdan danışmağına da dəyməz bu məqamda. Büyüklü-kiçikli, hamı bu məsələylə bağlı, yəni o illərdən, çətin dönmədən salamat keçmək haqqında düşünürdü. İttifaqın dağıldığı və əslində, kecid adlansa da, bütöv bir ömrə bərabər olan o dönəmi "sonu görünməyen kecid" adlandıranlar da vardi. Şərəflə olsa da, çətinliklərle dolu həmin olum-qalım dönəmində belə, kitaba, mütaliəyə olan maraq, həvəs birdəfəlik sənmədi, ölmədi. 90-cıların simasında maraqla qarışılanan, yeni fikir, söz, qələm sahibləri meydana gəldi. Baxmayaraq ki, o dönəmdə kütləvi şəkildə bambaşqa bir durumda idi hamı... Əslinə qalisa, min illərdir kitablar yazılır, yaranır, yaşayır. Onları oxuyanlar olmasayıd, kitablar yaranardı? Demək, maraq həmişə olub. O marağın çox olmasına rol almaq istəyənlərdir, kitabı, mütaliəni, sadəcə, oxuduqlarını məsləhət və tövsiyə etmək.

Oxumaq, yazmaq, yazılılanları oxumaq, oxuduğumu, yazılılanları dəyərləndirmək ən çox öhdəsindən gəldiyim, həm də sevdiyim işdi. Səviyyə gözləntisini isə kim-

dənsə ummamışam, belə yazılmalıydısa, elə bu cür də alınmalıdır, düşünmüsəm. Necə ki yaradılanların hamisi birmənalı şəkildə mükəmməl və ya, əksine olmur. Əs-lində, yaradılanları, yaradıcılığı olduğu kimi qəbul etmək ən məntiqli yanaşmadır. Bir də ki, hamı birmənalı şəkildə mükəmməl və yaxud əksinə olsayıdı, yaxsaydı, o zaman onları bir-birindən necə fərqləndirmək, ayırmış olardı?!

...Kəm-kəsirsiz, lazımlı və ya, hər cür lazımsız məqamlarla dolu ömrümüzdə ağa-qaraya, acı-şirinə və s. çox ehtiyac var. Ən azından, gecəni aydın səhərə görə "bağışlayırıq". Şəhərlərin bizə yaxşı, ya pis, yüksəldiyi hər yorğunluqdan çıxışı isə gecələrdən gözləyirik. Və beləliklə, insan övladı ona hesablanan nə varsa, hamı-

smətə yazılan ömürdə çox şeylərdən keçirik. Bəzən onun adına sinaq, imtahan da deyirlər. Deməli, oxudun, ya da oxumadın, hansısa formada imtahan səni gözleyir. Onun ömrünün əvvəlində, ortasında, axırında olmasını bilməzsən. İmtahan

nin üçün "keçilməz dağ" olan sinaq. Ondan ən az zərərlə, bəlkə də ən böyük qələbəyle keçmək üçün görəsən, nə la-zimmiş?!

Onun cavabı sadədir. Oxumağı, ən başından, kitab oxumağı hər zaman tövsiyə edək və etməliyik. Doğrudur, kimlərsə ona dərs keçməyi, məsləhət verməyi xoşlamaz. O zaman, ən etibarlı məsləhətçiye müraciət

dostu, bizə xəyanət etməyənələrin ən sədəqətlisidir, çünkü. Yeter ki, özümüz ondan üz çevirməyək. İnanın ki, o da heç zaman bizi naümid qoymaz.

Kitab! Dostu-düşməni, yaxını-uzağı, pisi-yaxşını, ağı-qarani bizə göstərən əsl dost. Belə təmənnasız dəstlə qarşılaşmaq üçün onu kiməsə məcburi şəkildə oxumağımı məsləhət edək? İndi heç kim məcburiyyəti sevmir, hamı azaddır axı!

O zaman təmənnasız dəstləyə yolçuluq üçün kitabı başqa bir yolla təbliğ edək. Onu bilərəkdən parkda, skamyaların üstündə, ağacın dibində, məktəbdə partanın "gözü"ndə buraxaq. "Unutmuş" olduğunuz dostu kimse mütləq tapacaq və onun nədən buraxıldığına maraqla, vərəqlərini çevirəcək. İlk tanışlıqdan qocaman dəstləyə qədər uzanan nümunələri azmı eșitmişik?

Sonda bir neçə cümlə də



Ən sadıq dost...

Əsrlər qədər yaşı olan yaşıdımız

sını həzm etməyə qadirdir. Yoxsa, başqa canlılardan fərqləndiyimizlə necə

fərqiñə varmadığın, ağılna getirmədiyin məqamların gözlenilməz qonağıdır. Am-

edəkmi?! Necə deyərlər, bir kitab oxumaq neçə dəyərli insanla həmsöhbət olmağa

"The Washington Post": Virusun Çindəki laboratoriyadan sizması inandırıcıdır

Dünyada 3 milyondan çox insanın həyatına son qoymuş koronavirusun mənşəyi hələ də sərr olaraq qalır. Ancaq son aylar virusun Vuhan Virusologiya İnstitutundan (VVİ) sizması versiyası yenidən gündəmə gəlib, onun mümkünüyünə dair fikirlər səslənib. Halbuki vaxtilə bu versiyani gülünc konspirologiya sayanlar vardi. "The Washington Post" qəzetində sözügedən ehtimal etrafında baş verənlərin xronologiyaçı təqdim olunub.



Müəllif Qlen Kesler yazıb ki, əvvəla, virusun təbii mənşəini aşkarlamaq cəhdləri alınmayıb. İkincisi, ilkin dönəmdə laboratoriyadan sizma versiyası virusun biosilah kimi yaradılması spekulyasiyası ilə qarışındı. Buna görə de alımlar asanlıqla laboratoriya versiyasını kənara qoyurdular. Amma Çin tərəfdən şəffaflığın olmaması, Vuhandakı laboratoriyyaya diqqətin artması bəzi alımları bu versiyani çıxdaş etməkdə tələsdiklərini dile getirməyə vadar edib.

Vaxtılı Senator Tom Koton Vuhandakı laboratoriyanı göstərərək Çindən cavab tələb edirdi. "O haqlı çıxarsa, adı tarix kitablarına düşəcək", – müəllif yazır.

Tramp administrasiyası laboratoriya ssenarisini üzə çıxarmağa çalışsa da yalnız ümumi, o qədər də aydın olmayan keşfiyyata istinad edirdi. Digər tərəfdən, Tramp administrasiyasının mesajı arxasında antiÇin ritorikası dayanırdı.

Laboratoriyyadan sizma versiyası ilə bağlı ən son hadisə 18 tanınmış alimin "Science" jurnalına məktubu oldu. Onların fikrincə, yeni araştırma lazımdır, çünkü həm laboratoriyyadan təsadüfi sizma, həm də heyvanlar vasitəsilə yayılma versiyaları ağlabatandır.

öyünerdik?!

...Uzun və yaxud qısa, qı-

ma hazırlığının olub-olma-

bərabərdir...

O, hər birimizin ən yaxın

bugündərə iştirakçısı, tamaşaçısı olduğumuz "Avroviziya" müsabiqəsi barədə. Ona görə ümumi şəkildə iştirakçısı deyə qeyd edirəm ki, ordakı ferd cəm halında ölkəmizin siması demək idi. Tamaşaçı sözünü işlətməyimin məqsədi isə oradakı təqdimatın bir nüansla səsküyə, müzakirələrə səbəb olmasıdır...

Təkrarçılıq olmasın, dediyim kimi, dünyanın hər tərəfini, elə hərtərəfli formada kitablar bizə tanıdır, öyrədir. Görəsən, nədən bixəberliyin təzahüründür ki, başımızın üstündə, ürəyimizdə, bir sözə, ən qıymətli yerdə saxlamalı olduğumuz bayraqa o şəkildə münasibət sərgiləndi?!



Nigar Orucova

Son zamanlar koronavirüs haqqında o qədər əcaib-qəraib sözlər danışırlar ki, bilmirsən nə edəsən. Biri deyir ki, korona ilə birgə yaşamağı öyrənmək lazımdır. Qardışım, inidiki zamanda adam halal arvadı ilə yaşamağı doğrudurüst öyrənə bilmir. Evlenib üç gün keçməmiş, deyir ki, boşanıram. Korona isə öz ölüm xofu ilə hamını rəncidə etdiyi bir zamanda onunla birgə yaşamağı necə öyrənək? Bir başqası deyir ki, korona heç də deyildiyi qədər təhlükəli deyil.

Bələdirse, dünyanın ağıllı başları nə üçün bu bəlanın təhlükəsizliyi barədə qərar qəbul etmirlər?

Əlqərəz, hərə bir söz danişır, millət zillət çəkir, korona da öz işində.

Məlumdur ki, 2020-ci ilin fevralında ölkəmizdə koronavirus infeksiyasının mövcud olduğu rəsmi şəkildə təsdiqləndi və mart ayında sərtləşdirilmiş karantin rejimi tətbiq olundu. Heç şübhəsiz ki, bu vaxta qədər, artıq bir çox insanlar bu virusa yoluxmuşdu-lar. Koronavirus pandemiya halını alanda isə bu bəla həmin insanlardan yan keçdi. Bunun əsas səbəbini isə həmin insanların immun sistemini güclü olması ilə əlaqələndirdilər. Yəni o dövrde bu virusdan ölünləri də, adı ölüm kimi qəbul etdilər. Bu, o vaxta qədər davam etdi ki, ölkədə resmi şəkildə pandemiya elan olundu. Daha sonra her kesin ağızından bir avaz gəldi. Biri dedi, bu virus az bir zaman kəsiyində yox olub gedəcək, havaların qızmağını gözləmək lazımdır. Bir başqası bəyan etdi ki, bu çox təhlükəli virusdur sərt karantin rejimi tətbiq olunmasa, onunla mübarizə aparmaq çətin olacaq. Bu sayaq fikirlər də, insanları çəşqin vəziyyətə saldı və bir çoxları virusun mövcudluğuna əhəmiyyət vermədən öz həyatlarını davam etdirdi. Çünkü heç kim koronavirus pandemiyasının bu qədər davamlı olacağını gözləmirdi. Keçən ilin may ayında yoluxma hallarının 2 rəqəmli həddə düşməsi də, insanlarda bir arxayıncılıq yaradı ki, artıq koronanın sonudur. Bu səbəbdən de görülen tədbirlərə, tələb olunan qaydalara biganə yanaşmağa başladılar. Bu biganəlik heç də müsbət nəticələrə səbəb olmadı və yay aylarında yoluxma halları sürətli artmağa başladı. İkinci Vətən Müharibəsi və ondan sonrakı dövrlərdə də artım tempi aşabı düşmədi, dəha da süretlənərək kritik həddə çatdı. Bununla belə, insanlar bu virusu ciddiye almaq istəmədilər, hər kəs öz işində, gücündə oldu. Bu da əsas etibarı ilə insanların sosial du-

rumlari ilə bağlı idi. Çünkü virusun yaratdığı təhlükəyə baxmayaraq, insan həm də öz yaşamını təmin etmək zorunda idi. Məhz buna görə də, görülən bütün tədbirlərə, aparılan təbliğat kampaniyalarına və maarifləndirmə işlərinə baxmayaraq, insanlar tətbiq olunan qadağaları pozmaqdə davam etdilər və bu da son nəticədə koronavirusun ömrünün üzənmasını xidmet etdi. Onu da yaddan çıxarmayaq ki, koronavirusla mübarizənin iki nəticəsi olur; insan bütün imkanlarından və tətbiq olunan qaydalardan istifadə edərək koronavirusa qalab gəlir, yaxud da heç bir qadağaya məhəl qoymur və koronavirusa uduzur-ölür, üçüncü yol yox... Burada biz kiçik bir statistik araştırma aparsaq, belə bir nəticəyə gələ bilərik ki, sosial

insanlar arasında ayrı-seçkiliyin en yüksək həddə çatmasıdır. Bunun əyani sübutu özünü imkansızlaşdırma 190 manat yardım verilərkən göstərdi. İddia olundu ki, bu yardımından 600 min insan yararlanıb. Amma heç kim soruşturmadı ki, ölkədə bu yardımə ehtiyacı olan 1,5-2 milyondan çox insan olduğunu halda, nə üçün cəmi 600 min nəfər bu şərəfə nail olub? Belə faktlar da var ki, kasib qonşunun varlı qonşusu bu yardımını alıb, kasiba isə verməyiblər ki, "sənin həyətində 2 velosiped var". Bax belə... Soruşuram, dövlətdən heç bir yardım almayan 100 minlərə insanın bütün bu müddət ərzində öz yaşamını necə təmin etdiyi soruşan olubmu, bu məmələkətdə? Olmayıb! Burası məmurlar ölkəsidir, burada kasıbları düşünən yoxdur! Amma qoylan qadağaları

nan Ümumdünya Səhiyyə Təşkilatı, virusun zəiflədiyini etiraf etmək zorunda qalıb. Ümumdünya Səhiyyə Təşkilatı dedim, maraqlı bir məqam yadına düşdü. Onu da sizinlə bölüşmək isteyirəm. Son zamanlar səhiyyə qurumlarına tez-tez baş çekmək zorundayam və bu səbəbdən bir çox metlebləri araşdırmaq mənə daha asan olur. Həkimlər jurnalistlərlə açıq danışmaq istəməsələr də, xəstə ilə, yaxud xəstənin yaxınları ilə danışmaqdan çəkinmirlər. Çünkü dolanışqları xəstədən çıxır. Bir məsələyə diqqət edin, hazırda dünya səhiyyəsini idarə etdiyi iddia edən ÜST, özləndə, formakologiya və səhiyyə mafiyasının İlhamverici-funksiyasını yerinə yetirir.

Apardığım araşdırmlar zamanı Azərbaycan səhiyyəsində və formakologiyasında

Keçək əsas məsələyə:


Bu gün dünya insanların (bəşər övladının) sağlamlığı, özləndə səhiyyə və formakologiya mafiyasının əlinəndədir. Bu iki qurum yaranmış vəziyyətdən istifadə eldərək hər il milyardlarla dollar pul əldə edir. Lakin onlar insanların sağlığında, əsla maraqlı deyillər. Buna görə, bizim ölkəmizdə də xəstəxanaların, klinikaların və digər "sağlamlıq"

mərkəzlərinin sayı gündəngünə artsa da, sağalan insanlara rast gelmek çətinləşib. Məhz bu səbəbdən də, istər xəstəxanalarda, istər poliklinikalarda xəstə əlindən tərpəmək olur.

Koronavirus kimi epidemiyaların yayılmasının əsas səbəblərindən biri də, müxtəlif xəstəlikləri olan insanların bir məkanda (xəstəxana və klini-

Kasıbların qənimi

Koronanın ömrü niyə uzandı?



vəziyyəti ağır olan kasib insanların arasında ölüm halları, varlı, imkanlı insanların müqayisədə 80-in, 20-yə nisbətindədir. Yəni hər 100 kasibdan 80 nəfəri, hər 100 imkanlıdan isə 20 nəfəri koronanın qurbanı olur. Onu da yaddan çıxarmayaq ki, bu virusa yoluxanların da böyük əksəriyyəti kasıblardır. O kasıblar ki, avtobuslarda biri-birinin belində işə gedib-gəlir, o kasıblar ki, normal qidalana bilmir, o kasıblar ki, imkansızlıqları üzündən həkimlərə müraciət etmir və s. Belə bir statistikanı yəqin ki, dövlət qurumları, o cümlədən Operativ Qərargah və TƏBİB aparmır. Çünkü belə bir statistika, ümumiyyətə ölkədə mövcud olan sosial ədaletsizliyin təsdiq demək olardı. Bütün bunlara baxmayaraq, yüksək çinli məmurlar, deputatlar və dövləti təmsil edən digər şəxslər minimum əmək haqqının 250 manat, minimum əmək pensiyasının 200 manat olduğu bir memlekətdə insanların həyat səviyyəsinin və rifahının yüksək olduğunu iddia etmədən utanırlar. Bu necə rifahdır ki, insan aldığıñın- fərq etməz pensiya, yaxud maaş böyük qismini kommunal xərclərə və dərmanlara xərcləyir. Belə bir insanın koronavirus dönəmində işləmədən evdə oturması mümkünürmü?

Korona virusun uzun-nömrülüyüün bir səbəbi də, ölkədə güclü təbəqələşmənin,

pozmaq məcburiyyətində qalan bu imkansız insanların cərimələnməsi faktları olub (Həm də nə az, nə çox 23 milyon manat). Dövlət bununla da insanların kasib qismini polisə üz-üzə qoydu: "taziya tut, dövşana qaç", - deməklə. Son zamanlar isə koronavirusun ömrünün sona çatması, yaxud da, ümumiyyətlə koronavirusun öldürəcü təsirinin olmaması barədə fikirlər gündəmə buraxılır. Mənə belə gəlir ki, bütün bunlar korona dönəminin bitməsi barədə çağırışa bir hazırlıq mərhələsidir. Çünkü bu bəlanın davam etməsi haqqında iddialar daha bir müddət davam edərsə, bu həm dövlətlərin iqtisadi vəziyyətinin ağırlaşmasına, həm də bəzi dövlətlərdə qarşısalınmaz sosial partlayışlara səbəb ola bilər. Məhz bu səbəbdən də, virusun mövcudluğu iddiasından milyardlar qaza-

kalarda) kütləvi şəkildə toplanmalarıdır. Biz bu gün insanların açıq havada belə, bir yerde olmalarını, maskasız gəzmələrini qadağan edirik. Sağlam insanların toy, yas mərasimlərində iştirakına qadabaq qoyuruq, amma xəstəxana və klinikalarda xəstə insanlar biribirinə ağızına girir və bunu görməzdən gəlirik, nə üçün?

Dünya Səhiyyə mafiyasının üzvü olan Azərbaycan səhiyyəsinin başbilənləri, görəsən bu suala cavab verə bilərlərmi? İnanmırıam, çünki savab versələr belə, dedikləri yalan olacaq. Ona görə ki, son 20-30 ildə bu məmələkətdə reallığı olduğu kimi söyləyən bir məmura rast gəlmədim. Biz yalan içində səadət axtaran bir topluma çevrilmişik. Nə qədər ki, bu yalanlara inanacaq, nicat tapmağımız mümkün deyil.



Yusif Seyid

Belə deyirlər ki, kəramətlı insanlar Tanrıının yer üzündə kölgəsidi, bu gölgə insanları pisliklərdən qoruyur. Lakin belə kəramət sahibi olan insanların hər adam rastlaşa bilmir, bu da bir qismətdi, Allahın bəndələrə göstərdiyi lütfüdür. Haqqında söhbət açmaq istədiyim mələk qiyaflı insan - Sabir həkim də, məhz belə kəramətlı kişilərdən biri idi. Bu kəramət səhibini tandığım, təmasda olduğu və onun şəxsində yuxarıda qeyd etdiyim Tanrı kölgəsindən bəhrələndiyim üçün özümü xoşbəxt sanıram. Onunla hər bir təmas mənim üçün bir yenilik olurdu, hər söhbətində ondan nəsə öyrənməyə çalışırdım. O, yalnız həkim deyildi, Sabir həkim canlı enskləpediya idi. Dövrü mətbuatı ahil yaşlarında belə, çox diqqətlə izləyir, ictimai-siyasi və ədəbi arenada baş verən hadisələrə öz kriteriyaları ilə qiymət verməyə çalışırdı. Sabir həkim həm də ədəbiyyat vurğunu- söz sərrafı idi. O, bəzən siyasi sahədə baş verən hadisələrə, dünyanın siyasi liderlərinin Azərbaycana yönəlik mənfi və müsbət fikirlərini nəzmə çəkərdi, onları gözəl bədi vasitələrlə, müvafiq olaraq özünəməxsus tərzdə ya təqnid, ya da təqdir edərdi. Bir dəfə Fransa preziidenti Nikola Sarkozinin Azərbaycana qarşı aqressiv mövqeyini təqnid edən kiçik bir şeir parçasında Sabir həkim Fransanın ölkəmizə qarşı kin-küdürütinin səbəblərini bədi vasitələrlə ortaya qoymuşdu. Şəri oxuyanda aydın olurdu ki, Sabir həkim həm də tarixi gözəl bilir.

Sabir həkimlə söhbətimiz zamanı o, tez-tez öz gəncliyinə müraciət edər, pisə də, yaxşıya da, yalnız özündən misallar gətirirdi. Belə söhbətlərin birində o dedi ki, gənclik illerində harda yazı görəm onu elə acıq-özlükle oxuyurdum ki, elimdəki digər işlər yadından çıxırdı: "Buna görə bəzi tədbirlərə el atırdım. O tədbirlərdən birini sənə nəql edim, amma bu barədə xahiş edirəm, sağlığında nə yazma, nə də danışma (Nə danışırınız, Sabir həkim, xalqın hələ size çox ehtiyacı var-A.N.). Bir gün tələbə yoldaşlarım mənim qaldığım otağa gəlmışdilər. Üstüne süfrə əvəzi qəzet sərilişmiş stolda onlara çay verdim, çay içə-içə xeyli söhbətləşdik. Adı günlərdə olduğu kimi, tələbə yoldaşlarımı yola salıb dərslərimlə məşğul olmağa başladım. Səhər dərse gələndə hiss etdim ki, hamının mənə baxışlarında bir qeyri-adilik var. Fikirləşdim ki, bəlkə mənə elə gəlir, əhəmiyyət vermədim. Gündün sonunda qrupda mənə yaxın olan tələbə yoldaşlarımdan biri məndən soruşdu ki, Sabir, sən erməni dilində bilirsən? Cavab verdim ki, yox, bu hardan ağlına gəldi? Cavabında bildirdi ki, bəs dünən uşaqlar size qonaq gedib, stolun üstünə erməni dilində qəzetlər səribəsən... Qeyri-ixtiyari gülmək məni tutdu - mən stolun üstünə erməni dilində qəzetləri ona görə serirəm ki, oxuya bilməyim, başqa qəzet sərəndə başım qəzet oxumağa qarışır, yemək yadından çıxır".

Sonuncu dəfə Sabir həkimlə onun tərtib etdiyi arxaikleşmiş sözlərin lüjetini müzakirə etmişdik. Çox maraqlı bir lüjet tərtib edib, səhv etmirəmsə həmin lüjet kitablarından birin də çap olunub. Lüjet Xalac camaatının dilində işlənən sözlər kimi təqdim edilsə də, orada tərkəmə camaatının dilində olan, publika üçün arxaikleşmiş sözlər izah edildi. Sonradan mən "Türkün qızıl kitabı"nda həmin lüjetdə yer alan ifadələrin böyük eksəriyyətinə rast gəldim. Sən demə, bu sözlər tərkəmə camaati arasında yaranmayıb, qədim türk dilinin yaddaşlarda qalan hissəsi kimi el arasında yaşayır. Bəlkə də dilçilərin bundan xəbəri yoxdur, cünki eksər dilçilər hazırlıda şəhərlərdə yaşayan ailələrdən çıxır - o ifadələri yalnız tədqiqatçıların kitablarından oxuyur.

Halbuki, publika üçün arxaikleşmiş həmin sözleri Mil düzündə əhali bu gün də işlədir. Əslinde, bu kiçik lüjetlə Sabir həkim dilçilik elmində böyük bir tədqiqata ipucu verib.

Bu yazida Sabir həkimin mənimlə bələşdürü, sovetlər dönməndə sərrət olan bir işini də oxucularla bələşmə istərdim. O, Tibb İnstitutuna daxil olan dan bir il sonra həm də pedagoji institut filologiya fakultəsinə daxil olur və hər iki ali təhsil diplomunu əla qiymətlərlə alır. Özünün deməsinə görə, ömrü boyu 53 imtahan verib və hamisində "əla" qiymət alır. O zaman bu cür paralel oxumaq həm mümkün sayılmırı, həm

lərde Dönyamallar kənd xəstəxanasında feldşer kimi çalışıb. 1962-68-ci illərdə N.Nərimanov adının Azərbaycan Tibbi Institutunun Pediatriya fakultəsində oxuyub və institutu fərqlənmə diplomu ilə bitirib. 1963-68-ci illərdə Azərbaycan Dövlət Pedagoji İstitutunun Filologiya fakultəsində qiyabi təhsil alıb və fərqlənmə diplomu ilə filoloq ixtisasına yiyələnib. 1963-68-ci illərdə S.M.Kirov adına Fizioterapiya və Kurortologiya İstitutunda tibb qardaşı işləyib. 1968-ci ilde tibb işçilərinin həmkarlar komitəsi tərefində "Azərbaycan Tibb İstitutunun ictimai həyatında fəal iştirakına və təhsildəki uğurlarına görə"

triya İnstitu klinikasının baş həkimi olub. 1988-2008-ci illərdə Respublika Klinik Uşaq Xəstəxanasının Hemotologiya (qan xəstəlikləri) şöbəsinin müdürü olub. 1991-2001-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Attestasiya Komisiyası tərefindən ona "Ali ixtisas dərəcəsi" verilib. 2003-cü il rəy sorğusuna əsasən ilin nümunəvi həkimi seçilib. 2008-ci ildə pensiyaya çıxaraq, ömrünün son aylarına qədər müxtəlif özəl klinikalarda pediatr kimi çalışıb.

Quliyev Sabir Əlihüseyin oğlu 22 aprel 2021-ci il tarixinde, 81 yaşında əbədiyyətə qovuşub.

Sonda Sabir həkimlə bağlı bir xatirəmi oxucularla bələşmə istəyirəm. 2012-ci ilde ciyərlərimdə narahatlıq hiss etdim. Çox keçmədi ki, öskürəyim intensivləşdi. Respublikada fəaliyyət göstərən bütün plumbuloloqların müayinəsində oldum, dəfələrlə tamografiya edildim, də-

əm, sən mənim qəbulum üçün çox yaşlısan (gülür). Həkim məni müayinə etdiğindən sonra dedi ki, elə bilirom astma-bronxit diaqnozu qoymaq hələ tezdi, amma müalicəyə tabe olmasa, demək istiqamət bu diaqnoza doğrudur. Onu da qeyd edim ki, əvvəller uzanıb yata bilmirdim, yataq kimi bir kresə seçmişdim, yalnız oturaq halda yata bilirdim. Döş qəfəsi üfiqi vəziyyət alan kimi öskürək başlayırdı. Sabir həkimə müraciət edəndə, artıq gündə bir neçə dəfə boğulma müşahidə edilirdi. Əvvəl həkimin məsləhəti ilə burun əməliyyatı keçirdim və burundan nəfəsalma tam bərpa edildi. Bunun ardınca təyin edilən



Səlnaməyə çevrilən insan həyatı!

Sabir həkimin əziz xatirəsinə

də qadağan idi. Sabir həkimin ədəbiyyata olan marağı bu işi reallaşdırmağa sövq etmişdi.

Sabir həkimin Beyləqan rayonunun Mərkəzi Xəstəxanasında işe başlaması mənim doğum tariximle eyni dövrə təsadüf edir. Atam nəql edir ki, men altı aylıq olanda (yay aylarında) narahat olduğum üçün Sabir həkimin yanına aparıblar, həkim məni müayinə etdiğindən sonra, bildirib ki, axı bu uşağın heç bir problemi yoxdur, niyə ağlaşın ki? Həkim əziz bir hərəkətlə stoldan qalxıb, yarım stəkan su getirib, suyu axıra qədər mənə içirdib. Sonra isə valideynlərimə müraciətlə - yayın günüdü, uşağa su vermək lazımdır, başqa problemi yoxdur, deyib.

Ömür yolu

Quliyev Sabir Əlihüseyin oğlu 5 may 1940-ci ilde Beyləqan rayonunun Dönyamallar kəndində dünyaya göz açıb. 1947-57-ci illərdə Dönyamallar kənd orta məktəbinde təhsil alıb. 1957-59-cu illərdə Bakı şəhəri 3 sayılı Tibb məktəbində oxuyub və məktəbi fərqlənmə diplomi ilə bitirib. 1959-62-ci il-

fərxi fərmanla təltif edilib. 1968-72-ci illərdə Beyləqan rayon Mərkəzi Xəstəxanasında pediatr-həkim işləyib. 1972-75-ci illərdə N.K.Krupskaya adına Elmi-Tədqiqat Ana və Uşaqların Mühafizəsi İstitutunun aspiranturasında əyani təhsil alıb. 1975-78-ci illərdə N.K.Krupskaya adına Elmi-Tədqiqat Ana və Uşaqların Mühafizəsi İstitutunda elmi işçi kimi fəaliyyət göstərib. 1977-ci ilde Ukrayna Uşaq Həkimlərinin VI qurultayının nümayəndəsi olub. 1978-80-ci illərdə N.K.Krupskaya adına Elmi-Tədqiqat Ana və Uşaqların Mühafizəsi İstitutunun klinikasında müdərəsə vəzifəsində çalışıb. 1979-81-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Marksizm-Leninizm Universitetinin "Beynəlxalq münasibətlər və SSRİ-nin xarici siyaseti" fakultəsini fərqlənmə diplomu ilə bitirib. 1979-cu ilde Azərbaycan Respublikası Səhiyyə Nazirinin əmri ilə "Səmərəli elmi-praktik fəaliyyətinə görə" döş nişanı ilə təltif edilib. 1979-cu ilde SSRİ Səhiyyə Nazirinin əmri ilə "SSRİ səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilib. 1980-88-ci illərdə K. Fərəcov adına Pedia-

dimə çərə tapan olmadı. Bir neçə aydan sonra həkimlərdən biri mənə astma-bronxit diaqnozu qoyaraq sprey balonlardan istifadə etməyimi məsləhət görüdü. Balonlarla yenice dostlaşmışdım ki, yaxın qohumum Abbasov Murtuza Sudeyib oğlu xəstəliyimdən xəber tutdu və məsləhət görüdü ki, Sabir həkimi tapım ondan müalicə götürür. Murtuza bəy söhbət əsnasında bildirdi ki, oğlu Fərid uşaq vaxtı sətəlcəmdən ağrılaşma neticəsində astma bronxit xəstəliyinin astanasında idi, onu Sabir həkim tamamilə müalicə etdi və hazırda oğlum hərbicidir. Bele bir xəstəlik keçirən şəxsin hərbiçi olacaq səviyyədə müalicə edilməsi məni təccübəldirdi. Əvvəlcə Murtuzanın evdən tapdığı, Sabir həkimin vaxtı Fəridə yazdığı reseptlərdən istifadə edərək özüm müalicəyə başladım. Müalicələrin təsir etdiyini görüb həvəsləndim və Sabir həkimin axtarışına sıxdım. Tezliklə telefonunu tapıb, onun çələşdiyi "İnşaatçılar" metrostanasiyasının yaxınlığında yerləşən özəl klinikaya getdim. Tanışlıqdan sonra Sabir həkim mənə xatırlatdı ki, mən uşaq həkimiy-

birinci kurs müalicədən sonra rahat yatmağa başladım və boğulmaların sayı azaldı. Birillik müalicədən sonra bu xəstəliyi özündə yalnız fəsil dəyişəndə hiss etdim, simptom yalnız quru öskürək idi. İki il de fəsil dəyişən vaxtlarda, ilde dörd kurs müalicə aldım. Üç ildən sonra artıq bu xəstəliklə vidalaşdım. Pulmonalogiya ilə yanaşı Sabir həkim fizioligiyənə da çox müfəssəl bilirdi, revmatizmin peşəkar müalicəsini bacarırdı və s. Belece, Sabir həkim məni təmənnəsiz olaraq astma-bronxit xəstəliyindən xilas etdi.

Bu illər ərzində Sabir həkim-

le artıq dostluq münasibətləri-

rimiz yaranmışdı, bəzən özü zə-

ng edirdi ki, hardasan, niyə gəl-

mirsən dərdləşək, heç olmasa zəng vur... Son bir ildə isə əziz

dostumu pandemiyanın qoru-

maq məqsədilə ilə Sabir həkim-

le görüşmədim, yalnız telefon

əlaqəmiz olurdu. Aprelin 22-

dən artıq bu temasımız da başa

çatdı. Allah rəhmət eləsin, nur içində yatasan, nuranı ağsaq-

qal, əziz dost!

Akif Nəsirli



"1 manatlıq" taksilər ləğv olunarsa, onları nə əvəz edəcək?

Bakıda "1 manatlıq" taksilər adlandırılaraq həftəyə planlaşdırılan avtomobilərin qarşısını almaq üçün müəyyən tədbirlərin görülməsi nəzərdə tutulub. Məsələ ilə bağlı müəyyən istiqamətlərdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkətini normallaşdırmaq planlaşdırılır.

"1 manatlıq" taksilərə qarşı görüləcək tədbirlər 3 qrup insanı əhatə edəcək.

Belə ki, bu taksilərin xidmətindən istifadə edən şəxslər heç də "1 manatlıq" taksilərin şəhərdən yiğisdirilməsini istəmir. Çünkü vətəndaşlar bu taksilər vasitesilə istədikləri məkana vaxtında və rahat şəkildə yetişirlər. Digər tərəfdən bu taksilərin sürücüləri də mümkün tədbirlərlə bağlı narahatlıqlarını ifadə edirlər. Onlar da gündəlik qazanc yerlerini itirməkdən qorxurlar. Üçüncü tərəf isə "1 manatlıq" taksilərin yaratdığı tixaclardan əziyyət çəkən digər sürücülərdir. Onlar da taksilərin yollarda ikinci və üçüncü zolaqda dayanmaqla böyük tixaclar yaratmasından əziyyət çəkirler.

Mövcud problemin həlli cəmiyyətdə geniş müzakirə olunur. Hər üç tərəfi razı salacaq həll yolu isə böyük maraqla gözlənilir. Məsələ ilə bağlı yol hərəkəti üzrə ekspert, hüquqşunas Ərşad Hüseynova müraciət etdi.

O, BAKU.WS-ə bildirdi ki, əslində bu problem ictimai nəqliyyatın fəaliyyəti yetərli olmadığı üçün yaranır: "Üç gruba daxil olan şəxslərdən birincisi ev, iş və digər yerlərə rahat getmək istəyənlərdir. Bu insanların tələbini qarşılıyayan ictimai nəqliyyat olmalıdır. Tələblərə uyğun səliqəli, qanuni və təhlükəsiz ictimai nəqliyyat olmalıdır. Bu nəqliyyat olmadığına görə insanlar alternativ yollara, taksilərə üz tuturlar.

Hesab edirəm ki, şəhərdə fəaliyyət göstərən bu taksilər bir manatlıq taksilər adının verilməsi düzgün deyil. Taksilərə bu ad verilməklə sanki onlara bir status verilir. Psixoloji olaraq beynə yeridilir ki, bu şəxslər nə istəsələr, edə bilərlər. Bunu nəqliyyatın lazımdır.

Fikrimə, sərnişin axınını qarşılıamaq üçün ictimai nəqliyyat təşkil olunmalıdır. Avtobus marşrutları elə qurulmalıdır ki, hər şeyi əhatə etsin. Misal üçün, Pirallahi qəsəbəsindən Koroğlu metosununa qarşısına gələn çoxlu sayıda insan var. Onlar yol boyu heç yerdə dayanmadan Koroğlu istiqamətinə və əksinə hərəkət edirlər. Bunu təşkil etmək üçün ekspress marşrut təşkil etmək olar.

Sovet dövründə da oxşar marşrutlar var idi və kiçik tutumlu avtobuslar fəaliyyət göstərirdi. 10-15 nəfərlik sərnişinləri daşımaq mümkündür. Bunun üçün hərəkət sxemi, növbəlilik və peşəkar sürücülər əsas şərtlərdəndir. Əgər bu ekspress marşrutlar təşkil olunarsa, manatlıq taksilərdən istifadə edənlərin bir hissəsi artıq azalacaq. Manatlıq taxi sürücüləri işsiz qalmaması üçün onlar sürücü kimi marşrut xətlərinə iş götürmək mümkündür. Həmin şəxslər müəyyən təlimlər keçməklə ekspress xətlərdəki fəaliyyətini təşkil etmək olar".

Ekspert əlavə etdi ki, sərnişin axınını qarşılıamaq məqsədile müxtəlif variantlarda ictimai nəqliyyat olmalıdır: "Nə qədər ki, ictimai nəqliyyat olmayıcaq, insanlar alternativ vasitələrə üz tutacaqlar. Belə olan təqdirdə manatlıq taxi xidmətləri ortaya çıxır.

Lakin ümumilikdə taxi xidməti həmişə olacaq. Çünkü taxi qapıdan qapıya prinsipi ilə işləyir. Bəzi şəxslər dayanağa getmək istəmir, işi tacili olur. Fərdi qaydada getmək istəyənlər də olur. Bu məsələdə taxi xidmətini nizama salmaq lazımdır. Taxi standartları tədricən tətbiq olunmalıdır. Sürücülər peşəkar olmalıdır, avtomobilər tələblərə cavab verməlidir. Digər tərəfdən taxi sürücülərinin yol hərəkət qaydalarına riayət etməsinə nəzarət edilməlidir. Heç bir həmayçilik, qayda pozuntularına göz yummaq olmamalıdır".

Hamı Nazirlər Kabinetinə həftəyə planlaşdırılan brifinqini həyacanla gözleyirdi. Hetta, hansı qərarların veriləcəyi barədə şayiələr də yayılmışdı. Yenə "qadınların bulaq başında dedikləri" düz çıxdı. İşarə etdiyim lətifə məhz müstəqillik dönməndə formalışdır deyə, indiki məmurlara tam xarakterikdir. Amma bir fərqli, sözügedən lətifədə bildirilirdi ki, məmurlar sabahki qərarlar barədə xanımlarına, xanımları isə səhəri bu barədə bulaq başında digər xanımlara xəbər ötürürək, müfəssəl qərar barədə şayiə yayılırdı. İndi isə məmurlar qəbul etmək istədikləri qərarlar barədə xanımlarına yox, sevgililərinə danışır və belə şayiələr onlar vasitesi ilə yayılır, ən maraqlı odur ki, bunların hamısı doğru çıxır. Yəni, sırağın Operativ Qərərgahın qəbul etdiyi qərarların anonsu cəmiyyətdə bir həftə idi ki, şayiə şəklində dolaşırı və nəhayət, hər birimiz bu qərarları eşitdik. İndi isə keçək qərarın özünə...

asının gəlirləri birdən-biri, bir-ə-on artır. Yəni insanların məcburən itirdikləri taksilərin qazancı olur. Hökumət ona görə taksi şirkətlərinin qayğısına qalır ki, o şirkətlərin hamısı yüksək çinli dövlət məmurlarına məxsusdur. Sadəcə olaraq, etika xatirinə o şirkətlərin kimə məxsus olduğunu yazmırıq, yazmasaq da cəmiyyətdə bu-nu bilməyən bir insan tapmaq çətin məsələdir.

Maska qadağası bir qədər yumşaldılsa da, maskaya görə cərimə aradan qaldırılmayıb. Çünkü maska məsələsindəki müəmmələr deyəsən, "beynəlxalq" xarakter daşıyır. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri bəyan edirlər ki, maska koronavirusdan yalnız beş faiz qoruya bi-



ması barədə qərar çıxandan sonra isə iyirmi qəpiyə düşüb. Maskaların idxalı və ölkə daxilində istehsalı sahibkarlara yaxşı pul qazandırıldı. Eyni zamanda dövlət də gəlirdən kənarda qalmadı. Əgər sahibkar maska satışından gəlir əldə etdi, dövlət də cərimələrdən, kasiblərin cibinə girməkdən təkcə 2020-ci ildə 23 milyon manat gəlir əldə etdi. Düzdür, bu gəliri özü yemədi, onun üstünə 3-4 milyon da qoyub, Ümumdünya Səhiyyə Təşkilatı adlanan qurum kam bağışladı. Niye, nə üçün? Bu təşkilatın üzvü olmaqla Azərbaycan nə qazanır? Bunu ölkə insanları bilmir.

Ölkəmizə maska və digər koronaya qarşı mübarizə vasitələrini kim idxal edir, onların yerli istehsalı ilə kim-lər məşğul olur, oli-qarxalar və dövlət özü... Məsələ bu qədər bəsitdir.

Bir məsələyə də diqqət çəkmək istəyi-rəm. Deyirlər, koronavirusa qarşı peyvənd olunmaq məcburi deyil. Eyni zamanda insanlardan "immun sertifikatı" və "korona

Koronavirüsə mübarizə...

Yoxsa, oliqarx biznesinə töhfə?

Bütün dünya, artıq korona ilə vidalaşdır - bir tərəfdə peyvəndləməni sürətləndirmək, digər tərəfdən qadağaları aradan qaldırıb. Artıq dünyadan heç bir yerində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmur. Azərbaycanda isə ən azı qarşidakı bir ay ərzində həftəsonu ictimai nəqliyyat işləməyəcək. Baxmayaraq ki, lap əvvəldən nəqliyyatın hərəkətinə bu cür məhdudiyyətlərin qoyulması, pandemiyaya qarşı mübarizə baxımından olduqca səməresiz tədbir kimi qiymətləndirilidi. Hətənin beş günü - daha çox aktivlik gözlənildiyi günlərdə nəqliyyat basabasla işləyir, iş yerlərinin, məktəb və səhiyyə ocaqlarının işləmədiyi istirahət günlərində nəqliyyatın hərəkətinə qadağaların qoyulması hansı məntiqdən doğur? Bilmirəm! Yegane ağılabatan səbəbi təksi şirkətlərinin «bazarına» yardım ola bilər. - Yəni insanlar altmış qəpiyə gedib-qayıtdığı yola məcburən 8-10 manat xərcləsinlər. Bununla da taksi mafiy-

pasportu" tələb edirlər, bunu necə başa düşək? Buna deyirlər könüllü məcburiyyət!

Biz bütün bu müddət ərzində tətbiq olunan qərarlarla bağlı təhlillər aparsaq, görərik ki, onların əksəriyyəti oliqarx və dövlət biznesinə, yaxud da hökumətin siyasi maraqlarına xidmət edir. Azərbaycanda koronavirusa qarşı səmimi mübarizə, yalnız əhalinin peyvəndlənməsidir ki, onu da çox zəif aparırlar. Düzdürü, bu işdə də artıq korrupsiya işaretləri görünməkdədir, amma bu ən səmərəli üsuldur.



Akif Nəsirli

İddia budur ki, Belarus hava məkanından Vilnüsə uçan "Ryanair" təyyarəsinə bomba həyacanı ilə Minskə endirib. Sonradan bəlli olub ki, bomba bəhane dir, əsas məqsəd təyyarədə Afinadan Vilnüsə səfər edən "Nexta" Teleqram kanalının keçmiş rəhbəri, bloger Roman Protaseviç həbs etməkdir.

Roman Protaseviç kimdir?

Belaruslu müxalifətçi, 26 yaşı var. İddia edilir ki, "Nexta" prezident seçkiliyəndən sonra baş verən proseslərdə əsas katalizatorlardan, təhrikçilərdən və idarəedənlərdən biri olub. Belarus xüsusi xidmət orqanları Protaseviçin çox mühüm məlumat mənbəyi olduğunu güman edirlər, məsələn, ölkədə seçkiləndən sonra başlayan prosesləri kim maliyyələşdirib, Qərb burda hansı rolu oynayıb, Avropanın siyasi mərkəzləri hansı təlimatları necə və kimlər vasitəsilə çatdırıblar və s.

R. Protaseviç barəsində cinayət işi qaldırılıb və axtarışa verilib.

Belarus onu və "Nexta" Teleqram kanalının digər yaradıcısı Stepan Putilonu

Müxalif blogerin həbsi ilə ABŞ və Avropa ölkələrinin inanılmaz təpkisi və reaksiyası gəlməyə başlayıb. Artıq bir çox dövlət Minskə deyil, ümumiyyətlə Belarus səmasından uçusları qadağan edib.

Belarusa ayrılması nəzərdə tutulan 3 milyard dollar kredit dondurulub, ən qısa müddədə bütün Avropanın Belarus səmasından uçmağı qadağan edəcəyi, üstəlik sanksiyalar tətbiqi gözlənilir.

ABŞ, Almaniya, Fransa, İngiltərə də daxil olmaqla, dünyadan əksər supergüclərinin liderləri, AB səlahiyyətləri, AŞ təmsilçiləri, hətta NATO da olayı pisleyib, Belarusun bu əməlinin nəticəsini görəcəyi ilə bağlı hədələyirlər.

Cəmi iki gün ərzində bu qədər böyük reaksiya gözənlənməzdır və doğrudan da Belarusun aviaçüşərlərə bağlı beynəlxalq konvensiyani pozaraq, belə bir addım atlığı üçün bu təzyiqlə qarşılaşması şübhə doğurur. Çünkü ortada müqayisə üçün başqa nüans da var.

Prezident təyyarəsinin məcburi enişə

Analoji hadisə 2013-cü ildə baş ve-

Belarus özüne bərəət üçün təyyarədə bomba olması ilə bağlı HOMAS-dan şifrəli elektron məktub aldığı elan etdi.

Olduqca maraqlı reaksiya ilə qarşılaşıldı: bu açıqlamadan dəqiqələr sonra HOMAS-dan təkzib geldi.

Lukaşenko üçün oyun qurulub?

Bütün baş verənlərə görə Belarus lideri üçün bir oyun qurulduğu ehtimalı üzə çıxır: blogerin sevgilisinin foto yayması, uçuş marşrutunun "təsadüfən" sosial şəbəkələrdə tirajlanması, HOMAS-dan "müəmməli" məktub, Belarus xüsusi xidmət orqanları üçün "əla fürsət", "unikal əməliyyat" şansı...

Əməliyyat Belarus KQB-si üçün sənki başqaları tərəfindən hazırlanaraq, "agentlər" vasitəsilə ötürülüb və hədəf də blogerin həbsi ilə böyük bir skandal yaşanmasıdır.

Hazırda ciddi şəkildə Rusiya KQB-sinin bu əməliyyatda iştirakı barədə ən yüksək səviyyədə fikirlər səsləndirilir. Guya Belarus KQB-si bu əməliyyatı tək-başına görə bilməzdi, ona Rusiya yardım edib.



Lukaşenko: "Təyyarəni enişə "MiQ-29" məcbur etməyib"

Belarus Prezidenti Aleksandr Lukaşenko "Ryanair"ın sərnişin təyyarəsinin Minskə təcili enişə ilə bağlı açıqlama verib.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Onun sözlərinə görə, təyyarənin enişə ilə bağlı mesaj İsveçrədən gelib.

"Ekipaj aviasirkət və Vilnüsədəki hava limanı ilə məsləhətləşib, lakin Minskə enişə şəhər qərar verib", - Lukaşenko bildirib.

Belarus lideri təyyarənin enişəne icazə verməklə doğru qərar verdiyini deyib: "Təyyarə "BelAES"in yaxınında endi. Birdən AES-in təhlükəsizlik sistemləri tam hazır vəziyyətə gətirilsəydi nə olacaqdı? Bütün beynəlxalq qaydalara uyğun olaraq insanları qorumaqla qanuni hərəkət etdim".

Təyyarənin "MiQ-29" qırıcısı tərəfindən yerə endirilməsini "mütələq yalan" adlandırıb: "Ekipaj və sərnişinlərin hava limanında silahlılar tərəfindən saxlanılması haqda iddia yalandır. Heyət yeddi saat kiməsə zəng etdi və uçmaq istəmədi".

Mayın 23-də Afinadan Vilnüsə uçan "Ryanair" təyyarəsi gözlənilmədən Minskə enişə edib. İddiaya görə, sərnişin təyyarəsini enişə Belarus ordusuna məxsus "MiQ-29" qırıcısı məcbur edib. Enişdən dərhal sonra göyərtədə olan müxalif Teleqram kanalının rəhbəri Roman Protaseviç saxlanılıb.



"Di Velt": Putinin problemi ondadır ki...

Rusiya yeni bir ordu qurur, nüvə potensialını inkişaf etdirir və nüvə potensialı adı altında müharibələr aparır. O, Qəribi və qonşularını təaccübəndirmək və qorxutmaq məqsədi ilə genişmiqyaslı hərbi təlimlər təşkil edir.

Bu barədə Almanyanın "Di Velt" (Die Welt) nəşrində dərc olunan məqalədə bildirilib.

"Putinin problemi ondadır ki, Rusiya iqtisadiyyatı xammal və silah xaricində hər hansı bir sahədə qarşıdurma aparmaq gücündə deyil. Və bu dəyişməyəcək. Hibrid müharibə isə çox bahalıdır. Xarici iqtisadiyyat bu pulu gətirmir və Kremlin bir qərar qəbul etməsinə ehtiyac var: ya həcum etmək, ya da Rusiya daxilindəki ictimai quruluşu təhdid etmək...", - məqalədə qeyd olunub.

Daha sonra vurğulanıb ki, iqtisadi Rusiya ilə hərbi Rusiya arasında uğurum mövcuddur.

Batyaya qurulan tələ: KQB niyə xilas etmədi?

Belarus ətrafında hadisələr o qədər sürətlə cərəyan edir ki, sanki hər şey əvvəlcədən qurulub və bu, bir ssenaridir!



bu maddələrlə ittiham edir: CM 130.3 (hakimiyyət nümayəndələrinə və hüquqmühafizə orqanlarına qarşı qəsd hərəkətlərin edilməsi) və 293.1, 293.3-cü madde-ləri (kütləvi iğtişاشların təşkili).

Bu maddələrə əsasən onu 15 ilədək həbs cəzası gözləyir.

Əməliyyat necə baş tutub?

Protaseviç birlikdə təyyareye minməyə hazırlaşan sevgilisi səfərönçəsi çəkdiyi fotonu digər bir bloger - Anton Motokoya göndərib və o da həmin fotonu Teleqram səhifəsində paylaşıb.

Ehtimal edilir ki, bundan xəbər tutan Belarus hüquqmühafizə orqanları dərhal hərəkətə keçərək müvafiq tədbirlər görməyə başlayıblar.

Protaseviç ölüm cəzası ala bilər?

R. Protaseviç Minskə həbs edilərən "mənə ölüm cəzası verəcəklər" deyə imdad dileyib. Onun anası isə oğlunun sehhətinin kəskin pisləşdiyi və xəstəxanaya yerləşdirilməsi gərəkdiyini mediaya açıqlayıb.

Bunun dərhal ardından ise istintaq altında olan R. Protaseviç 30 saniyelik video-müraciət yayaraq, sehhətinin çox yaxşı olduğunu, müstəntiqlərin onunla normal rəftar etdiyini bildirib.

Video-müraciətdə də blogerin sağlam olduğu və heç bir zorakılığa məruz qalmadığı görünür.

Həbsin dərhal ardından qalxan hay-küy

rib. Boliviya Prezidenti Xuan Evo Moralesin təyyarəsi Avstriyanın paytaxtı Vyana'ya enməye məcbur olub. Çünkü Moskvadan uçan təyyarə göydə ikən İtaliya, Fransa, İspaniya və Portuqaliya əvvəl verdikləri icazəni geri alıblar, hava məkanlarını bağlayıblar. Yeni marşrut üçün Moralesin təyyarəsi Vyana'ya enib və... nə qədər qəribə də olsa, axtarış aparılıb. Axtarış aparanlar güman edirdilər ki, ABŞ-in FTX-sinin "xəyanətkar" eməkdaşı Snouden Moralesin təyyarəsindədir. Əger Snouden təyyarədə olsa, onu həbs edəcəkdilər.

Moralesin təyyarəsində Vyana polisinin axtarış aparması daha dəhşətli hadnisə idi. Çünkü səhəbət Prezident təyyarəsindən gedirdi.

Ancaq buna görə ABŞ, Avropa heç azacıq da narahatlıq ifadə etmədi, Avstriyaya da gözün üstə qəşin var deyənənən. Yəni Qəribə olar, amma Belarusa yox!

HOMAS-dan sürətli təkzib!

Merkel buna qarşı çıxıb, Rusiyaya ittihamlar üçün hələlik heç bir əsas olmadığını bildirib. ABŞ Departamenti də bunabənzər açıqlama verib.

Amma ox artıq yaydan çıxıb, Qərib cidd-cəhdə Putin də əməliyyatın iştirakçı-sı kimi adını dövriyyəyə daxil edib; ən azı Rusiya liderini "şübəli şəx" kimi ittiham etmek üçün yaradıb-ələ keçirdiyi fürsəti yəqin ki, qaćırmayacaq.

Bayden-Putin görüşü öncəsi Rusyanın ən yaxın müttefiqinə qarşı bu hücum heç bir halda təsadüfü deyil.

KQB və Putin niyə reaksiya vermir?

Nəinki Rusiya, Putin və KQB, hətta Belarus Prezidenti Lukaşenkonun öten gün elan edilən "az sonra bəyanat vərəcək" rəsmi informasiyası da reallaşmadı.

Lukaşenkonu bəyanat verməkdən kim saxladı? Putin?

Putin və KQB nə gözləyir? Hamının bütün arqumentləri üzə çıxarmasını?

Belarus Morales olayını niyə xatırlatmadı və nə gözləyir?

Bəlkə, blogerin şok etiraflar etməsi, Belarusda iğtişashlar üçün Qərib mərkəzləri və maliyyəçilərini nişan verəsini? Ya Qəribin bu reaksiyasının səbəbi elə bu "gizli məlumatların" Batya-Putinin əlinə keçməsi ehtimalından doğan narahatlıq və blogerə tez-tələsik "qorxma, döz, heç nə demə, gəlirik, artıq gelidik" harayıdır?

Bu sualların cavabı mütləq olacaq.

Yəqin ki, KQB-nin əks-əməliyyatı da var...



Nəsiman Yaqublu

Yevsey Yakovleviç Gindes(1872-1952) Xalq Səhiyyə Naziri: Azərbaycan Xalq Cümhuriyyəti dövründə Xalq Səhiyyə naziri olmuşdur. Yevsey Yakovleviç Gindes 1872-ci ildə Kiyev şəhərində anadan olub. O, 1897-ci ildə Kiyev Universitetinin tibb fakultetini bitirmiş, Kiyevdə professor Gernovun Uşaq klinikasında ordinatör (1897 ? 1905), Aleksandr xəstəxanasının yoluxucu xəstəliklər uşaq klinik şöbəsinin müdürü (1902 ? 1903) işləmişdir.

O, 1905-ci ildə Bakıya köçməş, Neft Sənayeçiləri Qurultayı Şurasının Qara şəhərdəki xəstəxanasının uşaq şöbəsinin müdürü (1905 ? 1914), 1914-cü ildən isə Uşaq xəstəxanasının direktoru və baş həkimi olmuşdur (bu xəstəxana 1922-ci ildən Pediatriya İnstitutuna, sonralar isə Ana və Uşaqları Mühafizə İnstitutuna çevrilmişdir).

Y.Gindes Uşaq xəstəlikləri ilə bağlı Zuğulbadak sanatoriyasının təşkilatçısı və baş həkimi işləmişdir (1913 ? 1930).

O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə F.X.Xoyskinin yaratdığı 3-cü Hökumət kabinetində (26.12.1918 ? 14.03.1919) Xalq Səhiyyə naziri vəzifəsində çalışmışdır.

Y.Gindes 1932-1945-ci illərdə Bayıl-dakı Uşaq xəstəxanasının təşkilatçısı və baş həkimi işləmişdir. O, 1941-ci ildə dissertasiya müdafiə etmədən tibb elmləri doktoru, professor olaraq təsdiq edilmişdir.

Y.Gindes 1945-1952-ci illərdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Uşaq xəstəlikləri kafedrasının professoru olmuşdur. Qaqqazda ilk uşaq məsləhətxanası, süd məhsulları ("Süd damcısı") mətbəxi (Bayıl və Sabunçu rayonlarında filialı var idi) təşkil etmişdir.

O, Bakıda ilk dəfə məktəb şagirdləri üçün uşaq yay düşərgələri təşkil etmiş (1906), fəhlə uşaqları üçün körpələr evi açmışdır.

Y.Gindes 150-dən çox tibbi-elmi əsərin müəllifi olmuşdur. Ona Azərbaycanın Əməkdar həkimi adı verilmişdir.

Y.Gindes 1952-ci ildə Bakıda vəfat etmişdir.

I.N.Protasov Maliyyə Naziri: İ.N. Protasov Azərbaycan Parlamentinin üzvü olmuş ve Slavyan-Rus Cəmiyyətinin adından orada təmsil edilmişdir. O, həmin Cəmiyyətin sədri olan K.Lizqar ilə eyni vaxtda (Y.Gindes də buraya daxil idi) F.X.Xoyskinin təşkil etdiyi 3-cü Hökumət kabinetində (26.12.1918 ? 14.03.1919) çalışmış və Maliyyə naziri vəzifəsini icra etmişdir.

İ.N.Protasov 1919-cu ilin martın 6-da parlamente müzakirə üçün bir qanun layihəsi təqdim etmişdir. Həmin qanun layihəsi belə adlanırdı: "Spirin aksız altına alınmasına dair qanun layihəsi".

Həmin qanunu bağlı ilk çıxışı M.Rəfiyev etdi. O, bu qanun layihəsinin spir aksızının artırılması haqqında olduğunu bildirdi.

İ.N.Protasovun təqdim etdiyi layihəde bu maddələr var idi: 1) Aksız vergisi nizamnamesinin 348, 349, 353, 379, 381 maddələri üzrə aksızlıq içki hissəsi leğv olunur; 2) İstehsal olunacaq spir hissəsinin aksızlıq buraxılması leğvinin vaxtını

təyin etmek ixtiyarı Maliyyə nazirinə həvalə edilir".

Maliyyə naziri İ.Protasov çıxışında başçılıq etdiyi nazirliyin fəaliyyəti ile parlament üzvlərini məlumatlandırdı. O, dedi: "Maliyyə nazirliyində işə başlayandan sonra bündən haqqında qanunun olmasına diqqət yetirdim. Odur ki, mənim gördüğüm ilk iş bu haqda qanun layihəsi hazırlanmaq oldu. Çünkü eks halda maliyyə sahəsində xaos yaranacaqdı. Qanun layihəsi artıq hazırdır və indi dövlət nezarətinin son yoxlanışındadır. 2-3 gündən sonra mən onu geri alıb Nazirlər Şurasına aparacağam. Beləliklə, tez bir zamanda bündən haqqında qanun layihəsi size təqdim edilecək. Bu qanunun qəbulunu gözləmədən biz bütün nazirliklərdən gəlir və xərcləri ilə bağlı smetanın təqdim olunmasını xahiş etmişik. Bugünədək yeddi nazirlik öz smeta xərclərini təqdim etmiş, diger nazirliklərdən isə sənəd daxil olmamışdır. Onlardan da sənədləri qəbul edib bündəni hazırlayacaqıq. Parlament üzvlərinin diqqətine çatdırıram ki, Maliyyə Nazirliyi hər zaman bu məsələni

cu ilin dekabrın 24-nə? hökumətin istefasına qədər icra etdi.

O, nazir vəzifəsində çalışarken xeyriyyəçilik fəaliyyətinə üstünlük verir, kim-səsiz uşaqların qayğısına qalır, hökumətin yığıncaqlarında, idareçilik xarakterli toplantılarında iştirak edirdi.

V.Klenevski nazir olaraq Azərbaycan Parlamentində ilk dəfə 1919-cu ilin 14 iyulunda keçirilən 55-ci iclasında çıxış etdi.

H.Ağayevin sedriliyi, Ə.Cövdətin (Pe-pinovun ? red.) katibliyi ilə keçirilən iclasda 13-e qədər məsələ müzakirəyə çıxarıldı. Müzakirə edilən 12-ci məsələdə Ermenistandan olan müsəlman qaçqınlara, 13-cü məsələdə isə Zəngəzur qaçqınlarına yardım nəzərdə tutulurdu. Hər iki məsələ üzrə əsas məruzəçi Ə.Əmircanov idi.

Bu məsələlər ətrafında M.Rəfiyev, R.Ağabəyov, H.K.Saniyev, S.M.Qənizade, A.Əşurov, A.Kazimzadə, M.Hacıbabayev çıxış etdilər.

M.Rəfiyevin ikinci dəfə çıxışından sonra söz Sosial Təminat naziri (sədr onu belə təqdim edir: Ümumi Xeyriyyə naziri)

söyledi.

V.Klenevski çıxışının sonunda qaçqınların öz yerlərində qalması üçün Daxili İşlər və Əmək Nazirliklərinin temsilçilərindən, eləcə də yerlərdeki nüfuzlu adamlardan və parlament üzvlərinin birindən ibarət olan komissiya yaradılmasını təklif etdi.

V.Klenevski Azərbaycan Xalq Cümhuriyyətində F.X.Xoyskinin 1918-ci ilin 26 dekabrında təşkil etdiyi Hökumət kabinetində Ərzaq naziri vəzifəsini icra etmiş K.Lizqarın en yaxın dostu idi. Onların hər ikisi 1918-ci ildə Tiflisdə əsası qoyulmuş Slavyan-Rus Cəmiyyətinin üzvləri idi.

1919-cu ilin dekabrında N.Yusifbəylinin başçılıq etdiyi Hökumət kabinetini istifa verdikdən sonra V.Klenevski də nazir vəzifəsindən uzaqlaşdı.

V.Klenevski Bakıdan kənardə Fövqələdə Komissiyanın 1238 sayılı orderi ilə əməkdaş Mirko tərəfindən 18 noyabr 1920-ci ildə Vadiqafqazda hebs olundu.

O, hebs ediləndə həyat yoldaşı Klavdiya Andreyevna 30 yaşında, qızı Kse-

Azərbaycan Cümhuriyyəti: Milli azlıqlardan olan nazirlər

tezlepşirdirməyə çalışır. Maliyyə nazirliyi özüne aid smeta layihəsini artıq hazırlanmışdır".

İ.N.Protasovun bu çıxışından görünür ki, o, maliyyə sahəsini daima inkişaf etdirməyə çalışmışdır.

Viktor Viktoroviç Klenevski Sosial Təminat Naziri: Azərbayca-



nın Xalq Cümhuriyyəti dövründə Sosial Təminat naziri olan Viktor Viktoroviç Klenevski 1883-cü ilin fevralında Yelizavetpol (Gəncə ? red.) şəhərində anadan olmuşdur. O, milliyyətçə polyakdır. Universitet təhsili almış və ixtisasca hüquqşunasdır.

V.Klenevski Universitet təhsilini bitirdikdən sonra Tiflisdə dövlət işində çalışmışdır. O, burada Qaçqınların işlə təmin edilmesi üzrə şöbə müdürü, Tiflis Daire məhkəməsinin üzvü olaraq çalışmışdır.

O, Tiflisdə Qaqqaz cəbhəsindən olan qaçqınların işi ilə məşğul olur, onların işlə təmin edilməsinə çalışır. Klenevski o

dövrə bu sahədə artıq yüksək nüfuz qazanmışdır. Bu nüfuzunun neticəsi idi ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə onu Sosial Təminat (Himaya) Nazirliyinə Qaçqınlarla iş üzrə idarəye rəis təyin edirlər. Onun Azərbaycana dəvetində evvel hökumətdə nazir olmuş K.Lizqarın rolü var idi.

V.Klenevski 1918-ci ilin dekabrında nümayəndə heyətinin başçısı kimi Zengəzura və Qarabağda gedib qaçqınların vəziyyəti ilə tanış olmuş, onların ağır, dözlüməz vəziyyətinin aradan qaldırılması ilə bağlı təcili tədbirlər görülməsi üçün hökumətə geniş məruzə hazırlamışdır.

O, bildirdi ki, bizim nazirliyin selahiyətinə aid olmasa da, Xankəndində xəstəxana açılıb və o, Səhiyyə Nazirliyinə təqdim edilecekdir.

V.Klenevski Zengəzurda həkimin, feldşerin sayının az olmasını onların alıqları 670 rubl həcmindəki aşağı miqdarda olan maaşla izah etdi. Qeyd etdi ki, bundan ötürü həkimlərin maaşları artırılmalıdır. O, bildirdi ki, səhiyyə dəstələrinin de təşkilinə başlanılmışdır. Və ilk olaraq, bu iş Qarabağda yaradılacaqdır.

V.Klenevski eyni zamanda Şamaxıda 15 qida məntəqəsi və xəstəxananın açıldığı, tezliklə dağlımış evlərin bərpasına başlanacağı qeyd etdi. O, Suraxanıdan Mərdəkanə qədər yoluñ çəkilməsi üçün 3,5 milyon rubl lazımlı olduğunu da

niya isə 8 yaşında idi.

V.Klenevski 1920-ci ilin dekabrın 12-ci arasında Bakıya getirildi. Dekabrin 3-de isə onu Az.FK-nin müstəntiqləri sorğu-sualı çəkdilər. Ona qarşı irəli sürülen əsas ittihad Azərbaycan Xalq Cümhuriyyətində nazir olması idi.

V.Klenevskinin hebsdən sonrakı həyatı haqqında məlumat öyrənmək mümkün olmadı.

Konstantin Nikolayeviç Lizqar(1882-1920) Ərzaq Naziri: Konstantin Nikolayeviç Lizqar 1882-ci ildə anadan olub. Azərbaycan Xalq Cümhuriyyətinin 3-cü Hökumət kabinetində Ərzaq Nazir vəzifəsində çalışıb.

1914-cü ilə qədər Bakıda və Vadiqafqazda mağazalar sahibi olub. 1914-cü ilə deleytenant rütbəsi ilə orduya çağırılıb. 499-cu səhra hospitalında,

Tiflis avtomobil komandasında, Türküstəndə xidmət edib. Xüsusi Zaqqaziya Komitesində Yollar komissiyasının kargızarı və Yollar Komissarlığında xüsusi tapşırıqlar məmuru vəzifəsində çalışıb.

1918-ci ilin martında Slavyan-Rus Cəmiyyətin yaradılardan biri və onun sədri olub. Həmin ilin oktyabrında Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Əkinçilik Naziri Xosrov bəy Sultanovun dəvəti ilə Bakıya gəlib, nazirlikdə xüsusi tapşırıqlar məmuru təyin olunub, Azərbaycan Xalq Cümhuriyyətinin 3-cü Hökumət kabinetində isə Ərzaq Nazir vəzifəsini icra edib.

1920-ci ilin mayın 2-de XI Qırmızı Ordu İnqilabi Şurası yanındaki Xüsusi Şöbə tərəfindən hebs edilib. Mayın 15-de əksinqilabi fəaliyyətdə və Sovet hökumətinə qarşı düşməncilikdə ittihad edilərək güllələnib.

QEYD: Bu nazirlərin fəaliyyəti haqqında daha geniş məlumatı professor N.Yaqublunun "Cümhuriyyət Qurucuları" (Bakı, 2018) kitabından əldə etmək mümkündür.

"Azərbaycan büdcəsini rüsumlarla doldurmaq olmaz... Monopoliya qurubları və bir çox sahələrə heç kəsi buraxmırlar"

Son aylar ölkədə qiymət artımı, xüsusişlər özəq məhsullarının bahalaşması özünü açıq şəkildə bürüzə vermekdədir. Şübə yoxdur ki, qiymət artımının bir səbəbi iqtisadi proseslərin yaratdığı reallıqdır, digər səbəbi də monopoliya, gömrük orqanının fəaliyyəti, rüşvət və korrupsiyadır.

"AzPolitika.info" ölkədə gedən iqtisadi proseslər, bahalaşma, monopoliya, eləcədə korrupsiya və ona qarşı mübarizə mövzusunda Milli Məclisin deputatı, iqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli ilə söhbətləşib:

- Bir neçə gün əvvəl Bakı Baş Gömrük idarəsinin əməkdaşları həbs olundu. Bundan əvvəl ki səhiyyə müəssisəsinin rəhbəri saxlanılmışdı. Siz bu həbsləri və ümumilikdə korrupsiya ilə mübarizə tədbirlərini necə qiymətləndirirsiniz?

- Öncə qeyd edim ki, Azərbaycan öz inkişafının yeni mərhələsinə keçir. Bu mərhələni müxtəlif cür izah etmək olar. Qisasi, neft amilinin dominant olduğu modeldən insan amilinin prioritet teşkil etdiyi innovasiyalı inkişaf modeline doğru hərəkət etmək isteyirik. İşğaldan azad edilən torpaqların təcrübəsi də göstərdi ki, biz vətənperverlikle intellektual mühərribənin vəhdətini yaratmaqla müharibəni düşdürücü. Bu da göstərir ki, işğaldan azad edilən ərazilərin bərpası və inkişafında intellektual yanaşmaya üstünlük verməliyik. Bu da çoxlarının düşündüyü kimi elə-bele, sadə məsələ deyil.

Pandemiya faktiki olaraq inkişaf seviyyəsində asılı olmayıaraq, bütün ölkələri eyni start vəziyyətinə getirib. Bu mərhələdə kim elmi tərəqqidən, texnoloji nailiyetlərdən, iqtisadiyyatın rəqəmsallaşdırılmasından geniş istifadə edəcək, o da qabağa düşəcək. Kim bundan istifadə edə bilməyəcək, innersiya ilə hərəkətlərinə davam etdirəcək. İstərdim ki, bu dövrə Azərbaycanın birinci yolla irəliləsin. Başqa sözə, necə ki, işğaldə olan torpaqlarımızı intellektual müharibə modeli ilə ududdu, indi bərpa işlərində, idarəetmə məsələlərində də intellektual təzimləmə metodlarından geniş istifadə edək. Yeri gəlmışken, bu cür modern metodun tətbiq edilməsinə bir çox amillər mənfi təsir göstərə bilər. Həmin amillərin içərisində iki məqam daha böyük rol oynayır - bərincisi, korrupsiya və rüşvətxorluq, ikincisi isə monopoliyadır. Bu iki amil eslinde bir-birile bağlıdır. Ona görə ki, Azərbaycanda məmur özbaşınalığı, məmur biznesi, məmur sahibkarlığı baş alıb gedir. Amma məmurların biznes qabiliyyəti sıfır yaxındır. Ona görə də onlar istenilən orta statistik iş adamina yüzde yüz uduzacaqlarını bilirlər. Yeni rəqəbatə girişlər halda uduzacaqlarını bildiklərindən monopoliya qurubları və bir çox sahələrə heç kəsi buraxmırlar. Onlar hem korrupsiyadan elə etdikləri pulları bu sahələrə qoyurlar, hem də istehsal etdikləri məhsulun demək olar ki, maya dəyəri olmur.

Məsələn, istenilən məhsulun maya dəyəri olur. Məhsul 100 manata başa gelirse, 20-30 manat da onun üzərinə gelərkən satılır. Amma bu, korupsiyadan gelen pul olduğundan onun maya dəyəri olmur. Deməli, bu halda məmurbiznesinin manevr imkanları geniş olur. Xüsusişlə, bunu tikinti sektorunda açıq görmək olur. Normalda kimse bina kompleksini tikirə, onu vaxtında satmasa müflisleşməyə gedəcək. Rəqəbatlı şəraitdə normal iş adamları çalışırlar ki, qiyməti artırmaqla deyil, aşağı salmaqla dövriyyədən qazanc elde etsinlər. Ancaq korruptioner məmurlar üçün tikidikləri binanın nə vaxt satılacağına fərqi yoxdur. Çünkü korruptioner pulları hesabına tikilən binalardır və onların maya dəyəri də yoxdur. O dər ki, ekşər hallarda qiymətlər kəllə-çarxa qaldırılır və evlərin de ekşəriyyəti alınır.

Əger biz yeni çağırışlara cavab vermək itəyirikse, post-pandemiya dövrünün sərt rəqəbatının tab getirmək niyyətindəyiksem, bu halda bir çox amillərə ehtiyac yaranır. Bunun üçün islahatlara dərinləşdirmək və genişləndirmək kontekstində korrupsiya, rüşvətxorluq və monopoliyaya qarşı mübarizədə kompleks tədbirlər həyata keçirilməlidir. Sizin dediyiniz sahələr üzrə həyata keçirilən işlər də yeni mo-

delin tətbiq edilməsində ən ciddi maneə olan korrupsiyanın aradan qaldırılmasının tərkib hissəsidir. Ancaq görülen işləri yetərlə hesab etmək olmaz. Ona görə ki, neft amilinin dominant rol oynadığı model qalır və bu modelə uyğun idarəetmə sistemi davam edirə, burada bir kadri götürüb başqa bir kadri onun yeri nə qoymaqla hansısa məsələnin həllinə nail olmaq mümkündür, ancaq bununla da ümumiyyətdə effektiv nəticə elə etmək mümkün deyil. Tam effektiv nəticəye nail olmaq üçün idarəetmə sisteminin fəlsəfəsi köklü suretdə müasir dövrün, post-pandemiya mərhələsinin çağırışlarına uyğun qurulmalıdır. Hesab edirəm ki, korrupsiyaya qarşı mübarizədə sizin sadaladığınız işlərin dairesi genişlənməlidir.

- Əgər həbsləri nəzərdə tutursunuzsa, nədən bu proses genişlənməlidir?

- Əger genişlənməsə sistem bundan da ağır vəziyyətə düşəcək. Yəni bir qrup korruptioner hər şeyi həzmən keçirəcək, onda əhalinin güzəranını necə yaxşılaşdırmaq, kiçik və orta biznesi necə inkişaf etdirmək olar? Həc cür mümkün olan iş deyil. Ona görə də,

sində məmurla vətəndaşın temasının minimuma endirilmesi istiqamətində addımlar atılmalıdır. Məmurla vətəndaşın teması minimuma endirildikdə isə korrupsiya və rüşvət elementləri də azalır.

Rəqəmsallaşma zamanı mükəmməl modelər qurulmalıdır. Məsələn, insan evində əyleşərək, heç bir memuru görmədən, elektron mexanizmlər vasitəsilə vergi ödəyə bilməli, yaxud öz malını gömrükden keçirmək imkanına malik olmalıdır. Lazımi sənədləri elektron qaydada təqdim edir, rüsumunu ödəyir və memuru görmür. Bunu həyata keçirmək istənilən sahədə olan korrupsiya xarakterli çatışmazlıqları minimuma endirmək olar.

İstenilən ölkədə korrupsiya var. Amma səhəbət ondan gedir ki, korrupsiya elementlərinin minimum, orta və ifrat seviyyədə olduğunu ölkələr var. Azərbaycanda xeyli sahələrdə ifratlıdır. Odur ki, burada hansı modelin tətbiq edilməsi məsələsində müxtəlif təkliflər olur.

Məsələn, nümunə çekmək olar. Kim düşünebilər ki, kiçik və orta seviyyələrdə olan korrupsiyanı Asan Xidmətin vasitəsilə aradan qaldırmaq mümkün olar? Kimse öncədən bunu desəydi, buna inanmayaşınların sayı inançlardan dəfələrlə çox olardı. Amma həzirdə vətəndaş Asan Xidmətə gedir, sənədləri

grup və onların ehətesində olan qruplar var. Məsələn, men ona görə "süni qiymət artımı" demirəm ki, bu argumentin qarşısında konturlar qoyular. Birinci kontur ondan ibarətdir ki, bazar iqtisadiyyatıdır və burada qiymətlər tələblə təklif əsasında müəyyənmiş. Halbuki, normal bazar iqtisadiyyatında qiymətlər abstract tələb-təklifdən formalaşır. Daha çox tədiyyə qabiliyyəti, yeni ödəniş qabiliyyəti tərəfdəşlərinin təsiri ile formalaşır. İndiki pandemiya dövründə Azərbaycan əhalisinin gelirleri aşağı düşüb. Əger əhalinin gelirleri aşağı düşübse, deməli tələbat azalıb. Tələbat azalıbsa, onda qiymətlər niye qalxın? Deməli, burada bazar qanunlarının teleblərindən çıxış ediriksə, onda qiymətlər aşağı düşmelidir. Amma reallıqda eksinə, bahalaşma gedir...

İkinci argument kimi deyilir ki, dünya bazarlarında qiymətlər qalxır və bunun əsasında Azərbaycana gələn məhsulların qiyməti artır. Bunun da eks argumenti var. Postsovet məkanınna aid olan ölkələrin statistikası gösterir ki, onlarda bu il qiymət artımı ötən ilin indiki dövrü ilə müqayisədə 2 fazın üstündədir. Əzəraq məhsullarında qiymət artımı hətta 10 fazdən yüksəkdir. 2021-ci ilin birinci rübü bunun göstəriciləri 2020-ci ilin birinci rübündən aşağı düşməlidir. Amma reallıqda eksinə, bahalaşma gedir...

"Bəzi nazirliklər əlillərin başına gətirdikləri oyunlarla Konstitusiyani pozurlar"

Ölkədə MƏMUR ÖZBAŞINALIĞI, MƏMUR BİZNESİ BAŞ ALIB GEDİR

Əli Məsimli: "Əgər bir qrup korruptioner hər şeyi "həzmdən keçirəcəksə", o zaman əhalinin güzəranını necə yaxşılaşdırmaq olar?"

ya korruptioner sistem sindirilməli, aradan qaldırılmalı və biz sürətli inkişaf trayektoriyasına çıxmalyıq, ya da inner-siya ilə getməli və geri qalmalıyıq. Düşünürəm ki, Azərbaycanda heç kim razi olmaz ki, kiçik bir qrupun maraqları naminə dövlətin və millətin maraqları tapdalansın. Çünkü korrupsiya dövlətin dayaqlarını içəridən sarsıdan amildir. Bu baxımdan hesab edirəm ki, mentiqə korruptioner qarşı mübarizə genişlənməlidir və genişlənəcək de.

- Deməli, siz yeni həbsləri gözlöyürsiniz...

- Bəli. Qeyd edim ki, həbslər labüddür. Lakin bununla problemi tam həll etmek mümkün deyil. Məsələyə kompleks yanaşılmalıdır. Ümumiyyətə, idarəetmə sisteminin fəlsəfəsini yenidən tələblərinə uyğun qurmaq və ölkə maraqlarına uyğun kadr islahatları aparmaq lazımdır. Bunlar bir-birini tamamlamalıdır. Yeni idarəetmə sisteminin təkmilləşdirilməsi müasir dövrün tələblərinə cavab verən kadr islahatları ilə müşayiət olunmalıdır. Bu proses gedir. Əlbəttə, burada səhvlerin olması da təbidiir.

Amma başqa məqam var ki, əgər insan dövlətə, millətə xidmət barədə düşünürse və oturduğu kreslonu sərvətə konvertasiya etmək niyyəti yoxdursa, onun təcrübəsizliyi 6 aydan çox çəkə bilməz. Səhvler ola bilər, amma təcrübəsizlikdən qorxmaq lazım deyil. Bir şərtlə ki, ayaqları yer tutmasın ki, biz yeni kadriq və səhvələr buraxa bilərik. Necə ki, bəzi nazirliklər əlillərin başına gətirdikləri oyunlarla Konstitusiyani pozurlar. Əlbəttə, belə məmurlara mütləq cavab verilməlidir.

- Deputat həmkarınız Vahid Əhmədov bəzə müsahibəsində gömrük sistemində də islahatlarla ümidi etdiyini bildirdi. Siz bu barədə nə düşünürsünüz?

- Hesab edirəm ki, idarəetmə sisteminin təkmilləşdirilməsində ciddi əhəmiyyət kəsb edən istiqamətlərdən biri vergi və gömrük sistemidir. Həqiqətən, həm gömrük, həm də vergi məcəlləsində bir sıra dəyişikliklər edilmələ, nəticədə iqtisadiyyatın rəqəmsallaşması sayə-



"Yeni həbslər labüddür, həbslər genişlənməsə..."

təqdim edir və lazımlı olan xidmətlə təmin olunur. Əlbəttə, bu, çox müsbət haldır. Ancaq mən görə, burada başqa bir problem odur ki, rüsumlar belə modern layihənin effektini aşağı salır. Əvvələ, Azərbaycan büdcəsini rüsumlarla doldurmaq olmaz, ikincisi, nə qədər çox rüsum çəlb ətsən də, bununla büdcəyə o qədər də böyük məbləğdə vəsatı yığılmayacaq. Üçüncü, Azərbaycan vətəndaşlarının güzəranını ele də arzuladıq seviyyədə deyil. Rüsumların yüksək olması da bir tərəfdən onların heyat şəraitine mənfi təsirir. Deməli, Asan Xidmətin modeli əladır, amma tətbiq edilən rüsumlara kompleks baxıb, konsepsiyanı dəyişmək lazımdır ki, orta statistik və az təminatlı ailələr bu rüsumları ödəyə bilsinlər.

- Əli müəllim, qiymət artımı haqqında həm danışır. Xüsusişlə də əzəraq məhsulların qiymətində artım olduqca yüksəkdir. Siz bunu nə ilə əlaqələndirirsiniz?

- Men piyada gezirəm, insanlarla temasda oluram, kifayət qədər açıq həyat tərzini keçirirəm. Ona görə də, cəmiyyətdən aldığım məlumatları, mənə fikrini, arzusunu və dərdini deyən insanların düşüncələrini sistemləşdirirəm.

Bir neçə dəfə qeyd etmişik ki, Azərbaycanda qiymətlərin bahalaşmasından, inhişarlığın yaratıldığı mühitdən istifadə edən bir

müqayisə etdikdə MDB məkanında sənaye istehsalçılarının qiymət indeksi 1,5 faiz aşağı düşüb. Amma Azərbaycanda fantastik şəkildə - 25 faiz artıb. Nə oldu? Bəs bazar iqtisadiyyatı argumenti harada qaldı? MDB ölkərinin eksəriyyəti əzəraq məhsullarını xaricdən alır. Əgər doğrudan da dünyada qiymətlərin atması burada rol oynayırsa, onda niye ancaq Azərbaycanda qiymətlər belə sürətlə artı? Deməli, başqa amillər var.

- Hansı amillər?

- Birincisi, monopoliya və onun çətiri altında fealiyyət göstərən qruplaşmalardır. Digər tərəfdən də marketlər süni qiymət artımının mənbəyinə çevrilir. Marketə hansısa məhsulu getirənə istehsalçı "haqq" vermelidir ki, məhsulu piştəxtaya qoyulsun və satılın. Deməli, həmin məhsulu bahalaşdırılmalıdır. Neticədə buradakı korruptionının yükü azəmətli vətəndaşın üzərinə düşür. İstehsalçı marketə verilən əlavə pulu özünün cibindən vermir, qiyməti bahalaşdırır və vətəndaşlardan bunu kompensasiya edir. Başqa sözə, qiymət 10 faiz artıbsa, bunun 2 faizi Azərbaycan iqtisadiyyatında gedən proseslərin nəticəsidir, 3 faizi xaricdən gələn məhsullardakı qiymət artımıdır. Yerde qalan 5 faiz isə süni qiymət artımının nəticəsidir. Süni qiymət artımı səbəbindən Azərbaycan ailələri hər bir faizlik artıma görə, ildə öz büdcələrində ümumilikdə 400 milyon manata qədər pul itirirlər. Təsəvvür edin ki, artım 1, 2 deyil, 5 faiz olanda her il monopolistlər xalqın cibinə girərək, milyardları menirseyirler. Aidiyyəti orqanlar bunun qarşısını almaq üçün kompleks tədbirlər görməlidirlər. Mən də anlayıram ki, anti-monopoliya qanunvericilik sənədləri işləsə, onun tələblərindən çıxış edən cəza mexanizmi də işləyər. Bütün dünyada tətbiq olunan mexanizmlər mövcuddur. Ancaq həmin qanunlar işləmər deyə, bu mexanizmlər də işləmər.

Rasim Əliyev

Ermənistanda qarşidan gələn parlament seçkilərinə milyarder Ara Abramyan da qatılı bilər.

Bir neçə gün əvvəl, mayın 21-də rəhbəri olduğu "Rusiyadakı erməni icmasının" saytında onun adından müraciət də yayımlanıb. Müraciətində Ara Abramyan qeyd edir ki, nə hakimiyyət, nə de müxalifet ölkəni böhrandan çıxarmaq iqtidarından deyil: "Ölkə konstitusiyası mənim dövlətin seçkili orqanlarında vəzifə tutmağıma imkan verməsə də, bu, bizim böyük potensialımız - təcrübə və biliyimizin vətəni xilas etmək üçün xidmətlərimizə maneə olmamalıdır". Ara Abramyan 2016-cı il aprel hadisələrindən sonra da seçkilər yolu hakimiyyətə gələcəyini bildirmişdi.

Ermənistandakı Regional Araşdırma Mərkəzinin rəhbəri Riçard Giraqosyan onun seçkilərdə ciddi bir nəticə əldə edəcəyinə inanır. Şərhçi deyir ki, o, Rusiya icmasında yaxşı tanınan bir fiqurdur: "Onun Rusiya prezidenti Vladimir Putinlə, Kremlə çox yaxşı əlaqələri var. Onun Rusiyadakı erməni icmasının rəhbəri kimi əsas rolu Rusiyada yaşayan er-

RUSİYANIN ERMƏNİSTANA GÖNDƏRDİYİ OLIQARX

Milyarder Abramyan seçkidə uğur qazanacaqmı?



məniləri qarşidan gələn seçkilərdə daha da fəal etməkdir. Keçmişdə də Abramyan bir neçə dəfə hakimiyyətə gələcəyini deməşdi, amma onun bu vədi heç vaxt gerçəkləşməyib. Ermənistən mediasında onun qarşidan gələn seçkiyə də qatılacağı yazılırlar. Amma mən onun bu seçkidə elə də ciddi bir rol olacağını düşünmürəm. Bu, sadəcə olaraq, seçki kampaniyasına Ru-

siya yönümlü elementlər qatacaq, amma seçkidə ciddi bir siyasi gücə çevrilə bilməyəcək. Xüsusilə də ona görə ki, Abramyan Ermənistanda elə də məhşur deyil".

Riçard Giraqosyan hesab edir ki, Rusiyanın qarşidan gələn seçkidə müxalifeti dəstəkləməyəcəyi ehtimalı da Abramyanın şanslarını azaldır.

64 yaşlı Ara Abramyan so-

vet dönməndə, 1981-ci ildə SSRİ Elektron Sənayesi Nazirliyində idarə müdürü vəzifəsində çalışıb. Onun özü "Kommersant" qəzetinə müsahibəsində deyib ki, sərvətini qiymətli daş-qasların biznesində əldə edib.

Riçard Giraqosyan deyir ki, onun kimi şəxslər ABŞ-da kriminal, Azərbaycan və Ermənistən kimi ölkələrdə isə oliqarx kimi tanınır. Onun fikrincə, Abramyanın bu qədər sərvəti necə əldə etməsi şübhəlidir.

Təhlükəsizlik Aradırmaları Mərkəzinin rəhbəri İlham İsmayıllı Ara Abramyanın karyerasındaki yüksəlişi yaxından izləyib. Ekspert deyir ki, adı bir mühəndis kimi Elektron Sənayesi Nazirliyində işə başlayan Abramyanın təhlükəsizlik xidməti ilə sıx əməkdaşlığı olub: "Rusiya xüsusi xidmət orqanları ilə

münasibətləri kifayət qədər güclüdür. SSRİ dağıldan sonra bunu istiqamətləndiriblər Afrikaya. Afrikada neft sahəsində ilk işləri Qəzzafı ilə olub. Milyarda qədər pul qazanıb. Düzdür, Qəzzafı öləndə onun pulunun bir hissəsi itib. Onun məşhur bir ifadəsi vardı. Deyirdi ki, Qəzzafı ölkəsinə itirdi, mənsə pullarını".

İlham İsmayılin fikrincə, Abramyan Rusiya nə deyirsə, onu edən, Rusiyanın siyasetini icra edən bir fiqurdur. Onun sözlərinə görə, milyarderin seçkiyə qatılmağı da Rusiyanın istəyi ilə baş verir. Əsas məqsəd Ermənistən parlamentində Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq edənlərin sayının çox olmasıdır: "Seçkiyə bir aydan az vaxt qalıb. Yəqin ki, onun partiya yaratmaq, bunu qeydiyyatdan keçirməyə vaxtı çatmayacaq. Ona görə də, hansısa bir blokla seçkilərə gedəcək. Qalib gəlməsə də, əsas məqsəd parlamentə düşə bilməkdir".

Azərbaycanla münasibətlərinə gəlincə isə, İlham İsmayıllı düşünür ki, Rusiya münasibətləri necə istəsə, Abramyan da ele quracaq.

"Hər zaman erməni təxribatlarına hazır olmalılığ"

Fikrət Sadıqov: "Ermənistən bu cür təxribatlarla nəyəsə nail olması mümkün deyil"

Müdafıə Nazirliyi Ermənistən tərəfinin mayın 24-dən 26-na qədər Kəlbəcər, Gədəbəy və Şuşa istiqamətində ordumu-zun mövqelərini atəşə tutması ilə bağlı bəyanat yayıb.

Ermənistən müharibədə uduzan tərəfdır. Azərbaycan müharibə yolu ilə torpaqlarını işğaldan azad edib. Görünür, Ermənistəndən siyasi qrupların təhribi ilə belə təxribatlar baş verir. Seçkiqabağı dövrədə Erməni-

çalışırlar. Amma biz görürük ki, dünya birlüyü, lider dövblətlər tərəfindən onlara ciddi bir reaksiya yoxdur. Buna baxmayaraq, Ermənistən isə 10 noyabr bəyanatının tələblərini yerinə yetirmək istəmir. Buna görə də müxtəlif



Bununla bağlı Moderator.az-a açıqlama verən keçmiş diplomat, politoloq Fikrət Sadıqov Ermənistən bu kimi təxribatlarla heç nəyə nail olmayıcağını bildirib: "Ermənistən bu cür təxribatlarla nəyəsə nail olması mümkün deyil.

Ermənistən təxribat töötəməkdə davam edir. Aparıcı dövlətlərin rəhbərlərinə müraciətlər edirlər. Müxtəlif yalanlarla özləri haqqında müsbət rəy formalaşdırmağa

standa bir səra siyasi qüvvələr fəallaşır. Görünür, onları da orduya təsiri az deyil.

Ermənistən təxribat töötəməkdə davam edir. Aparıcı dövlətlərin rəhbərlərinə müraciətlər edirlər. Müxtəlif yalanlarla özləri haqqında müsbət rəy formalaşdırmağa

təxribatlara əl atmağa çalışırlar.

Biz təbii ki, bu təxribatlarla adekvat reaksiya verməliyik və veririk. Bundan sonra da erməni təxribatlarına hazırlımlılığımız.

Seymur ƏLİYEV



Natiq Cəfərli: Sərhəddə baş verən təhlükəli oyun

Azərbaycan-Ermənistən sərhədində baş verən son hadisələr çox təhlükəlidir. Ayndır ki, indi Ermənistən tərəfdə baş verən bütün hadisələr bir məqsədə - 20 iyun seçkilərinə hesablanıb. Paşinyanın da, rəqiblərinin də hər sözü, hər addımı seçkilər prizmasına görədir.

Bu sözleri iqtisadçı Natiq Cəfərli deyib.

Natiq Cəfərlinin sözlərinə görə, Paşinyan ne orduda, nə də təhlükəsizlik sistemində tam söz sahibidir: "Bu strukturlara tam nəzarət edə bilmir, bu orqanlar Qarabağ klanının, daha çox isə Moskvanın təlimatı ilə hərəkət edir. Nikolun rəqibləri sərhəddə gərginliklər yaratmaqla, "ölkə özünü qoruya bilmir, vətən əldən gedir, Paşinyan torpaqları satır" görüntüsü yaratmaq istəyirlər.

Çox təhlükəli vəziyyətdir. Sərhəddə olan əsgərlərimiz, igidlərimiz diqqəti olmalıdır. Ermənilər tez-tez provokasiya edəcək, əsəblərimizlə oy-nayaçaq ki, kimsə dözməsin, silah çəksin, bir neçə erməni əsgərini öldürsün. Məhz o zaman İrəvanda Nikolun rəqibləri siyasi şouya başlayacaq.

Son hadisələr bir daha göstərdi ki, çox tezliklə sərhədlərin dəqiqləşdirilməsi məsələsi başa çatmalı, Ermənistənla sərhədimiz istehkamlara çevriləməlidir. Ermənistəndə kimin hakimiyyətə gəlməsindən asılı olmayaq, heç kəsin aqlından belə revanşist fikirlər keçməməli, sərhəddə qu-racağımız təhlükəsizlik sistemi dünyada ən yaxşılarından olmalıdır".

Gülnarə Kazımova

Müttefiq respublikalarda hələ keçmiş SSRİ-nin son illərində bir sıra problemlər yarandı. Bunların bir çoxu kənar-dan idarə edildiyindən və heç bir əsası olmadığından sün-i idi. Onlardan biri də Azərbaycanla Ermənistən arasında yaradılan, yaranan münaqişə idi. Ermənilər Cənubi Qafqaz-a köçürülmə olduqlarından onların yaratdığı və adaların-dan yaradılan problem, münaqişə də əsassız idi.

Ermənilər və Ermənistən 20-ci əsrin əvvəlində olduğu kimi, son illərində də Qarabağ iddiasını irəli sürdü. Keçmiş SSRİ rəhbərliyi o zaman bu problemi asanlıqla həll etməye qadir olduqları halda, bilərəkdən məsələnin böyüməsinə şərait yaratdır. Kremlin o vaxtkı başçısı Mixail Qorbaçovun ermənilərə olan sevgisi Azərbaycan SSR-in ərazi bütövlüyünün pozulması ilə neticələndi. O vaxtkı Moskvanın və havadarlarının erməni dəstəyi Azərbaycan vətəndaşlarının öz yurduların-dan qəçqin düşməsinə səbəb oldu. Bir milyondan çox azərbaycanlı 30 ilə yaxın qəçqin vəziyyətində yaşadı.

Əslində, Ermənistən Azərbaycan torpaqlarını işgal etməsi iki ölkə arasında sərhədlərin demarkasiyası və delimitasiyasına mane olub. Başqa sözlə, Ermənistən Azərbaycan torpaqlarını işgal edərək öz ərazisini genişləndirməyə və Qarabağda yeni bir erməni dövləti yaratmağa səy göstərdi. Odur ki, Ermənistən işgalçi siyaseti və Azərbaycan əraziyinin 20 fəizi işgal etmesi səbəbindən 30 il ərzində iki ölkə arasında sərhədlərin delimitasiyası mümkün olmayıb. Ancaq 44 günlük ikinci Qarabağ müharibəsi onların bu arzusunu gözündə qoydu. Azərbaycan Ordusunun torpaqları işgal-dan təmizləməsi sərhədlərin delimitasiyası istiqamətində tədbirlərə başlanması zəruri edib.

Ümumiyyətlə, SSRİ dağı-landan sonra onun yerində müstəqilliyini elan edən bütün respublikalar əraziyelerini so-vetlərdən qalma xəritə əsasında müəyyən ediblər. Hətta Rusiya Federasiyası da öz ərazisini həmin xəritəyə uyğun formalaşdırıb, qonşularla sərhədini SSRİ-nin xəritəsi əsasında müəyyənleştidi-



rib. Baltikyanı respublikalar, ölkələr arasında dövlət sərhə-

Latviya, Estoniya və Litvanın əraziləri, Kalininqradın Rusiy-anın vilayəti olaraq qalması da həmin xəritə əsasında bölünüb. Başqa sözlə, həmin xəritə beynəlxalq hüquqi aktır. Əks halda tamam başqa mənzərə yaranardı. Sonradan adalarına müttefiq respublika yaradılan bir sıra etnosların heç vaxt yerləşdikləri regionda dövləti olmayıb. Onlardan biri də erməni etnik qrupudur. Odur ki, keçmiş sovetlərdən əvvəlki dövr əsas götürülsə idi, o zaman Ermənistən Azərbaycanın tərkibində bir region olardı. Ancaq keçmiş müttefiq respublikalar SSRİ xəritəsi əsasında dövlət sərhədlərinin müəyyənleşməsini məqbul sayıblar. Bu həm də yeni münaqişələrin yaranmasından yayınmağa yardım edərdi. Düzdür, keçmiş mütte-

di ümumi mövqe ve istiqamət, danışqlar yolu ilə müəyyən-leşdirillir. Delimitasiya dövlət sərhədlərinin yaradılması və ya dəyişdirilməsinə dair sülh müqavilələrinin və ya xüsusi razılaşmaların ayrılmaz hissəsidir. Delimitasiya zamanı ra-zılığa gələn tərəflər bir qayda olaraq bir xəritə üzərində, yerde iş aparılmadan - sərhəd xəttinin keçidinin təsvirini hazırlayırlar. Delimitasiya prosesi çərçivəsində tərəflər xəritə üzər sərhəd xəttini müəyyən edirlər. Delimitasiyanın materialları sərhədin müəyyənleşdirilməsinin digər mərhəlesi - demarkasiyası üçün əsas olur.

Azərbaycan Ordusu işgalçi Ermənistən qoşununu öz ərazisində çıxarıb. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistən o vaxtkı baş naziri Nikol Paşinyan atəş-kəsə bağlı üçterəfli bəyanat imzalayıblar. Bu həm də Ermənistənla Azərbaycan arası-sında Qarabağda müharibənin başa çatması demək idi.

delimitasiya və demarkasiya-sı ilə bağlı heç bir problemin olmadığını bildirmişdi. Onun sözlərinə görə, demarkasiya komissiyası işini davam etdirir: "Bir müddət əvvəl Moskvada iclas keçirib protokolları imzala-diq. Yeni iş cədvəlimizi müəyyən etdik. Hazırda delimitasiya olunmuş sərhədlərdə sərhəd nişanlarının qoyulması ilə bağlı işlər davam etdirilir". Onda nazi-r müavini bildirmişdi ki, təxminən 100 kilometrdən çox yer artıq sərhəd nişanları ilə təchiz olunub: "Qalan hissələr də mərhələli şəkildə davam etdi-

tan işgal dövründə sərhəd anlayışını qoşunların temas xətti üzrə təsəvvür edib və hazırkı dövrde yaranmış yeni reallıqdan çıxış etmək üçün hazır ol-maya bilər. Ancaq hazırkı re-allıq əsasında beynəlxalq hüquq amili dayanır və bütün məsələlər bu çərçivədə həllini tapmalıdır. Bu işdə BMT, ATƏT və digər beynəlxalq təşkilatlar, ayrı-ayrı maraqlı ölkələr Azərbaycanla Ermə-nistən arasında sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiyasına öz də-təklərini verməlidirlər. "Re-



Azərbaycan-Ermənistən sərhədlərinin müəyyənləşməsi - regionun sabitliyi və inkişafi

fiq respublikaların bir-birinə ərazi iddiaları qalır. Ancaq bunun yeni regional münaqişəyə əvvəlki dövr əsas götürülsə idi, o zaman problem-lərin danışqlar, diplomatik yolla həllinə üstünlük verilir.

Yeri gəlmışkən, sərhədlərin müəyyənleşməsi adətən iki mərhələdən keçir: demar-kasiya və delimitasiya. Demarkasiya xətti nədir? "De-marcation" fransızca "ayırma" deməkdir. Bir-biri ilə döyuşən dövlətlərin qoşunlarını müvəqqəti barışq zamanı sülh müqaviləsi, yaxud hər hansı saziş əsasında daimi sərhədlər müəyyənleşənə qədər ayıran xətt, zolaq müəyyənleşir. Sərhədlərin delimitasiyası latınca "delimitatio" - "qeyd" deməkdir. Qonşu



Dünya təcrübəsi göstərir ki, müharibələr bitdikdən sonra sülh müqaviləsi bağlanılır və münaqişə tərəfləri arasında sərhədlərin dəqiqləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilər. Delimitasiya sülh müqaviləsinin və ya dövlət sərhədinin müəyyən edilməsi, yaxud dəyişdirilməsi ilə bağlı xüsusi razılaşmanın tərkib hissəsidir. Ermənistənla Azərbaycan arasında münaqişə nümunəsində delimitasiya sülh müqaviləsinin tərkib hissəsi kimi həyata keçirile bilər.

Bu arada Azərbaycan-Ru-siya sərhədlərinin delimitasiyası demək olar başa çatıb. 2020-ci ilin fevralında Azərbaycan xərici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan Rusiya sərhədlərinin

port"un məlumatına görə, Rusiyanın xərici işlər naziri Sergey Lavrov Düşənbədə keçirdiyi mətbuat konfransında bildirib ki, tərəflər arasında əldə edilən ilkin razılaşmaya əsa-sən Rusiya sərhədlərin demarkasiya və delimitasiyasına başlamasına səy göstərmək üçün təklif iheri sürüb: "Bu məqsədlə Azərbaycan-Ermənistən birgə komissiyasının yaradılması təşbbüsü ilə çıxış etmişik. Eyni zamanda Rusiya-nın prosesdə məsləhətçi və vasi-təçi kimi iştirakını təklif etmişik".

Nəhayət, bölgənin bərpası, burada həyatın öz axarına qayıtması, Cənubi Qafqazda vəziyyətin sabitləşməsi, təhlükəsizliyin təmin edilməsi ümumilikdə Ermənistənla Azərbaycan arasında münasibətlərin yaranmasından asılıdır. Bu həm də iki dövlət arası-sında sərhədlərin müəyyən-leşməsindən keçir. Bu baxımdan beynəlxalq ictimaiyyətin, regionda maraqlı olan güclərin fəaliyyətinin əsas istiqaməti Azərbaycanla Ermənistən arasında əldə edilən atəşkəs rejiminin inkişaf etməsi və bu iki dövlətin əlaqələrinin qurulması, sülh sazişinin imzalanması olmalıdır.

Sədrəddin İsmayılov



Azərbaycan Respublikasının
Medianın İnkışafı Agentliyi

XVII istiqamət. Layihə: Ekologiya və ətraf mühitin mühafizəsi

İki yüz il əvvəl bütün nəqletmə və yükdaşımalar heyvan gücündən istifadə etməklə həyata keçirildi. Bu gün nəqliyyat vasitələrinin gücünün "atgücü" vahidi ilə ölçülməsi də bu baxımdan təsadüfi deyil. İki əsr əvvəl ən çox gündəmdə olan iş heyvanı at və öküz idi. Ona görə də nəqliyyat vasitələrinin güc vahidi məhz bu heyvanın adı ilə bağlıdır. Düzdür, dünyadan müxtəlif regionlarında müxtəlif heyvanlardan nəqliyyat və iş üçün istifadə edilib. Məsələn, öküz, camış, uzunqulaq, qatır, fil və s. Bunlar da qoşqu heyvanları hesab olunurdular. Amma at ən universal iş heyvanı sayılır. Daş kömür və digər faydalı qazıntı mədənlərində hasil edilən filizi yalnız at vasitəsi ilə daşımaq mümkün olurdu. Nəqliyyatda və digər işlərdə iş heyvanlarının gücündən istifadə etmek bir qədər primitif olsa da, bu ətraf mühitin temiz saxlanılması, çirkələnmeyə məruz qalmaması üçün ən unikal vasitə idi. Lakin elmin və texnikanın inkışafı nəticəsində əvvəl stasionar buxar mühərrikləri, sonra isə stasionar və mobil daxiliyanma mühərrikləri keşf edildi. Elm və texnikanın uğurlarının iqtisadiyyatın müxtəlif sahələrinə tətbiqi əmək məhsuldarlığının artmasına, sahibkarların daha geniş çeşidde və sayıda məhsul istehsal etməsinə səbəb olduğundan, həm bu gün, həm də dünən sözügeden inkışaf bəşəriyyətin uğurları hesab edilib. Bu uğurları qazanmağa həm də tələbat vardi. Karl Marks onları tarixi tələbatın yaratdığı xarüqələr adlandırdı. Çünkü dünya əhalisinin artan tələbatını ödəmək üçün insanlar bu cür vasitələrə el atmaq mecburiyyətində idi. Lakin məsələyə ətraf mühit qayğıları prizmasından yanaşanda bəlli olur ki, bəşəriyyətin "uğur" adlandıraq, sevinc gözyaşları ilə qarşılıdıği kəşflər dönyanı onun üçün cəhennəmə çevirən ən optimal vasitə idi. Dünənə qədər nəqliyyat və iş vasitəsi olaraq heyvanlardan istifadə edilərkən, heyvanların atmosferə atlığı karbon qazı çanlı orqanizmin üzvi maddələri metabolizə etməsi ilə yaranan qaz olğunudan onun tərkibi yüngül, konsentrasiya səviyyəsi isə olduqca aşağı idi. Ona görə

də iş heyvanlarının fəaliyyəti zamanı atmosferə atılan karbon qazı heç bir çirkənməyə səbəb olmur, həmin qaz yaşlılıqlar üçün xammal rolunu oynayır. Belə ki, yaşıllı bitkilərdə torpaqdan köklər vasitəsi ilə sorulan qeyri-üzvi maddələrdən fotosintez prosesi nəticəsində üzvi maddələr alınır.

Ekoloji tarazlığı pozan əsas tendensiyalar

Həmin üzvi maddələr isə bitkiləri qidalandırır. Yaşıllı yarpaqlarda fotosintez prosesinin baş tutması üçün torpaqdan köklər vasitəsi ilə sorulan qeyri-üzvi maddələr, atmosferə canlı təbiət (heyvanlar, insanlar və bitkilər) tərəfindən atılan (orqanik mənşəli) karbon qazı və günəş şüası vacib amillərdir. Başqa sözlə desək, heyvanların təbiətə həyatı böyü atlığı karbon qazı digər ekosistem elementlərinin - bitkilərin həyatını təmin edən üç komponentdən birləşdir. Ona görə də nə vaxta qədər ki, iqtisadiyyat çarxlar heyvanların gücü hesabına dönürdüsə, həmin vaxta qədər dünyada heç bir ətraf mühit problemi, insanların isə ekoloji problem qayğısı yox idi. Hətta heyvanların ifraz etdiyi peyin belə, digər ekosistem nümayəndələrinə, bitkilərə faydalı təsirlər bağışlayırdı. Ona görə ki, bütün tullantılar orqanik metabolizm məhsulu idi, torpağa düşən oksidləşərək torpağı zənginləşdirir, havaya atılan isə bitkilər üçün qida kimi istifadə edilir. Karbohidrogen yanacaqlar - petroldan istifadəyə başlanması ilə təbiət qeyri-orqanik karbon qazının (ağır və yüksək konsentrasiyaya malik) atılmasına start verildi ki, bu da dünyada ətraf mühit problemlərinin yaranmasına - ekoloji tarazlığın pozulmasına başlangıcı qoydu. İlk illerde hələ bu cür mühərriklər primitiv

ən müxtəlif ekosistemlərdə rəngarəng problemlər müşahidə edil-

olduğundan onların təsirləri o qədər də hiss edilmirdi. Təsəvvür edin ki, 1907-ci ildə dünyada cəmi 250 000 avtomobil var idi, yeddi il sonra isə onların sayı yarım milyona çatdı. Bununla yanaşı sahibkarlar zavod və fabriklərdə enerjidaşıyıcılarından istifadəyə keçəməyə başladı. Karbohidrogen ehtiyatlarından qızdırıcı, işıqlandırma və güc mənbəyi kimi istifadə edilməsi geniş vüsət aldı. Hər kubmetr qazın, hər litr neftin mexaniki, istilik və elektrik enerjisiniçən çevriləməsi, ətraf mühitə ağır tərkibli karbon qazının və digər ağır qazların tullanması ilə nəticələndi. Bu tempəl cəmi 50 il ərzində yüz milyardlarla kubmetr qaz, milyardlarla barel neft yandırılması nəticəsində ətraf mühit ekosistemləri arasında formalasın ilahi nizam pozuldu - bəşəriyyəti ciddi ekoloji problemlər təhdid etməye başladı. Son yüz ilde ətraf mühitə atılan tullantılar

Yer kürəsinin ən etibarlı müdafiəçisi olan ozon təbəqesini naziltmeye başladı və sonda "qara dəlik" yarandı. Bu gün ekoloji tarazlığın pozulmasının fəsadları yalnız atmosferdə deyil, dünyani əhatə edən bütün ekosistemlərde təzahür edir. Su hövzələri, torpaq resursları, bitki örtüyü, heyvanat aləmi, şüalanma fonu və s. kimi

tublar. Artıq indi bulvar sahilərində nəinki balıq, heç tisbağa belə tapmaq mümkün deyil. Bəs Xəzərin Bakı camaatını aclarından xilas edən, ləpədöyənlərə sıçrayan balıqları hara gedib? Əlbette, dəniz suyu çirkəndiyi üçün artıq balıqların yaşamasına münbit şərait yoxdur, ona görə kütləvi artmaq əvəzinə, kütləvi şəkildə qırılırlar.

80-90 il əvvəl Azərbaycanın Mil, Muğan və Şirvan düzənliklərində sürü ilə maral yaşayardı,

bəzən tərəkəmə camaati gecənin qarənlığında dayça, buzov əvəzini səhvən çeyran tutarmışlar. Bununla bağlı kifayət qədər faktə əsaslanan rəvayətlər eştmişlik böyükəldən. Lakin indi milli qoruqlarda, yasaqlıqlarda və milli parklarda seyran-cüyür nəslini sənəni şəkildə bərpə etməyə çalışırlar, amma hələlik alınmir. Ona görə alınmir ki, həmin heyvanların yaşaması üçün münbit şərait formalasdırı bilmirik.

Ekoloji tarazlıq təbietin hər hansı təbii qruplaşmasında canlı orqanizmlərin növ tərkibinin, onun sayının, məhsuldarlığının, bu sahədə paylanması, həmçinin mövsümü dəyişməsinin, biotik maddələr mübadiləsinin və digər bioloji proseslərin nisbi davamlılığını təmin etməlidir.

Müəyyən ekosistem üçün xas

məqsədlərə nail olunmayıb. Alternativ və bərpə edilən enerjinin istənilən mənbəsi üzrə alınan enerjinin kilovatı ənənəvi enerjinin kilovatına bərabər və ya ondan ucuz qiymətə başa gəldiyi gün bəşəriyyət xilas edilmiş hesab olunacaq. Yalnız bəşəriyyətin bu qələbəsindən sonra ekosistemlər arasındaki tarazlığın bərpə edil-



məsəsi prosesi təbii şəkildə başlayacaq. Lakin bu gün bəşər övladı əlini qoynuna qoyub "X" zamanını gözləməməli, həlli mümkün olan ətraf mühit problemlərinin aradan qaldırılmasına ciddi cəhdələr göstərməli, ən azı bu problemlərin ağırlaşmasına imkan verməməlidir. Hər bir Yer kürə sakını öz imkanları daxilində ətraf mühitin qayğısına qalmalıdır. Bunun üçün biz vətəndaşlarımızı maarifləndirmə yolu ilə ciddi şəkildə silahlandırmalıq. Bu gün bəşəriyyətin xilası namına hər bir dünya sakını ekoloji cəbhənin əsgərinə əvvriləməlidir. Bunun üçün isə dünya əhalisi əsaslı şəkildə maariflənməlidir. Bele maariflənmənin öhdəsində yalnız vətəndaş cəmiyyəti gele bilmez.

Fikrimizcə, orta və ali təhsil müəssisələrində təhsil alan şagird və tələbələrin hamısına ekoloji fənni keçilməlidir. Bu kurs çərçivəsində şagird və tələbələr ekoloji biliklərə yiyələnmeli, ən azı ekoloji qayığının nədən ibarət olduğunu, bunu necə reallaşdırmağı öyrənməlidir.

"Parallel"ın
Araşdırma Qrupu

**Yazı Azərbaycan
Respublikası Medianın İnkışafı
Agentliyinin maliyyə dəstəyi ilə
çap olunub**

Azgin ermənilərə qarşı yenilmez ordumuzun apardığı 44 günlük müharibənin demək olar ki, hər günü yaxın dostum, tərəfli Şakir Ağayevə zəng vurur, dərdlərimizi bölüşürdü. Şakir Bakıda yaşasa da onun əzizlərinin hamısı cəbhə bölgəsində Tərtərdə yaşayır. Növbəti dəfə də biz telefon əlaqəsi yaradanda Şakir dostumuz mənə dedi ki, qardaş, Şəhid Xudayar heç bilirsən kimdir? Bildirdi ki, bizi mələk Bakıda görüşən Yusif dayı yadındadır. Poeziya həvəskarı Yusif dayını deyirəm. Həmin anda bu sadələvh, şair qəlbli ağısaqqal kişi yadına düşdü. Şakir dostum məyus halda bildirdi ki, şəhid Xudayar Yusif dayının nəvəsidir. Bu bəd xəber məni də hədsiz kədərləndirdi. Axi şəhidlərin hər biri bizim əzizlərimizdir, doğma balalarımızdır, namus və qeyrətimizi qoruyanlardır. Mən Şakir qardaşımın dəstəyi ilə Yusif kişi ilə əlaqə yarada bildim, ona təselli verdim. Xudayar haqqında Yusif babadan çox şey öyrəne bildim.

İgid előğlumuz, xalqın sevimli şəhid Xudayar Müslüm

Ölümsüzlüyə qovuşub



oğu Yusifzadənin həyat tarixçəsinə nəzər yetirik: Xudayar 15 iyul 1998-ci ildə qədim tarixə malik olan Bərdə şəhərində dünyaya göz açıb. 2005-ci ildə Z. Əliyeva adına məktəb liseyinə daxil olub. 2016-ci ildə Bərdə şəhər 1 nömrəli tam orta

məktəbini bitirib. 2016-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. X. Yusifzadə hərbi xidmətini Bakı şəhərindəki "N" sayılı hərbi hissədə başa vurub. O, daxili qoşunların dövlət sərhəd bölməsində ləyaqətlə xidmət edib. Dəfələrlə hərbi hissə koman-

Vüsal Şakir oğlu Ağazadə sözün əsl mənasında qeyrətli, dəyərli və mərd oğullarımızdır. İkinci Qarabağ müharibəsində onun göstərdiyi şücaət bunu bir daha sübut etdi. Vüsalın nəsl-nəcabəti Tərtərdəndir. Lakin onun dünyaya gəldiyi əməksevər, vətənpərvər ailə Bakıda yaşayır. Mən Vüsalın atası Şakir Ağayevlə on ildən çoxdur ki, salaməleyküm edirəm, çörək kəsirəm. İkinci Qarabağ müharibə-

qürurla bildirdi ki, Vüsal könüllü olaraq cəbhə bölgəsinə gedib. Döyüşlərə həvəsle qatılan Vüsal kəşfiyyat taborunda döyüşüb. İgid və qorxmaz döyüşü Su-qovuşanın azad olunmasında çücaət göstərib, Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib. Mərmi partlaması nəticəsində o, kəlle-beyin travması almışdır. Müalicə olunduqdan sonra Vüsal yenidən döyüşlərə qatılmış və azgın düşmənə qan uddurmuşdur.

Vətən sənə oğul dedi...



si başlayan gündən mən Şakir qardaşımı hər gün demək olar ki, telefon əlaqəsi saxlayırdım. Erməni vandalları Tərtərin dinc əhalisini raket atəcine tutur, onları qorxutmaq istəyirdi. Lakin ığid və mərd tərtərlilər heç nədən qorxmadı və evlərindən çıxmışdır.

Oktjabr ayının 6-da növbəti dəfə Şakirlə telefon əlaqəsi yaradanda mənə

Könüllü döyüşünün həyat səhnəsinə qısaca da olsa nəzər salaq. Vüsal Şakir oğlu 3 iyul 1991-ci il tarixində Tərtər rayonunun Əskipara kəndində dünyaya göz açıb. Orta tehsilə Bakının Xətai rayonundakı 165 nömrəli tam orta məktəbində yiyələnib. 2009-2011-ci illərdə hərbi xidmətə olub. Xidmətini rabiṭə hərbi hissəsində keçirib. Hərbi hissə komandiri Səməd Səmədov olub. Vüsal xidməti dövründə də fərqlənib, qabaqcıl əsgər olub. Xidmətdən qayıdan-dan sonra bir müddət fotoqraf işləyib. Döyüşlərdə düşmənə qarşı amansız olan Vüsal előğlumuz şəhidlərimizin qisasını aldı üçün bu gün başını uca tutur. Onun fədakarlığı "Suqovuşan uğrunda" medalına layiq görülmüşdür. İkinci Qarabağ müharibəsi iştirakçıları olan Vüsal Ağazadə 2020-ci ilin dekabr ayının 27-də ordudan tərxis olunmuşdur.

Tanrı səni qorusun Vüsal! Vətən sənə oğul dedi, oğul kimi yaşadın.

Emin Baratoğlu,

AYB-nin və AJB-nin üzvü, "Qızıl Qələm" media mükafatı laureati, Prezident təqaüdçüsü, "Həkəri" qəzetinin Qəbələ müxbiri

danlığının təşəkkürlerini alıb.

Xudayarın atası Müslim Yusif oğlu Qurbanov gözəl qarmon ifaçısı olub. 1998-ci ilin 12 avqustunda atası vəfat edəndə Xudayar bir aylıq körpə idi. Bu ailedə bir bacı, 3 qardaş dünyaya gəlib. Cox çətinliklə, əzab-əziyyətə böyük Xudayar əsl vətəndaş kimi böyüüb, elinə, obasına, Vətənə bağlı bir gənc kimi yetişib. Bu vətənpərvərlik, torpağa bağlılıq onu göylərə qaldırdı, elin sevimlisinə, əzizinə çevirdi. 2020-ci ilin 27 sentyabrında döyüşlərə qatılan Xudayar Yusifzadə erməni quzdurlarına qarşı amansız mübarizə aparır, onlara qan uddurur. Xudayar 22 oktyabrda Zəngilanın Ağbənd qəsəbəsi uğrunda gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə yüksəlir, cənnətməkan olur. Özünün məlahəti səsi ilə hamını valeh edən, müsiqimizə qəlbən bağlı olan előğlumuz ən yüksək bir zirvəyə yüksəldi. "Və-

tən yaxşıdır" mahnisi ilə xalqın qəlbine yol tapan Xudayar Vətənən hər şeydən şirin olduğunu, Vətənə bağlılığını sübut etdi. O, Murov dağı, Füzuli, Zəngilan, Kəlbəcər, Cəbrayıl istiqamətində gedən qızığın döyüşlərin önündə güdib. Ölümündən sonra "Vətən uğrunda", "Zəngilanın azad olunmasına görə" medalları ilə və "Azərbaycan bayrağı" ordeni ilə təltif edilmişdir. Şəhidlər heç vaxt ölmürlər, onlar ölümsüzlüyə qovuşur, ürkəklərdə əbədi məskən salırlar. Və sonda üzümü Xudayarın əzizlərinə, önce 81 yaşı Yusif babaya, İradə anaya tutub deyirəm: Başınızı dik tutun, Xudayar yaşayır, onun əziz ruhu və xatirəsi hər birimizin qəlbindədir. Əzizimiz Xudayar haqqında yazdığım yazını qəlbimdən şüzlülə gələn aşağıdakı misralarla sonlamaq istəyirəm. 81 yaşı Yusif babanın da nəvəsinə həsr etdiyi şeiri oxuculara təqdim etməyi özümə borc bildim.

Ruhun şad olsun!

Emin Baratoğlu

Qalibin qalibiyyət dastanı

30 il yağı tapdağında zülm çəkən müqəddəs Qarabağ torpaqlarını 44 gün içinde azadlığa qovuşdurulan igid-lərden bir də Lənkəran rayonun Kərgəlan kəndində dünyaya göz açan Qalib Əbdüləhəd oğlu Əkbərzadədir. Ulu Tanrı bu igidi Vətən üçün həyata getirmişdi. Elə Vətənə ilahi sevgisi də onu 18 yaşında əbədiyyət zirvəsinə apardı. İndi hər dəfə lənkəranlıların dilində Qabilin adı səslənəndə hər kəc üçün şəhidlik ucalığında Vətən, torpaq sevgisi daha əzəli, əbədi görünür...

Lap uşaqlıdan ermənilərə nifrat bə-ləyən Qalib 2019-cu ildə orta məktəbi bitirəndə tanışanlar arasında əsl övlad məhəbbəti ilə sevilirdi. Bu xoş ünsiyyəti, əməli gözəl oğlan orta məktəbdə yaxşı qiymətlər almaqla bərabər, idman sahəsində də bir sıra uğurlara imza atmışdı. Axi o, həm də Lənkəran rayonunda yerləşən "Zirvə" idman klubunda ağır atletika ilə məşqül olurdu. Qalib kompüter kursu da bitirmişdi. Bu peşəni daha yüksək səviyyədə öyrənmişdi. Ən böyük arzusu ürək vərib seçdiyi peşədə gərəkli işlər görməklə xalqına fayda vermək idi.

Azərbaycan xalqının şanını-şöhrətini özüne qaytaran Vətən müharibəsinin qalib şəhidi Qalibin əsgərlik həyatı Ağcabedidən başlanır. Vətənini canından artıq sevən igid əsgər nizam-intizama əməl edir, təlimlərdə yüksək döyüş keyfiyyətləri göstərir. Köksündə əsl qəhrəman ürəyi döyünen Qalib xüsusi təlimlər hesabına düşmənin başını əzməye özünü tam hazırlayıır. Sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayanda Qalib Füzulinin azadlığı uğrunda qorxmadan, çəkinmedən odun-alovun içinde düşmənə amansız zərbələr endirir. Atəş nöqtələrini susdurub, onları pərən-pərən salır. Çoxlu faşist məhv etdiğindən sonra özü də şəhid olur. Və yazdığı tarixlə bir daha göstərir ki, Vətənini canından əziz tutanların ömür yolu Vətən qəderdir...

Şəhidin anası Aida xanım deyir: «Oğlumu səkkiz ildən sonra tapmışdım... çox gözlədim onun yolunu gec geldi, tez getdi.» İki bacının bir qardaşı idi Qalib. Böyük bacısı Aygün on birinci sınıfı bitirəndə o, birinci sınıfı bitirdi. Evdə ürəyimiz onunla döyünlərdi. Bacıları Fidan və Aygün ilə aralarında böyük yaş fərqi olduğu üçün ona xüsusi qayğı göstərdilər. Tez böyüdü bala, 5 ayın əsgəri olanda müharibə başlandı... Hərbi xidmətini bitirib özüne parlaq həyat qurmaq istəyirdi. Saf arzularına qovuşa bilmədi... Bir evin 18 yaşlı madar balası indi bütün Azərbaycanın fəxridir. Mən Qalibin adını eşidəndə qürur duyuram. Ana ürəyidir... odlanır... Lenet olsun erməni faşislərə. Dövlət oğlumun müharibə meydanında göstərdiyi qəhrəmanlığını "Vətən uğrunda", "Füzulinin azad olmasına görə" medallarına layiq görüldü. Bəzən həmin medallara baxanda oğlum gözlərinin qarşısında durur. Xəyalımda qurdugum ilahi bir sevginin qanadlarında oğlumun işığına doğru yol alıram. Onun canı, qanı bahasına qoruduğu Vətən daha mənə müqəddəs görünür.

Qalibin qalibiyyət dastanına tapınmaqla ömrüm davam edir. Gecələr yuxuma gələndə Qaliblə özümüz dünyanın ən xoşbəxt anası sayıram. Ve deyirəm: "Sağ ol, əziz bala, Torpağı Vətən etməklə bütün elə şərəf gətirdin. Südüm sənə halal olsun!"

Zəfer Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzv



Kafirin küfrünü qırmaq, momin imanını qüvvətləndirmək üçün Rəbbin sonsuz möcüzələrindən biri də, bəzi səxslərin partenogezi (mayalanmadan) doğulmasıdır. Bəzi klassik mexəzlərə görə, dünya zəkasının korifeyləri olan Pifagor, Platon və Roma imperatoru Avgust atasız doğulan belə müstənası şəxsiyyətlərdən olublar. Allahın peyğəmbərlük və kitab verdiyi, ibrat dərsi və aləmlərə möcüzə etdiyi Məryəm oğlu İsanın doğuluşu da, Onun qüdrətindən doğan ilahi bir nemətdir. Hələ körpə iken Allahın verdiyi nitqə Onun birlək və varlığına, anası Məryəmin isməti olmasına şəhadət verən və öz ümmətinə sevgi, məhəbbət aşlayan müqəddəs bir bəşərin dünyaya Rəbb sözü ilə gələməsi, Yaradınan sonsuz hikmətindən bir nümunədir.

Bu hadisəni Quran belə bəyan edir: "(Məryəm doğduğunu) usağı götürüb öz adamlarının yanına gəldi. Onlar dedilər: "Ey Məryəm! Son cəsaib bir şeylə (atasız uşaqla) gəldin..." (Məryəm: Özü ilə danışın - deyo) ona (uşağı) işarə etdi". Onlar: "Beşikdə olan uşaqla necə danışaq?" - dedilər. Allahdan bir möcüzə olaraq körpədile gelib dedi: "Mən həqiqətən, Allahın quluyam. O mənə kitab verdi, özümü də peyğəmbər etdi..." (Məryəm 27-30).

İsa (ə)-nin təbliğindən qorxuya düşən o dövrün hökmətləri 1 İrod isə onun öldürüləməsi məqsədilə 2 yaşa qədər olan oğlan uşaqlarının hamisinin məhv edilməsini əmr etdi. Göründüyü kimi, dünya öz ədalətsiz prinsipinə sadiq qalaraq, növbəti peyğəmbəri də hələ körpə iken ölüm və işgəncə hökmü ilə qarşılıdı. Fəqət bu, hələ bütün dünya deyildi...

İsa (ə)-nin doğum tarixi

Vetəndaş və kilsə cəmiyyəti biziş eranın başlanğıcını İsa (ə)-nin anadan olması gündündən qəbul edib. Miladi təqvimim VI əsrə mənənə Dionis tərəfindən tamamilə səhər tərtib edilməsinə baxmayaq, planetin eksər hissəsi indi də bu yanlış təqvimdən istifadə edir. Dionis belə hesab edirdi ki, Məsih 25 dekabr 753-cü ildə, yeni Roma şəhərinin əsası qoyulduğandan 753 il sonra doğulub və 754-cü il yeni eranın 1-ci ilidir. Bunun əksinə olaraq, tarihi mənbələrin əksəriyyəti peyğəmbərin doğum ilinin b.e.e. 7 və ya 6-ci il olduğunu göstərir. Rəvayətə görə isə İsa (ə) 30 və ya 33 yaşında pasxa günlərində- 25 martla 6 aprel arasında vəfat edib. Qədim dövrə insanların əsasən ölüm tarixi qeyd edildiyi üçün, peyğəmbərin anadan olma günü kahinlərin sehirlili metodları ilə müəyyən edilib. Yəhudi-xristian dini qaynaqlarda belə bir fikir var ki, müstənası şəxslərin ölüm günü bilinərə, onun doğum günü ölüm gündündən dəqiq doqquz ay sonra olmalıdır. Bu prinsipə görə, Məsihin anadan olma günü 25 dekabr və ya 6 yanvara uyğun gelir. Lakin hər iki tarix bu güna kimi bir-biri ilə dini-siyasi mübarizə aparan Şərq və Qərb kilsələri tərəfindən uzun müddət mübahisəyə səbəb olundur, bu hadisə Qərbde 25 dekabr, Şərqdə isə 6 yanvar gündündə qeyd edilir. Yeni ilin Qərb kilsəsində 25 dekabrdan 1 yanvara və Şərq kilsəsində yanvarın 6-dan 13-e kimi bayram edilməsi ona görə qeyd edilir ki, bu günlərdə Məsih camaata göstərilir.

Haşıya: Pravoslav (Şərq) kilsəsi işgəndəriyyə astronomu Sozigen tərəfindən hazırlanmış təqvimdən istifadə edir. İmperator Yuli Sezarın adını daşıyan bu təqvim Julian təqvim adlanır (köhnə stil). Orta Julian ili 365,25 gündür ki, bu da astronomik ildən (365,2422) 0,0078 gün uzundur. Həm bu amil, həm də Şərq

kilsəsinin istifadə etdiyi təqvimdən imtiyaz məqsədilə papa Qriqoriy 1582-ci ildə yeni Qriqorian təqvimini tərtib etdi (yeni stil). Hazırda köhnə stil (Julian) ilə yeni stil (Qriqorian) arasındakı günlərin fərqi 13 gündür. Bu fərqli 2100-ci ildə 14 gün olacaq.

İncilyandıran papa

İsa (ə)-nin həyat və təlimine həsr edilmiş 4 İncil, minlərlə məqale, kitab, dissertasiya və filmlərin olmasına baxmayaq, təəssüf ki, onlar peyğəmbərin təbəbet, təlim və kəlamalarının obyektivliyini tam əhatə etmir. Çünkü Quran ayələrini yazdırıran Məhəmməd (ə)-dən fərqli olaraq, həqiqi İncilin ayələrini İsa (ə) ne özü yazır, ne də başqasına yazdırır. Xristian mənbələrinə görə, Papa I Gelasi (492-496) dövründə müəyyən əlavə və düzəlişlər edilmiş 4 İncildən başqa kilsə xadimlərinin mənəfeyinə uyğun gəlməyən bütün inciller yandırılıb. Həmin incillerin məhv edilməsinin əsas səbəbi İsa (ə)-nin özündən sonra bir peyğəmbərin - həz. Məhəmmədin qalməsi barədə mühədə verməsidir. Yəhuditər Musa (ə)-dən sonra İsa (ə)-ni qəbul etməyib onun ölümüne hökm verdikləri kimi, ilkin xristianlar da həz. İsanın sonra Məhəmməd (ə)-nin peyğəmbəriyini qəbul etmirdilər.

1903 və 1945-ci illerde Misirin Oksirinx (indiki Haqq Hammedi) şəhərində aparılan arxeoloji qazıntılar da təsdiq etdi ki, doğrudan da inciller çox imiş və bu günü təbliğ olunan təhrifli 4 İncil şifahi deyimlər, rəvayətlər əsasında, həz. İsanın vəfatından çox sonra - 90-180-ci illərdə ya-

Konstantin vaxtında, yeni 326-ci ildən tez olmayıaraq (peyğəmbərin vəfatından 293 il sonra!) "kəşf" edilib ki, bunda da əsas məqsəd həmin ərazini xristianlaşdırmaq olub. Üçüncüsü, Roma imperiyasının qanunlarına görə, çarmixa ancaq üşyan etmiş qullar, azad olmayan şəxslər çəkilərdi. Halbüki Məsih qul yox, azad insan idi. Çarmixa çəkilmə yəhudi qanunlarına görə də edilə bilməzdi. Çünkü həmin qanunlara əsasən ölüme məhkum olunan şəxsi ya daş-qalaq edərdilər, ya da boyunu vuraradılar. Dördüncüsü, Tövratdakı "Edam edilən hər bir şəxs Allah qarşısında lənəttidir," - ifadəsi, gəlisişgəzel söz olmayıb, Musa (ə)-nin Rəbbə istinadən peyğəmbər sözüdür. Deməli, Rəbb digər ailələr yanaşı bu kəlama görə də seçdiyi peyğəmbərini heç vaxt lənətleməz. Beşinci dəlil isə, Quranın "Onlar İsanı nə öldürdürlər nə də çarmixa çəkililər. Onlarda yalnız belə bir təsəvvür yarandı." - ayəsidir (Nisə 157).

mi edam edilməsi", "allah oğlu olan Məsihin iki təbiətə (Allah və insan), bir iradəyə malik olması" və c. və i. kimi primitiv, mentiq, elm və imandan uzaq, təvhidə zidd tezisler həmin problemlərdəndir. İlkin və orta əsr xristianlığında kilsə xadimlərinin cavab tapa bilmədikləri bu suallar azımlı kimi, resmi Vatikanın 1854-cü ildə Məryəm ananın "Məsih allahın anası olaraq ilahiləşdirilməsi", 1950-ci ildə isə "Məryəmin oğlu Məsih kimini gəyə çəkiləməsi" ehkamını rəsmən qəbul etməsi sözügedən problemləri daha da dərinləşdirir.

Xristianlığı Məsih statusu parçaladı

Tarix sübut edir ki, Məsih statusunun müzakirəsi həmişə xristian ailəminin parçalanmasına səbəb olub. Belə ki, bu məsələnin Yunanistanın Xolkodon şəhərində çağırılan Ümumdünya Kilsə Məclisində müzakirəsi (451-ci il) xristianlığı üç hissəyə parçaladı. 500 yepiskopun iştirak etdiyi həmin toplantıda çox

rəpəreşti qəbul etmirlər. Beləliklə, müasir dövrə xristianlığın beş esas cərəyanı var: pravoslavlular, katoliklər, protestantlar, monofizitlər və neostorianlar. Mövcud olan coxsayılı təriqətlər adıçıkılıq məzheblərdən töreniblər.

Bu gün bəşəriyyətə təqdim edilən ikinci elə bir kitab yoxdur ki, tərcümə və çap olunan nüsxələrin sayına görə Bibliya ilə müqayisə edilsin. 800 milyon nüsxə ilə dünyada 140-dan artıq ölkəsində 2009 il ve sıvədə təbliğ olunan bu kitabların 70 faizi, Azərbaycan da daxil olmaqla, qeyri-xristian ölkələrində əsasən pulsuz-hədiyyə kimi yayılır (müqayisə üçün qeyd edək ki, hədiyyə meqəsədilə çap olunan Quran isə çox vaxt pulla satılır). İsa(ə) təlimindən fərqli olun bu təbliğlərin nə qədər yanlış və bəzən də ziyanlı olduğunu XX əsrin alman teoloq və filosofu (qeyd edək ki, o, xristian idi) Klinger V.M. belə ifadə edirdi: "Əgər Məsih indi Romaya gəlib öz təlimini o vaxt kimi ilahi kolamlı təbliğ edərsə, onu fikirləşmədən kafir kimi həbsxanaya göndərərələr".

Bu baxımdan, etiqad məsələlərində tərəddüd edən şəxs bilməlidir ki, o, təqdim və təbliğ edilən hər hansı dinin mahiyyəti, qayəsi və batınıni dərk etdiğindən sonra ruhunu oxşayan dini seçməlidir.

Kamil insanın, məhz bundan sonra "dində məcburiyyət yoxdur" ilahi kələmini iqrar etməyə mənəvi haqqı var.

P.S. Həz. İsanın kələmlərindən bir nümunə: "İki nəfər dua etmək üçün məbədə girdi: biri fərisəy (Tövrat ciddi riayət edən adam - V.C.), digər



Rəbbin möcüzəli peyğəmbərləri - İsa Məsih

Zilib. Bunu Əhd-i-Cəddi (Yeni Əhd) təşkil edən incillərdən asanlıqla sezəmək olar. Belə ki, 4 İncil "İncil Mat-taya, Marka, Lukaya və Yəhyyaya görə" kimi təqdim edilir. Yeni incillər, İsa (ə)-in müasiri olmayan şəxslərin hadisələri eşitdiklərinə görə qələmə almışdır. Başqa sözlə, hadisələr həmin müəlliflərə görə o cür cərayan edib. Bu saxtakarlıq dəzə bilməyən xristian müqəddəs İustin hələ 130-cu ildə təkidlə bəyan edirdi ki, "Təbliğ edilən incillər təhrifə məruz qaldıqları üçün, onlar Allah və Məsih kəlamlarını düzgün əks etdirmir". Elə bu etiraza görə o, 163-cü ildə qərezlə kilsə tərəfindən edam edildi.

Beləliklə, hətta xristian qaynaqları da təsdiq edir ki, dən ierarxiyasının yüksək mərتبəsində olan əksər kilsə xadimləri incillər üzərində şəxsi "düzəlis və əlavələrini" nə az, nə də çox, İsa (ə)-nin vəfatından sonra düz 467 il davam etdiriblər. İsaşunas xristian E. Renan demisən: "O vaxtki xristianlığın bir-birini təkzib edən iki vicdanı olub".

İsa (ə)-nin vəfatı

Təhrifli və bəzən də bir-birinə zidd olan incillərlə Quranın müxalif tezislerindən biri də Məsihin məhz harada ölümü məsəlesidir. İncillər peyğəmbərin vəfatını çarmixda təsvir edir. Quran isə onun Allah tərəfindən (semaya qaldırılıb) canının alınmasını bəyan edir.

Əvvəla, mənbələrə görə, Məsihin müasirləri olan bir sıra xristian cəmiyyətləri, II-III əsrlərin tarixçiləri, xüsusən Vasilid, qeyd ediblər ki, "çarmixa çəkilən Məsih deyil, tamamilə başqa adam olub". İkincisi, çarmixa çəkilmə episodunun "dəqiq yeri"

Göründüyü kimi, nə tarix, nə dövrün dini-dünyəvi qanunları, nə də Tövrat məntiqi və Quran İsa (ə)-nin çarmixda vəfat etməsini təsdiq etmir.

İsa (ə) kimdir? İnsan ya...

2000 ildir ki, bilərəkdən və ya zənnə uymaqla İsa (ə)-ni ilahiləşdirənlər hətta təhrifli İncil təbil vurub bəyan edir: "Ey İsrail ərləri! İsa, onun vasitəsilə Allahın aranızda yaratdığı möcüzələr, xarıqələr və əlamətlərlə sizə Allah tərəfindən təsdiq edilmiş bir adam id" (bax. İncil, Hevariilərin işləri, II-22). Quran isə İncilin bu ayəsini "İsa ancaq peyğəmbərlik verdiyim bir bəndədir" (Zuxrif, 53) kələmi ilə təsdiq edir. Bəli, o, adam, bəndə idi. Həşə, Allah oğlu yox!

Xristianlıq dövlət dini kimi IV əsrin əvvəlində Roma imperiyasında yaranıb. Onun dini remzi isə 381-ci ildə Konstantinopolda (indiki İstanbul) II Ümumdünya Kilsə Məclisində təsdiq edilib. Həmin remzə görə, üç üqnum ata allah (dünyanın xalığı), oğul allah (İsa Məsih) və müqəddəs ruh allahdan ibarətdir. Lakin ilkin xristianlıqdan bu güne qədər təvhid prinsipinə (monoteizm) xələl getirmədən "oğul allahın" - Məsihin (həz. İsanın) statusunun təyin edilməsi rəsmi xristian dairələri üçün həmişə problem yaradıb. Belə ki, "Allahın tak və şəriksiz, yeməyən, işməyən, görünməyən və ölməyən olmasının Məsihin yeyən, içən, görünən və ölməsinə rəğmən "allahlaşdırılmasının" necə əlaqələndirilməli?", "üç üqnum"da "Məsihin yeri və fizioloji təbii, "Adəmin günahına görə Məsihin qurban verilməsi", Məsihin allah olmaqla yanaşı, onun aciz bir insan ki-

luq təşkil edən diofizitler Məsihi həm Allah (haşəl), həm də insan kimi qəbul etdilər. Əslində çoxluğunu bu qərəri, yaradan Allahı bəndə səviyyəsinə endirmək, yaradılan bəndəni isə Allah səviyyəsinə qaldırmaq idi. Azlıqda qalan ikinci tərəfin rəhbəri Konstantinopol patriarxi Nestorius idi. Onlara (nestorianlara) görə, Məsih insan kimi doğulub. Onun (Məsihin) allahlığı müqəddəs fealiyyətilə bağlıdır və Məsih sonradan allah oğlu olub. 5-6 nəfərdən ibarət üçüncü tərəf isə monofizitlər idi. Onlar hesab edirdilər ki, Məsihin yalnız bir təbəti (monofizit) - Allah təbəti var və onun insan təbəti Allah təbiyyətinin içindədir. Məclis azlıqda qalan hər iki qurumun eqidəsini kür hesab edib, onları toplantıdan qovdu. Nestorianlar XIII əsrə kimi fealiyyətdə olsalar da, bu gün onların fealiyyəti İran, İraq və Suriyadakı kicik qruplar istisna olmaqla, yox dərəcəsindədir. Monofizitlər isə döyünlərin müxtəlif ölkələrində meskunlaşdırılar. Xristianlığın monofizit məzhebinə qulluq edən xalqlardan biri də, özləri kimi dini inancları da saxta olan ermənilərdir. Çoxluqdə qalan məzheb sonradan - 1054-cü ildə pravoslavlara (doğru yol) və katoliklər (ümumdünya) ayrıldılar. Katoliklər görə, "müqaddəs ruh" ata allahla bərabər oğul allahdan da zühr edə bilər. Pravoslavlara isə bu iddiani qəbul etmirlər. XVI əsrə katolizmdən protestantlıq (etiraz edənlər) məzhəbi yarandı. Protestantlar kilsənin insanları Allah arası vasitəçi olması hüququnu redd edirlər. Onlara görə, hər bir şəxs öz imanı vasitəsilə Allahla əlaqə qura və günahlarını yuya bilər. Protestantlar ikona və müqəddəslə-

ri isə vergiyən. Fərisəy özündən razı vəziyyətdə belə dua edirdi: "Ya Allah! Mən başqaları kimi soyğunca, haqsız, zinəkar və yaxud da bu vergiyən kimi olmadığım üçün Sənə minnətdaram. Həftədə iki dəfə oruc tuturam, əldə etdiyim hər şeyin onda birini veririm". Vergiyən isə qapı ağızında durub, gözlərinə göyə qaldırmağa belə cəsarət etmirdi; fəqət sinəsinə döyə-döyə deyirdi: "Ya Allah! Mən günahkara mərhəmət et!" Sizə deyirəm ki, fərisəy yox, bu adam evinə saleh olaraq qayıtdı. Zira özünü yüksəldən hər kəs alçalacaq, fəqət özünü alçaldan yüksələcəkdir". (İncil, Luka XVIII: 10-14).

Həz. Məhəmmədə və bütün peyğəmbərlərə, o cümlədən həz. İsa yə iman getirən Azərbaycan şairi Mərhum Şəhriyar bu həssas təvazö məqamı ne göz

Bu yaxınlarda Litva prezidenti Qitanas Nauseda bəyən edib ki, Rusiyaya təzyiq etmək üçün Avropa Birliyinin arsenalında istifadə olunmamış xeyli vasitələr var. Putin Rusyasının bir çox zəif yerləri var, lakin buna kimsə diqqət yetirmir. Axı, Putin özünü sənki fəaliyyətində heç bir boşluq yoxmuş kimi aparır. Bax, elə məhz bu, onun ən zəif yerlərindən biridir.



Rusiya öz opponentlərinin zəif yerlərini tapmağı və bundan istifadə etməyi yaxşı bacarı. Bugünkü Rusiya texnoloji cəhətdən geri qalmış ölkədir və bu da Moskvyanın "Axiles dabarı"dır. Rusiya Federasiyası özünün istehsal etməyi bacarmadığı yüksək texnologiyalı məhsullara böyük ehtiyac duyur.

Bu, ilk növbədə kompyuterlər üçün hissələr, kosmik sferada istifadə olunan cihazlar və elektron sənayesinin məmulatlarıdır. Rusiya həmçinin neft və qaz hasilatı üçün vacib olan müasir texnoloji məhsulları da xaricdən alır. Rusiya texnoloji baxımdan köhnə kompyuterlərlə və "əldən düşmüş" avadanlıqlarıyla qətiyyən uzağa gedə bilməz.

Maşınqayırma sektorunu kimi elektron sənayesi də bu gün qlobal miqyasda dövlətin rəqabət qabiliyyətinin əsas amlillərindən biri kimi müasir iqtisadi inkişafın və iqtisadi böyümənin başlıca mühərriki sayılır. Amma bu sahədə Kreml böyük problemlərə qarşılaşır. Ona görə də əgər ABŞ və Avropa Rusiyaya elektron məhsullar ixracını dayandırsa, onda ruslar SWIFT beynəlxalq ödəmə sistemindən çıxarılmadan qat-qat daha güclü zərbə alırlar.


Rusyanın iqtisadiyyatı ticarət embarqosu olmadan da rəqabətə düzümlü deyil, ABŞ və Avropanın yeni sanksiya tədbirlərindən sonra dünya bazarında Rusyanın rəqabət apara bilməsindən heç bir səhbət gedə bilməz. Fransa, Almaniya, Macarıstan, İtalya və Avstriya Avropa Birliyinin Rusiyaya qarşı hədsiz sərt addımlar atmasını durdurmağa cəhd göstərərək, Kremlə yenidən şans verilməsini istəyirlər.

Rusiya Federasiyası aşağı sabitlik indeksinə malik ölkədir. Rusiyaya yönələn sanksiyalar təkcə iqtisadiyyata zərər vurmur. Sanksiyalar Rusiya iqtisadiyyatını gərgin və-

ziyyətde saxlamaqla yanaşı, onun ordusunun modernləşdirməsi imkanlarını da məhdudlaşdırır. Bu, o anlama gəlir ki, Putin Ukrayna və Suriyadakı növbəti hərbi fəaliyyətlər üçün hələ bir neçə il resurslar tapa bilməyəcək.

Ruslar həm də ordudan istifadə

idi ki, Moskva yalnız artan beynəlxalq təzyiqlər qarşısında geri çekişəcək. Əgər Putin Ukraynaya bağlı öz niyyətlərindən el götürməyəcəkse, onda ləngimədən Rusyanın xaricdə ticarət aparmasını əngəlləyəcək sanksiyalar tətbiq olunmalıdır. İndi Avropa Rusyanın Qərb banklarına qoymuş pulları və xaricdəki daşınmaz əmlaklarını dondurmalıdır. Elə etmək gərəkdir ki, Putin rejimi vəziyyətdən çıxmaq üçün heç bir "deşik" tapmasın.



Putin hesab edir ki, Avropaya satılan neft və qazdan əldə etdiyi pul larla istenilən problem və tehlükələri qapataq iqtidarındadır. Ancaq bu, yalnız müeyyen bir vaxta kimi işləyə bilər. Nə vaxt ki, pul çatmayacaq, onda Rusiyadakı regionların dezin-

"Sanksiyalar Rusyanın yenidən fövqəldövlət olmaq xəyalını dağıdır"

RUSİYANIN PARÇALANMASI QAÇILMAZDIR

**"Putin rejimi rusyalılara müştəbehcəsinə onların başqalarından
daha üstün olduqları düşüncəsini aşayırlar"**



"Onlar Moskvani dünyanın paytaxtı zənn edirlər..."

etməklə, geosiyasi münaqişələr tövratmek və müxtəlif səpgili avantürlər üçün lazım olan maliyyə imkanlarını itirəcəklər. Sanksiyalar Kreml üçün daha bir mənə yükü daşıyır. Belə ki, sanksiyalar Rusyanın yenidən fövqəldövlət ola bilmək xəyalını dağıdır.

Rusya elitasında ibtidai geosiyasi bülkiler olmadığından Kremlə əyləşənlər bütün dünya siyasetinin yalnız Moskvyanın ətrafında döndüyüünü fikirləşirlər. Onlar elə zənn edirlər ki, Moskva dünyanın paytaxtidır.

Əlbəttə, hələ öncədən də aydın

Bu gün Putin rejimi rusyalılara müştəbehcəsinə onların başqalarından daha üstün olduqları düşüncəsini aşayırlar. Hazırda rejim məhz belə bir ideya üzərində duruş gətirir. Rusyalıların bir çoxu bunun naminə həyat şəraitlərinin düşməsi və iqtisadi sıxlıtlarla razılışır. Çünkü belə insanlar "biz digərlərindən üstünük" kimi hisslərə mübtəla olublar. Axı, onlara Rusyanın "böyükliyündən" qürur duymaları mütləq lazımdır. Rusiya Federasiyasının sırávi vətəndaşlarının kütləvi psixologiyasındaki öz "seçilmişliyi" ilə qurrlənmək istəyini yalnız imperiya ambisiyaları memnun edə bilər.

teqrasiya prosesi başlayacaq.

Moskva Çeçenistanın, Tatarıstanın, Başqırdıstanın, İnquşetiyanın, Buryatiyanın, Yakutiyanın, Sibirin və Uzaq Şərqi Rusiya Federasiyasının tərkibindən çıxməq istəkləri ilə üzləşəcək. Çünkü bu xalqları Kremlin rəhbərliyi altında bir yerde tutubiləcək çox az şey birləşdirir. Rusyanın ayrı-ayrı milli ərazi vahidlərinə kimi parçalanması qaçılmazdır. Məsələ yalnız bunun nə zaman və necə baş verməsindədir.

**"Obozrevatel" - Ukrayna
Tərcümə: "AzPolitika.info"**

Redaksiyadan: Mövzunun aktuallığını və əhatəliyini nəzərə alıb
“Azpolitika.info” saytında verilmiş bu yazımı gələcək tarix üçün qəzetimizdə
dərc etməyi məqsədəyən hesab etdi.



Tahirə Allahyarova,
professor

“Hər bir yerdə müasir menecment olmalıdır, idarəetmə olmalıdır. Son vaxtlar apardığım kadr İslahatları onu göstərir. Harada ki, müasir menecment, müasir idarəetmə, dürüstlük, təmizlik, vəcdan varsa, orada nəticə də olacaqdır.”

President İlham Əliyev

Hasıye: Elmimizle bağlı bu yazı kim-lərişə ittiham etmək deyil. Yalnız tənqid və ittiham bizi elmdə daha neçə on illər geri ata bilər. Yazı hazırda XXI əsrə inkişafın mühərrik, milli varlığın qurtuluş amili olan bir sahədəki vəziyyətlə bağlı düşündürmək cəhdidir. Azərbaycan elminde neçə dönüş yaratmalı, - sualına cavab axtarıdır. Elmimizin veziyəti ilə narahat olan hər kəsin və bir xalq olaraq hamımızın elmi səfərberlik üçün fikir mübadiləsinə dəvətdir..

(Əvvəli qəzetiñ ötən sayında)

Maliyyə yoxsa İdeyalar, təşəbbüs və fəaliyat? Məddi yoxsa mənəvi -insan amili?

...hər ikisinin olması ideal vir vəziyyət ola bilərdi.. Amma və lakin elm tarixi sübut edir ki, elmə təşne olan tədqiqatçı fədakarlığı, kiçik yaşlardan elmə maraqlı yaradıldığı cəmiyyət, sosial mühit xariqələr yaratmağa qadirdir..

Elmin inkişaf etdirilməsində cəmiyyətdə elmə maraqlı oyadan, uşaqqdan böyüye qədər bütün təbəqələr arasında elmin davamlı təbliği və təşviqinin aparıldığı, ictimai rəyədə eəmin nüfuzunu artırıran sosial mühitin formalasası alternativi olmayan şərtlərdəndir.

Elmin təkanverici şərtləri sırasında maddi-mənəvinin nisbeti, maliyyə və yaradıcı təşəbbüsün, fədakarlığın - hər ikisinin əhəmiyyətli resurs olmasına bir misal çəkək. Amerikada “Xalqın Elm Evi” - ABŞ-da Milli Elmlər Akademiyası 1863-cü ildə A.Lonkoln sərəncamı ilə yaradılıb və tam 60 il onun binası olmayıb! Yalnız növbəti Akademiyanın 3 üzvü olan alim pul toplamaq təşəbbüsü elan edir, “qərip-qərip” (185,010.21) vəsait toplayıb, Lincoln Memorialı yanında torpaq sahəsi alır və akademiya bunasını tikirlər. Bütün bu illərdə akademiya fəaliyyətini bir an da olsa dayandırmayıb.. 5 ilə tikilən binanın 1922-ci ildə açılışını edən qurumun prezidenti Ç.Valkot deyib: “Biz buna Milli Elmlər Akademiyasının binası deyirik. Əslində isə bu Amerika xalqının “Elm Evi” olacaq və olmalıdır”. Akademiya üzvləri isə rəsmi olaraq “millatın, dövlətin məsləhətçiləri” adlanır. (burada akademik rütbənin: pre bono, yəni ödənişsiz, ictimai əsaslı olması da məlumatdır) ABŞ Milli EA-nın binasının bütün mənənlarda yaranmasında maddi deyil, mənəvi- insan amilini bu misalda gördük.

Dünya tarixində, xüsusilə də hazırlı dövrde bütün dəyişikliklər başlıca olaraq inkaredilməz əsas-insan amili üzərində qərar tutub. Elm sahəsine tətbiq edildikdə, bu həm düzgün, səmərəli idarəciliyin təşkilini, həm də alim-tədqiqatçı fəallığını və fədakarlığını nəzərdə tutur. Bu baxımdan elmimizin inkişafı ilə bağlı maddi maliyyə amilinin başqa strateji amillər-

dən-insan və düzgün idarəcilik amilindən ayırib mütləqləşdirmeyin əsası yoxdur.

Bill Gates-in “problemlərin həlli üçün bizə 100-lərlə Elon Musk-lar lazımdır”-fikrindən çıxış etsək, hər şeyi maliyyənin həll etmediyi, yaxud insan amili olmadan “ÜDM-Elm Büdcəsi” və s. məsələlər mütləq yeganə yanaşma kimi qəbul edilməsinin yanlışlığı aydın olur. Qarşıya qoyulan missiya, məqsədlər, təşəbbüs və fəallıq da maddi olmayıb, XXI əsrin başlıca sosial kapitalı qismindədir. Elmin inkişafı yalnız yuxardan “maliyyə”, “aşağıdan” isə “heç nə” yanaşması ilə mümkün deyil. Maliyyə amili qədər, insan amili mənasında başa düşülən düzgün elmi idarəcilik də həyatı vacib məsələdir.

Buna Ruzveltin elm müşaviri Vannevar Buşun, 1 səhifəlik məktubla bu güngü ABŞ elm liderliyini təmin edən elm fədakarlığı və s. minlərlə nümunələr var. “Amerika arzusu” adlanan fenomenin ger-

nəcindən ən ağır şərtlər altında hədəflərə çata bilib. Elmi sosial mühiti yaratmaq-ictimai rəyle işləmək, cəmiyyətdə elmin idarəciliyinə vətəndaşları cəlb etmək, elmlə bağlı bütün fəaliyyətin şəffaflığını, hesabatlılığını təmin etmək-dəməkdir.

AMEA -Elmin inkişafında xalqın elmi potensialının aşkarla çıxaran fundamental qüvvə - elmə maraqlı yaradan sosial mühitin yaradılması yönündə demək olar ki, yadda qalan hər hansı bir addım atmayıb. Dünyaya baxsaq, məs, NASA-nın son illərdə qızılı planete, Marsa eniş edən 5 kosmik gəminin hamısının adı (Sojourner (Gəlmə, Müsafir), Spirit (Ruh), Opportunity (İmkan) i Curiosity (Təəccüb), Perseverance (Inadkarlıq, Əzmkarlıq)-ABŞ-da uşaqlar tərəfindən verilib və dövlət miqyaslı müsabiqə əsasında seçilib. Bütün bunlar uşaqlıqdan elmə maraqlı oydan elmi mühitin formalasmasına, Amerikada “MİT mədəniyyəti” (Massaçuzets Texnologiya İnstitutu) deyilən ortamın yaradılmasına xidmət edir. “Hər uşaqa noutbuk” - təşəbbüsü MİT-ə aiddir.

bu 1960-ci illərdə elmin köklü transformasiyası zamanı yaradılan, onun bu gün də drayverinə çevrilən “Amerika Elminin Inkişafı Assosiasiysi”dır (AAAS). Elmlə bağlı istenilən yaradıcı, kreativ təşəbbüsün ünvanına çatdırılması bu qurumların əsas məqsədidir. Dünyada ek-sər qabaqcıl ölkələrdə bu strukturlar daha da genişlənir yeni formalar yaradılır.

Yaxud qardaş ölkənin “beyin axını” ilə bağlı strateji “Türkiyyə geri dön!” , Bayraqdar fenomeni ilə gündəmə gələn “Milli Texnoloji Həməl(hücum)” adlı milli dövlət programına, yaxud da uşaqlar arasında görünməmiş elmi maraqlı siyasetini reallaşdırıran 10-larla programı misal çəkək.

Elmi sosial mühiti yaratmaq-ictimai rəyle işləmək, cəmiyyətdə elmin idarəciliyinə vətəndaşları cəlb etmək, elmlə bağlı bütün fəaliyyətin şəffaflığını, hesabatlılığını təmin etmək-dəməkdir.

Məhz bu aspektde, elmin inkişafı üçün ilk növbədə, səmərəli elmi idarəciliyin və cəmiyyətdə elmə maraqlı oyadan sosial mühitin yaradılması öndə durur. Əsrin ən çətin

“NİZAMI İLİ”nin “ELM GÜNÜ” VƏ ELMİMİZİN


GÜNÜ İLƏ BAĞLI DÜŞÜNCƏLƏR

AMEA rəhbərliyinin “fəaliyyəti” elmimizə hansı zərbələr vurur?

Çəklesmə modelini təxminən belədir: “çox çalış -nəticədə mütləq uğur olacaq”. İnsan amilinin vurğulandığı bu model elm sahəsində də keçərlidir. Elm yalnız maliyyə sayəsində inkişaf etmir. Dönyaaca məşhur alımlırin - Lomonosov, Lallas, Nyuton, Rezerford, Qalua - imkansız ailələrdən olması faktını da yada sala bilerik. Elm yalnızca maliyyə-maddi amillə bağlı olmayıb, elmə qarşısızlaşmaz maraqlı, inadkarlıq, fədakarlıq və s. kimi insanı amillərlə sıx bağlıdır.

Öz növbəsində insan amili de müvafiq sosial mühitin təbəqələrindən olmasına faktını da yada sala bilerik. Elm yalnızca maliyyə-maddi amillə bağlı olmayıb, elmə qarşısızlaşmaz maraqlı, inadkarlıq, fədakarlıq və s. kimi insanı amillərlə sıx bağlıdır.

Siyasi və elmi elita ilə elmi ictimaiyyət, ümumilikdə cəmiyyət arasında qarşılıqlı fəaliyyət mexanizmlərinin qurulması bu mühitin yaradılmasında həlledici rol alyanlıdır. Mövcud olan dövlət elm siyasetinin strategiya və taktikasının hazırlanması, tətbiqi və icma idarəetmə funksiyalarının əhəmiyyətli bir hissəsini elmi ictimaiyyətin öz üzərinə götürməsi, inkişaf proseslərinə təkan verən əsas amildir. Elmin inkişafı üçün mövcud bütün imkanların reallaşmasına şərait yaradan, təkan verən sosial mühit yaradılmadan heç bir ölkədə ireliliyiş mümkün deyil. Hazırda bütün dünyadan “beyin axınları” istiqamətləndiyi ölkələr məhz sosial mühitlə elmi cəlbedici “magnit” çevirə bilib. Elmin inkişafında səfərberlik, fədakarlıq, fəallıq, təşəbbüskarlıq-həlledici olub. Bütün inkişaf etmiş ölkələrdə elm sadəcə maliyyə hesabına inkişaf etməyib, xüsusilə onlar çıxdıqları yolun başla-



Elmə maraqlıdan doğan ideyalar-texnoloji inqilabın mühərrikinə çevrilir. Azərbaycanda Harvard bitirən, çoxuslu məmər olan yüksək ixtisaslı kadrlarımız var. Eyni zamanda, Səlcuk Bayraqdar kimi bir MİT bitirən azərbaycanlılarının qayıdışında “MİT mühiti” yaradacağı gözləməyə şans-imkanımız yoxdur. Bununla yanaşı, elmimizin hər sahədə çox olmasa da, örnəklər var. Məs, 75 Nobelçisi olan MİT-ə dünya şöhrətini getirən Lütfi Zadə örnəyi, buranı bitirib Google-da çalışan T.Bədirxanlı, NASA-da çalışan Azərbaycanlılar, ali təhsil sahəsində təşəbbüskarlığı və təhsil modeli ilə tanınan ADA Universiteti modeli var.

Bu qarşılıqlı fəaliyyət üçün əsas yaradan da müvafiq elmin təşviqi, təbliği və kütləvişdirilməsi infrastrukturunun formalasılmasıdır. Xalqın malik olduğu elmi potensialın, iddia və hədəflərinin “yuxarı və aşağı” səviyyələrdə qovuşmasını, səfərberliyini təmin edən, elm məmurları və alımların ictimai rəyle davamlı dialoquunu effektiv şəkildə təmsil və təmin edən analoji qurumlar olduqca çoxsaylı olub, bütün dünyada mövcuddur. Məs., Amerikada

savaşını qazanan bir xalq üçün başqa sahələrdə zəfer hissə qazanmaq kimi yaxın né hissə ola bilər? Elmdə də zəfer qazanmaq, rəqabətə davamlı ölkə olmaq, bir sinqapurlu yaxud amerikalıdan elmdə neinkü zəif, eksinə güclü olmaq hissəsinə malik kadrları yetişdirmek-bu ab-havarı yalnız düzgün idarəciliyi və uyğun sosial mühit yarada bilər və yaradmaq məkumdur. Əks təqdirdə nəticələrə qatlanacaq.

Buradan irəli gələn bütün məsələlər isə-elmə idarəciliyidə hər bir həlqə-strukturun öz missiyasını dərk etməkdən ibarətdir. Qəna-ətimizə görə son on illiklərdə akademik idarəciliyidə elmi sosial mühitin yaradılması yönündə idarəciliyə məsul qurumların öz missiyasını dərk etmə səviyyəsi, fəallıq və təşəbbüskarlığı hələlik ne Azərbaycanda dövlət siyasetinə, né də xüsusilə dünyadakı çağırışlara adekvat olmayıb.

**Reallaşan inqilabi İslahatlar
fonunda elmimizdə idarəciliy**

President İlham Əliyev bildirib: “Biz istəyirik ki, inkişaf etmiş ölkələrin sırasına daxil olaq və imkanlarımız da var. Çünkü kadr potensialı güclü, təhsil lazımi səviyyədədir. Savadlılıq təqribən 100 faizdir. Bu, elmin inkişafına diqqət və qayğı var. Əsas məsələ ondan ibarətdir ki, strategiyamızı düzgün planlaşdırıq və addımlarımızı düzgün ataq ki, Azərbaycan bu sahədə da birincilər sırasında olsun”.

Azərbaycan elminin inkişafna mane olan səbəblər hansılardır, alımlarımız hənsi problemlərlə üzləşir, bu sahənin nüfuzunu artırmaq, “beyin axını” dayandırmaq, elme gənclərin axınıni motivasiya etmək üçün né edək?

(Ardı var)

Türkiyənin "Akşam" qəzətinin 12 iyul 1944-cü il tarixi sayında maraqlı bir xatirəyə rast gəldim.

Azərbaycan əsilli Məhəmmədşərif Bilgəxan aid olan bu yazı Osmanlı Türkiyəsinin məşhur yazıçısı, jurnalisti Əhməd Midhəd əfəndinin soykökü ilə bağlı idi.

Belə ki, 1944-cü ildə yazıçıının doğumunun yüzüncü il-dönmü olduğu üçün mətbuatda bu məsələ işıqlandırılıb, "Akşam" qəzeti də materialları dərc edib. Həmin materialları oxuyan Bilgəxan qəzətə məktub ünvanlaşdırıb.

Məhəmmədşərif Mehdi əfəndi oğlu Əfəndizadə (Türkiyəde Mehmet Şerif Bilgehan) 1887-ci ildə Şamaxıda doğulub, buradakı əsili-cədid məktəbində oxuyub.

Orta təhsilini Bakıda rus-türk məktəbində alıb, ardınca İstanbulda yollanıb. 1910-cu ildə İstanbul darülmüəlliminin rüşdiyyəsi ni əla dərəcədə bitirib.

Həmin il Osmanlı vətəndaşlığını qəbul edən Məhəmmədşərif Əfəndizadə 1913-cü ildə Osmanlı Məarif Nəzərəti tərəfindən təhsilini artırmaq üçün Avropaya göndərilib.

O, İsvəçrəde Cenevre universitetinin pedaqoqika şöbəsi olan Jan Jak Russo Tərbiyə İnstitutunda təhsil alıb.

1917-ci ildə təhsilini tamamlayan Əfəndizadə həmin il İzmir müəllim məktəbine müdərəsə təyin edilib. 1919-cu ildə Sivas liseyinə müdərəsə gəndərilib, daha sonra isə artıq müstəqil olan Azərbaycana qayıdır.

Hələ təhsil aldığı illərdə Təşkilati-Məxsusə kimi qurumlarda temsil olunan Əfəndizadə Müsavat partiyası üzvləri ilə əlaqədə olub, onlara müəyyən işlərin görülməsini təklif edib. Bu bərədə Məhəmmədəli Rəsulzadənin xatirələrində maraqlı bilgilər var.

Ağdaşlı Osmanlı yazıçı

Bir xatirənin izi ilə



Azərbaycanda olduğu müddətdə Əfəndizadə Maarif nazirliyində çalışıb, daha sonra

Bilgəxan göndərdiyi məktubunda belə deyir:

"Mərhumun tərcüməyi-halında əskik bir cəhet olduğundan onu bildirmək istəyirəm. Midhəd əfəndinin İstanbulda Tophane səmtində doğulduğu yazılırkən atasının haradan olduğu zikr edilmir. Bu cəhəti mən şəxsən özündə diniətəm üçün size anladırıam. 1910-cu ildə mən İstanbul darülmüəllimində oxuyarkən ara-sıra darülfünuna da gedir, oradakı dərslərə də girirdim. Bir gün Əhməd Midhəd əfəndinin "Dinlər tarixi" dərsində idim. Dərs əsnasında ona bir sual verdim. Cavabına etiraz etdiyim üçün aramızda bir neçə dəqiqəlik münaqışə oldu. Şivəmin fərqi vararaq haralı olduğumu soruştı. O zamanlar azəri və Azərbaycan təbirləri olmadığı üçün dağıstanlıyam demmişdim.

Dərsdən çıxdıqdan sonra dəhlizdə məni yanına çağıraraq ixtifat etmiş və söhbət edərək müəllimlər otağına aparmışdı. Dağıstanın harasından olduğunu soruştı.

"Şirvanlıyam" dedim. "Ağdaşı tanıyrısanmı?" deyə soruştı. Ona yerini izah etdim. Gəncə vilayətinin Şəki sancağına tabe

"Akşam" qəzeti redaksiyaya daxil olan məktubdan bu şəkildə bəhs edib:

"İstanbulda, Taksim liseyində fransız dili müəllimi olan Şə-

olan bir qəza olduğunu və digər xüsusiyyətlərində bəhs etdim.

Mənə belə dedi: "Mən oralyam, atam oradan hicrət etmişdir. Orada əqrebalarım vardi. Bilmirəm indi nə haldadırlar. Bir neçə il evvel onlardan biri gəlmişdi. Məkkəyə gedirdi. Görüşdüm... Gənc olsaydım, bir dəfə gedib oraları görmək istəyirdim... Mənim evim Beykozdadır. Arabir yanına gəlsən şad olaram".

O gün məni xeyli tərifləmişdi. Onun mənə söylədiklərini eynilə size yazdım. Qafqazdakı Ağdaş Anadoludakı Konya və Sivas kimi xalis türk məmləkəti olduğu üçün Əhməd Midhəd əfəndi də xalis bir türkədir.

Bilgəxanın Ağdaşdan olduğunu qeyd etdiydi Əhməd Midhəd əfəndi 1844-cü ildə İstanbulda Tophane səmtində doğulub. İslam Ensiklopediyasında atasının Anadoludan gəldiyi, anasının isə rus işgalindən sonra 1829-cu ildə Qafqazı tərk edən bir ailədən olduğu yazılıb.

Atasının vəfatından sonra 1857-ci ildə böyük qardaşının çalışıldığı Vidin şəhərinə gedib. İlk tehsilini orada başlayıb, 1861-ci ildə Tophanede tamamlayıb. Rüşdiyyə tehsilini Niş şəhərində alıb. Midhəd paşanın güvenini qazandığı üçün paşa ona öz adını verib, fransız dilini öyrənməyə yönəldirib. Qərb mədəniyyətini mənimseyən Əhməd Midhəd "Tuna" qəzətinin mühərriri, ardınca Baş mühərriri olub.

1869-cu ildə Midhəd paşa Bağdad valisi təyin olunduğu zaman onu və qardaşını da özü ilə bərabər aparıb. Burada "Zevra" qəzətinin müdürü olan Əhməd Midhəd ilk kitablarını yazıb. Qardaşının vəfatından sonra 1871-ci ildə İstanbula qayıdır. Qəzet

və mətbəə işi ilə məşğul olan Əhməd Midhəd "Devir", "Bedir", "Dağarcık" kimi məcmuələr nəşr edib.

"Dağarcık"da yazdığı bir yazısına görə İslam dininin eleyhinə fealiyyətdə ittihəm olunub, 1873-cü ildə Rodosa sürgün edilib. Sürgünde ikən uşaqlar üçün məktəb quran Əhməd Midhəd burada ilk romanlarını nəşr edib.

V Muradın taxta çıxmاسından sonra əfv edilən Əhməd Midhəd İstanbula qayıdır, 1878-ci ildən "Tərcümani-Həqiqət" qəzətini çıxarmağa başlayıb. II Əbdülhəmid dövründə də müxtəlif vəzifələrdə çalışıyan Əhməd Midhəd 1889-cu ildə Stokholmda toplanan şərqşünasların qurultayına gedib, Avropanı gəzib.

II Məşrutiyətdən sonra darülfünunda (universitetdə) din, tarix, fəlsəfədən dərslər verib. Məhəmmədşərif də məhz bu zaman ondan dərs alıb.

Əhməd Midhəd əfəndi 28 dekabr 1912-ci ildə İstanbulda vefat edib, Fateh məscidinin yanındaki mezarlığda dəfn edilib. O, "Həsən Məllah", "Hüseyn Fələlah", "Parisde bir türk", "Qafqaz", "Fələtun bəy və Rakim əfəndi" kimi romanlarının müəllifidir.

Şübəsiz ki, Bilgəxanın qəzətə göndərdiyi bir məktub yətərli qaynaq deyil. Çünkü Bilgəxanın bir sıra məqalələrindəki iddialar qərəzli şəkildə olduğu üçün onun digər yazdığı məqalələrə də şübhə ilə yanaşmağıımızı tələb edir. Amma buna baxmayaraq onun Əhməd Midhəd əfəndinin soykökü ilə bağlı yanlış məlumat vermə zərurəti də yoxdur.

Qaynaq:

1. Misir Mərdanov, Ədalət Təhirzadə. "1920-ci ildək ali məktəblərdə oxumus azərbaycanlılar". II cild, Bakı, 2019.

2. "Akşam" qəzeti, sayı 9243, 12 iyul 1944

3. <https://islamansiklopedisi.org.tr/ahmed-midhat-efendi>

Dilqəm Əhməd

Türkiyə baş nazirinin ağdamlı müşaviri

KQB onu Şuşaya buraxmadı

vəkil kimi fealiyyət göstərib.

Siyasi fealiyyəti

Bölge təşkilatının sədri olduğu Ədalət Partiyasından bələdiyyə sədriyi və millət vəkilliyinə namizəd göstərilər.

1975-1976-ci illər Baş nazirlik yanında Torpaq və Kənd Təsərrüfatı İslahatı idarəsində hüquq müşaviri, 1976-1979-cu illərde "Ankara" televiziyasında, 1979-1980-ci illərde isə Türkiye Mədəniyyət və Turizm Nazirliyinin müşavir müavini vəzifələrində işləyib.

Kənan Evrənin hakimiyyəti ələ keçirməsi ilə yadda qalan 12 Sentyabr qiyamından sonra turizm və mədəniyyət nazirinin məshəhətçi təyin edilib. Bu nazirlikdəki xidmətini 1992-ci ilə qədər davam etdirib. İki il baş nazirin müşaviri vəzifəsini yerinə yetirdikdən sonra, 1994-cü ildə təqaüde çıxbı.

Ədəbi yaradıcılığı

Orta məktəbi bitirdiyi 1953-cü ildə "Türk Sənet" jurnalında ilk şeirlərinin dərc olunmasından sonra yazıları yerli jurnal və qəzetlərdə yayımlanıb. "Hisar", "Orkun", "Türk Ədəbiyyatı" kimi jurnallarda şeirləri

davamlı dərc olunan şairlərdən biri də Yavuz Bakılər olub. Uzun müddət "Tərcüman" və

"Türkiyə" qəzətlerinə köşə yazıları yazıb. 2013-cü ildə öz istəyi ilə "Türkiyə" qəzətində ki isindən istəfa verib.

Bakılər "Yalnızlıq" (1962), "Duvak" (1971), "Şənilər" (1986), "Xırmən" (2003) və "Bir gün görsəm ki, gəlmisən..." kimi şeir və bir neçə araştırma kitablarının müəllifidir. Eyni zamanda, xatırları və səyahət qeydləri haqda da kitablarını nəşr etdirib.

Qarabağ görmək arzusu

Bakılər ata yurdunda – Azərbaycana ilk dəfə 1980-ci ildə gəlib. Həmin səfərində Qarabağa - Şuşaya getmək istəsə də, SSRİ-nin təhlükəsizlik orqanları (KQB) buna imkan verməyib. 1987-ci ildəki ikinci gəlİŞində isə bu arzusunu həyata keçir. Bakıləri

akiller



Qarabağ səfərində Azərbaycan şairi Bəxtiyar Vahabzadə müşayit edib. Ağdama getse də, yene də Şuşanı görə bilməyib.

Azərbaycan sevdalısı şair kimi tanınan Bakılər ata yurduna qədər çoxsaylı şeirlərin ("Qarabağ həsrəti", "Qarabağ", "Azərbaycan", "Azərbaycan – şahdəmərəm", "Anamın türküləri" və s.) müəllifidir.

Mənsur Rəğbətoğlu

(əvvəli ötən sayılarımızda)

Ayədəki “mütteqilər üçün hidayət” (“hudən lil-muttəqin”) ifadəsini hidayətə qovuşanlar üçün təqva qaynağıdır kimi anlamamalıq: “... İfadədə hidayət təqvanın deyil, təqva hidayətin alt yapısı (əsası, bünövrəsi) olaraq təqdim edilir, yəni təqva hidayətin səbəbi, hidayət təqvanın nəticəsidir... Hidayətdən öncəki təqva “məsuliyyət əxlaqı”dır. “Məsuliyyətlə davranış” anlamına gələn saleh əməl də məhz belə bir əxlaqdan doğular”.

BEYDAVİ yazır ki, Qurani-Kərim hidayəti müttəqilərə (təqva sahiblərinə) xas qılışdır (aid etmişdir). Bunun səbəbi var: təqva sahibləri bu rəhbərlikdən istifadə etmiş, uca Allahın aylərindən yararlanmışlar. Əslində, Qurani-Kərimin yol göstərməsi insanların hamisini aiddir: “O, insanlara bir rəhbərdir” (2/185). Quran hidayətindən özəlliklə təqva əhlinin istifadə etməsi bunu da göstərir: “Ondan aqlından doğru istifadə edənlər, düşünənlər faydalana bilər, çünki Quran sağlamlığı qorumaq üçün zəruri olan faydalı qida kimidir. Bədən sağlam deyilsə, o faydalı qidalardan işə yaramaz...”

“HÜDA” / “HİDAYƏT” yol göstərmək, doğru yola yönəltmək, maarifləndirmək, uca Allahın razı olduğu həyat tərzində, iman, ibadət, əxlaq yolunda ilahi rəhbərlik etməkdir. İlahi kitablar müttəqilərə (təqvalı olanlara) doğru yolu göstərmək üçün nazil edildi, bu kitablar qorunanlara ilahi rəhbərlikdir. Hüda/hidayət açıq olan, doğru yolu tapan, göstərən dəlildir. Elə bir dəlildir ki, insanı doğru yola qovuşdurur. Əl-Hüda insanı arzuladığı məqsədə qovuşdurur, o, nurdur, qaranlıqları yox edər, o, bələdçidir, insanı azmaqdan qoruyar.

3-cü ayənin şərhü (Bəqərə, 2/185)

a) Qurani-Kərim insanlığa rəhbərdir – hidayətdir

QURANI-KƏRİM hidayət, hidayətin qaynağıdır, hidayət Onunla mümkündür. Hüda qəlbə yerləşən imandır, qul onu istəyər, uca Allah da yaradar.

ZƏMƏXŞƏRİ deyir ki, ayədə “mütteqilərə hidayət rəhbəridir” deyilir. Mütteqilər hidayətə qovuşmuş insanlardır. O halda, ayə niyə bu biçimdə nazil olmuşdur? (Yəni hidayətə olanlara hidayət istəməyin anلامı nədir?): “Bu, sənin hörmetli bir insana: “Allah səni əziz qulsın, sənə güc və qüvvət versin, sənə ikrəm etsin”, - tərzindəki cümlənə benzəyir. Sən bu cümlənlə o insanda var olan şeyin sabit olmasını, artmasını, davam etməsini istəyirsən. Eyni ölçü Fatihə surəsinin bu ayəsində də var: “Bizi doğru yola yönəlt!” (Doğru yolda olanlar doğru yol istəyirlər – doğru yolda olmaq önemli, onu qorumaq da-

ha önemlidir)”.

HİDAYƏTDƏ şüurlu, iradəli, hədəfli tələb/yonəlmə var. Hidayət arzu edilən şeylərə qovuşdurən vasitələri qəti/dəqiq göstərmək, doğru yolu tanıtmaq, yol işaretlərinin anlamını izah etməkdir, yəni maarifləndirmə işidir, həqiqəti açıqlamaqdır, elm, öyrənmə, oxuma, düşünmə yoxdursa, hidayət də yoxdur. Hidayətin ziddi dəlalətdir (azmadır).

“HİDAYƏT” sözü ilə eyni kökdən olan sözlərdən biri də “hədy”dir, “həyat tərzisi”, “hal”, “gediş” anamları var. Allah Rəsulu buyurur: “Sözün ən doğru su Allahın kitabıdır, yolların ən gözəli də Məhəmmədin yolu (hədyu Muhamməd)”.

Qurani-Kərimde hüda/hidayət ile vəhý arasında sıx bağ var: “Ey insanlar, sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana (cəhalətə, şəkk-şübəhəyə, nifaqa) bir şəfa, möminlərə hidayət və mərhamət (Quran) gəlmışdır” (10/57).

“Onu (İslam) bütün dinlərdən üstün etmək üçün öz elçisini hidayət və haqq dində gəndərən Odur...” (9/33).

Böyük İslam alimi RAĞIB ƏL-ISFAHANIYƏ görə uca Allahın insanı hidayətə yönəltməsi dörd mərhələdə gerçek-

ediləcəkdir” (7/43).

ALİMİN DEDİYİ BUDUR: uca Allah insanın hidayətə qovuşması üçün ona AĞIL vermiş, KİTABLAR, ELÇİLƏR göndərmiş, lütf etmiş, bu imkanlardan doğru yararlananları da cənnətlə müjdələmişdir. **ALLAH RƏSULU** nur və hidayət olan Qurani-Kərimə sımsıx sarılmıştı tövsiyə etmiş, Ona sarılanın nicat tapacağını, Ondan ayrılanın da dəlalətə düşəcəyini vurgulamışdır. O, uca Allahdan hidayət istəmişdir: “Allahum, mənə bağıشا, mənə mərhəmət et, mənə hidayət, afiyət, ruzi ver!” “Allahum, hidayət etdiklərinə bərabər mənə

doğru yolda olsam, bu yalnız Rəbbimin mənə göndərdiyi vəhý hesabına mümkün olar. Şübəsiz, O, hər şeyi eşidir, O, (guluna şah damarından) çox daha yaxındır” (34/50);

- iman etməlidir, iman etsə, uca Allah ona rəhbər olar: “Əgər doğru yolda olsam, bu yalnız Rəbbimin mənə göndərdiyi vəhýla mümkün olar...” (34/50);

- uca Allaha (Onun kitabına) sımsıx sarılmışdır: “Hamınız birlikdə Allahın ipinə sarılın, bir-birinizdən ayrılmayın...” (3/103);

- kimsənin arxasında kor-koran dəşməməlidir: “Onlara: “Allahın endirdiklərinə uyğun!” – deyildiyi zaman: “Xeyr, biz atala-

AÇAR:

- ənənəyə kor-korana bağlılıq: “... Onlar: “Atalarımızın ənənəvi bir inanca bağlı olduğunu gördük, biz də onların izindən getsək, mütləq doğru yolu tapa bilərik”, - deyirlər” (43/22);

- doğru yolda olduğunu zənn etmək: “Onlara: “Allahın endirdiyinə və peygəmbərə gəlin!” - deyiləndə: “Atalarımızın ... inancı bizə yetər!” - deyirlər” (5/104);

- arzu və həvəsinin arxasında getmək: “Ondan (Rəbbin ayələrindən) üz çəvirən kimsədən da-ha zəlum biri ola bilərmi?” (18/57);

- zülm etmək: “Xeyr, (özlərinə) zülm edən kimsələr bilgiz və şüursuzca öz arzu və həvəslərinə tabe olurlar. Artıq Allahın (bu şəkildə) azdırdıqlarını kim doğru yola yönəldə bilər ki?” (30/29);

- uca Allahın ayəsini (ayələrinə) bilmədən ehkam kəsmək (hökəm vermək): “Onlara doğru yolu bilgisi gəldiyi zaman insanları ona inanmaqdən uzaqlaşdırın şey bu cür (belə) düşünməlidir: “Bu, necə ola bilər? İndi Allah fəni bir insanımı elçi göndərdi?” (17/94);

- şeytana uymaq: “... Şeytanı dost seçənlər ola bilər, əlbəttə, (şeytan) o tipləri azdırar, yaxıbyandırın bir əzaba yönəldəndirər”



ORUC UCA ALLAHIN TƏRBİYƏ PROQRAMIDIR QURANI-KƏRİMDƏKİ ORUC AYƏLƏRİNİN ŞƏRHİ

ləşir:

- hidayət insana yol göstərən ağıl və biliyi ifadə edir. Bu hidayət insana verilmişdir: “(Musa): “Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da ona doğru yolu göstərəndir”, - dedi” (20/50).

- uca Allah Qurani-Kərimi nazıl edərək, Elçi seçərək insanları hidayətə dəvət etmişdir: “Biz onları əmərimizlə (insanları) doğru yola gətirən imamlar etdik” (21/73).

- hidayət uca Allahın insana lütfür: “İman gətirib yaxşı işlər görənlərin Rəbbi (onları)... hidayətə qovuşdurur” (10/9). “Kim Allah'a iman gətirsə, (Allah) onun qəlbini haqqaya doğru yönəldər” (64/11).

- uca Allah hidayətə qovuşanları axırətdə cənnətə qoyar: “Biz onların (cənnət əhlinin) ürəklərindəki kin-küdürüt çəkib çıxardıq. Onların (qaldıqları yerin) altından çaylar axar. Onlar deyərlər: “Bizi buraya gətirib çıxaran Allahə həmd olsun! Əgər Allah bizi doğru yola yönəltməsəydi, biz doğru yolu tapa bilməzdik. Həqiqətən, Rəbbimizin elçiləri haqqı gətirmişlər!” Onlara: “Etdiyiniz əməllərə görə varis olduğunuz Cənnət budur!” - deyə müraciət

də hidayət ver. Sağlamlıq və afiyət verdiklərinə bərabər mənə də sağlamlıq ver! Himaya etdiyin kimsələrlə bərabər mənə də himaya et! Mənə verdiyin nemətləri bərəkətləndir!”.

UCA ALLAH buyurur ki, insan ağılli, iradəli, vicdanlı varlıqdır, o, iradə etməli, istəməlidir ki, O da doğru yola yönəltsin. Hidayət tələb edilən, əmək verilən, seçilən bir nemətdir. Uca Allah istədiyinə hidayət verər, istədiyini də azdırar anlayışı yanlışdır, ele olsa idi, ilahi Kitablara, Elçilərə, ağıla, iradəyə, imtahana, ibadətə, itaətə, əməyə, hesaba, yenidən dirilişə, cənnətə, cəhennəmə ehtiyac olmazdı. Uca Allah buyurur ki, dində məcburiyyət yoxdur, istəyən iman etsin, istəyən küfür etsin, O, insanı azdırırmaz, azmaq istəyən azmasına izin verər.

QURANI-KƏRİM BUYURUR Kİ, İNSAN HİDAYƏT ÜÇÜN BU ADDİMLARI ATMALIDIR:

- məsuliyyətlə varlıq olduğunu qəbul etməli, üzərinə düşən işləri yerinə yetirməlidir: “De: Əgər mən azsam (dələlatə düşsəm), öz əleyhimə azmış olaram, yox əgər

rimizən əmənəsinə tabe olarıq”, - deyərlər. Ataları ağıllarından heç istifadə etməmiş, doğru yolu tapmamışlarsa, necə olacaq?” (2/170);

- cihad etməlidir: “(Biz) dava mız uğrunda var gücümüz xərcləyənləri, əlbəttə, Öz yollarımıza yönəldəcəyik, şübhəsiz, Allah yaxşı və ərdəmli olanların yanındadır” (29/69);

- hidayətə yönəltməyi istəməli, onun üçün dua etməli, çalışmalıdır: “Bizi doğru yola yönəlt!” (1/5);

- hidayətə tabe olmalıdır: “... Hər kim (ona çatan) rəhbərliyə tabe olsa, artıq onun üçün gələcək qorxusunu yoxdur, keçmişdən dolayı hüznlü də olmayıcaq” (2/38);

- azmamaq üçün çalışmalıdır: “... Rəbbimiz! Bizi doğru yola yönəldikdən sonra qəlbərimizi azdırma, bizə yanından bir rəhmət bəxş et...” (3/8);

- bilməlidir ki, O, azmayanı azdırırmaz: “Onlar nə zaman yoldan azdlarsa, Allah da Onların qəblələrinin azmasına izin verdi” (61/5);

QURANI-KƏRİM BUYURUR Kİ, BU İŞLƏR İNسانIN AZMASINA YOL

(22/4);

- axırətə inanmamaq: “... Doğrusu, Allahın hüzuruna çıxarılaqları həqiqətinin yalan olduğunu söyləyən, doğru yola yönəlməkdə israr edən kimsələr (o gün) hər şeyi itirmiş olacaqlar” (10/45);

- önce iman edib, sonra inkar yənəlmək: “... Onu inkar etsəniz, unutmayın ki, göylərdə və yerdə olan hər şey Allaha aididir”;

- ehtiyacsız olduğunu düşünmək: “Bəli, bəli, insan mütləq azar, ehtiyacsız olduğunu düşünəndə...”; (96/6-7)

(Ardı var)



Siraceddin Hacı

"Həbslərlə gömrük sistemindəki problemlərin həllinə nail olmaq mümkün deyil. Hər il bir neçə gömrük işçisinin bu və ya digər formada, xırda rüşvətxorluq üstündə həbsi insanlarda sadəcə təbəssüm və ikrəh oyadır. Elə zamanlar olub ki, gömrük müfəttişini 100 manat rüşvət aldığına görə həbs ediblər. Hamı yaxşı bilir ki, illərdir gömrük orqanları ən korrupsiyalasmış, yerlibazlıq və qohumbazlığın ən yüksək səviyyədə konsentrasiya olunduğu bir dövlət qurumudur. Bu cür həbslərə ciddi yanaşmırıam, bunu daxili hesablaşmanın bir əlaməti kimi qiymətləndirirəm. Hər zaman belə olub, gömrük orqanlarında kiminsə vurulması, gözdən salınması üçün əməliyyatlar keçirilib. Həmin adamlar ya ərizə yazmayıblar, ya da mübahisə yaradıblar və ona görə də cəzalandırılıblar".

Bu sözləri iqtisadçı ekspert, iş adamı Nazim Bəydəmirli Gömrük Komitəsi üzvlərinin həbs olunmasını "pres-sklub.az"-a şərh edərkən bildirib.

Xatırladaq ki, mayın 17-də Bakı

iqtisadçı qeyd edib ki, ikinci bir məsələ fiskal siyasetlə bağlı olan hissədir.

"Bildiyimiz kimi, ölkədə fiskal siyaseti Vergilər Xidməti aparır. Gömrük



Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov, "İpək Yolu" gömrük postunda inspektor işləyen Mirağa Ağayev, habelə "Global Broker" MMC-nin direktoru olmaqla "D2D Logistics" MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanov saxlanılıb. Baş Prokurorluğun məlumatına görə, onlar barəsində Cinayət Məccələsinin 311.3.2-ci (tekrar rüşvət alma) madəsi ilə cinayət işi başlanıb. Toplanmış sübutlar əsasında Elmar Mirzəyev, Emin Xəlilov, Mirağa Ağayev, Ceyhun Şabanov və Aydın Eylazov şübhəli şəxs qismində tutulub.

N. Bəydəmirli bildirir ki, bütün ölkələrdə gömrük siyasetinin əsas məqsədi fiskal siyasetlə bərabər, daxili bazarı stimullaşdırmaqdır: "Araşdırma istinadən dəfələrlə bunu mətbuata da açıqlamışam ki, iqtisadi inkişafın əsas göstəricisi ƏDV-dir. Bildiyimiz kimi, əlavə dəyər vergisi həm daxili istehsaldan, həm də idxaldan toplanır. İdxaldan olan ƏDV bu illər ərzində 2,5 dəfə artıb, ancaq ölkənin daxilində toplanan ƏDV təqribən 10 faiz azalıb. Hökumətin apardığı gömrük siyaseti daxili istehsali qorumaq baxımından hədəfinə çatmayıb. Həm də, vətəndaşlar müxtəlif mallar alıqdə görürlər ki, həmin malların əksəriyyətinin 70-80 faizi daxildə deyil, xaricdə istehsal olunub. Bütün bunlar onu göstərir ki, gömrük orqanlarının əsas funksiyası olan daxili istehsali stimullaşdırmaq, qorumaq hədəfi yerinə yetirilməyib".



N. Bəydəmirli vurğuladı.

iqtisadçı çıxış yolunu Gömrük Komitəsinin ləğv olunmasına görür: "Komitənin ləğv olunaraq xidmət kimi Vergilər Xidmətinə birləşdirilməsi və fiskal siyasetin eyni mərkəzdən idarə olunması zəruriyidir. Bütün dünyada belədir. Gömrük bir xidmət, prosedur orqanıdır. Bu prosedur orqanı, adından da məlum olduğu kimi, xidmət göstərməlidir. Təəssüf ki, bizimkilər vətəndaşa qarşı "bəy", "xan" kimi davranırlar. Buna son qoymağın zamanı çoxdan gəlib".

Baş, gömrük sisteminin elektronlaşması korrupsiya hallarının qarşısını niyə ala bilmir?

olunmasına baxmayaraq, sərhəddən keçən maşın sahibkarın öz anbarına və yaxud özünün müəyyən etdiyi yerə getmək əvəzinə, gömrük terminallarındakı saxlanclarda saxlanılır. Həmin sahibkar da saxlanclara pul ödəmək məcburiyyətində qalır. Sahibkar bilir ki, malları nə qədər gömrükdə qalsa, daha çox vəsait ödəməli olacaq, ona görə də, gömrük orqanlarının qoyduğu şərtlərə boyun əyir.

Gürcüstəndə isə mal ölkəyə daxil olmamış, sahibkar onu öz anbarına yönləndir, bəyannamə qiymətinə uyğun olaraq gömrüyün rüsumu varsa, rüsumunu, vergisi varsa, vergisini elektron qaydada ödəyir. Gömrük orqanları şübhəli məhsul olarsa, onu saxlanc an-

"Gömrük terminallarının yanında olan anbarlar müxtəlif məmurlara məxsusdur"

"GÖMRÜKDƏ VƏTƏNDƏŞA QARŞI "XAN" KİMİ DAVRANIRLAR..."

"Komitənin ləğv olunaraq xidmət kimi Vergilər Xidmətinə birləşdirilməsi zəruriyidir"



Komitəsinin topladığı vəsaitlərin təqribən 78 faizi idxaldan olan ƏDV, aksiz vergisi və yol vergisidir. Adından da gördüyüümüz kimi, bunlar hamısı vergilərdir və bu vergilər gömrük orqanlarının topladığı vəsaitlərin strukturunda təqribən 78 faizdir. Vergini iki qurum toplamamalıdır. Vergi və fiskal siyaseti eyni mərkəzdən aparılmalıdır"-deyə,

N. Baydəmirli qeyd etdi ki, gömrük orqanları qanunsuz olaraq sahibkarları daxil olan malları gömrük terminallarına gətirməyə məcbur edir: "Gömrük terminallarının yanında olan anbarlar müxtəlif məmurlara məxsusdur. Bu, onlara pul qazandırmaq məqsədilə edilir. Sadələşdirilmiş bəyannamə formasının tətbiq

barına gətirə bilər. Sahibkarları heç bir şübhə olmadan buna məcbur edirlərsə, burada hansısa şəffaflıqdan səhbət belə gedə bilməz. Bunlar hamısı qeyri-şəffaf idarəetməyə gətirib çıxarır. Dövlətin vəzifəsi vətəndaşın daha yüksək rifahını təmin etməkdir. Ancaq gömrük siyaseti dövlətin bu siyasetini ciddi şəkildə zədələyir və zədələməkdə davam edir".

Bir neçə ildir böyük iqtisadiyyata malik ölkələr əsas rollardan birinin hidrogen yanacağına həvalə olunduğu "yaşıl enerji"yə keçid ideyasını güclü şəkildə təbliğ edirlər. Planetimizdəki mövcud şəraitdə hidrogen son dərəcə birmənalı olmayan enerji daşıyıcısıdır. Neft, kömür və ya odundan fərqli olaraq, Yer üzündə təmiz hidrogen yataqları yoxdur. Onun hasilatı kifayət qədər bahalı və resurstatumlu "zövq"dür. Ancaq bu elementin yanacaq kimi istifadəsinə genişləndirməyi dəstəkləyənlər infrastrukturaya investisiyanın və nəqliyyat, qaz şəbəkələri və sənayedə tələbatın artması ilə xərclərin aşağı düşəcəyini söyləyirlər.

İstenilən halda proses artıq başlayıb və bir çox ölkə bu istiqamətdə gələcək böyük investisiyalardan kənar qalmamaq üçün ən qısa müddətde ona qoşulmağa çalışır.

Avropa liderdir

Hidrogen enerjisi bərpa olunan enerji mənbələri (BOEM) anlayışı ilə birlikdə artıq iqlim bitərəfliyini uğrunda mübarizədə derman kimi qəbul olunub. Beynəlxalq Enerji Agentliyinin (BEA) proqnozlarına görə, 2040-ci ilədək dünyada istehsal olunan elektrik enerjisinin 20-35%-i güneş və külək elektrik stansiyalarının payına düşəcək. Bu cür inkişaf şəraitində enerjinin saxlanması və sürətli kompensasiyası texnologiyalarına tələbat da artacaq.

Hidrogen enerjisi uzunmüddətli enerji saxlanması üçün imkanlar yaratdan effektiv vasitədir. Eyni zamanda, güneş və külək elektrik stansiyalarının yaradıldığı izafə enerjidən sudan hidrogen alınmasında istifadə etmək olar.

Məlumdur ki, bu gün dünyanın 50-dən çox korporasiyası və 20-dən çox ölkəsi müxtəlif güzəştərlərdən istifadə edilməklə sürətlə həyata keçirilən hidrogen texnologiyalarının inkişafı üzrə uzunmüddətli strategiyalarını qəbul ediblər.

Məsələn, Yaponiya "hidrogenə əsaslanan cəmiyyət" qurmağı əsas məqsəd kimi qarşıya qoyur. ABŞ-da hidrogen programı müxtəlif adlar altında 1970-ci ildən bəri həyata keçirilir. 21-ci əsrə o, intibah dövrünü yaşayır – "US DOE Hydrogen və Fuel Cells Program" programına hər il 120 milyon dollar ayrıılır.

dən bu yana "The Fuel Cells and Hydrogen Joint Undertaking" (FCH JU) programı həyata keçirilir ki, buna əsasən, 2023-cü ilə qədər hidrogen texnologiyalarının inkişafına 1,8 milyard avro ayrılaceq.

Bundan əlavə, Al hidrogeni 2050-ci ilədək istixana qazı tullantılarının azaldılması məqsədinin əsas elementi halına gətirib və bu onillikdə ümumi gücü 40 GVt (həzirdə bu göstərici 0,1 GVt təşkil edir) olan elektrolizatorlar buraxmağı planlaşdırır.

Dünyada elan edilən 228 hidrogen layihəsinin 55%-i Avropanın payına düşür, onların

milyard ABŞ dolları səviyyəsinə çatmaqla pik nöqtəyə çıxacaq ümumi dəyeri 15 trilyon ABŞ dolları olacaq sərmayə tələb olunacaq. Bu vəsait təkçə hidrogen istehsalı üçün deyil, həm də elektrik enerjisi sistemi, hidrogen istifadəsində kütləvi artımı dəstəkləmək üçün istifadə olunacaq. Həmçinin hidrogen enerjisinin inkişafındakı əsas əngəllərdən biri hidrogenin saxlanması və nəqli texnologiyalarıdır, çünkü onun spesifik fiziki-kimyevi xüsusiyyətləri var və bu proseslər son dərəcə enerji tələb edir. Bütün bu məsələlər "yaşıl" hidrogenin (bərpa olunan enerji mənbələrindən istifadə

nır və buna əsasən, əsas istiqamətlərdən biri də əsasında hidrogen enerjisi üçün yerli texnologiyaların hazırlanması, eləcə də hidrogenin istehsalı, nəqli və istifadəsi texnologiyaları təşkil olunacaq elmi-texnoloji infrastrukturun yaradılmasıdır.

Avropa bazarına neft və qaz tədarük edən Azərbaycana gelincə, prinsipcə, ölkəmiz bərpa olunan enerji mənbələrinin inkişafını iqtisadi siyasetinin prioritet istiqamətlərdən biri elan edib. Digər tərəfdən, Cənub Qaz Dəhlizi ilə Al-ye planlaşdırılan ixrac həcmələri - ilə 10 milyard kubmetr - əlbəttə ki, Avropanın "mavi yanacaq"dan imtina etməsindən önce tam həcmdə həyata keçiriləcək. Üstəlik, Azərbaycandan qaz ixrac marşrutu Avropa üçün prioritət hesab olunur.

Ancaq Azərbaycan daha müdrikcəsinə dəvranıb infrastrukturunu gələcəkdə hidrogen tranzitinə istiqamətləndirmək üçün hazırlamayı planlaşdırır. Uzunmüddətli perspektivə hesablanmış planlar da hazırlanır – Cənub Qaz Dəhlizinin "Hidrogen strategiya-



Hidrogen "bomba"sı - neft istehsal edən ölkələr üçün yeni imkanlar, yoxsa təhlükə?

da çoxu 300 milyard ABŞ dollarından çox sərmayə cəlb olunmaqla bu onillikdə istifadəyə veriləcək. Əsrin ortalarına qədər hidrogen istehlakının ilə 500-800 milyon tona qədər artacağı (həzirdə 115 milyon ton təşkil edir) proqnozlaşdırılır ki, bu da ümumi y-

edərək suyun elektrolizi ilə istehsal olunan) maya dəyərini "mavi" hidrogen (karbon tutma və saxlama texnologiyasından istifadə edərək metanın buxarda konversiyası ilə istehsal olunan hidrogen) səviyyəsinə endirmək üçün göstərilən müddətdə həll edilməlidir. Tədqiqatçılar Avropada buna yalnız 2040-ci illərin əvvəllərində nail olunacağını qeyd edirlər.

Azərbaycan yeni trendlərə hazırlır

Eyni zamanda, Al-nin iqlimə və ekologiyaya mənfi təsirləri səbəbindən karbohidrogen enerjisindən imtiha etməsinin Avropa bazarının enerji təchizatçıları üçün ciddi təhlükə olduğunu aydın məsələdir. Bu, ilk növbədə "köhnə dünya"nın ən böyük enerji tərəfdəsi olan Rusiyaya aiddir. Amma onlar da asanlıqla təslim olmayıcaq kimi görünürər və artıq müasir trendləri nəzərə alaraq özünün hidrogen enerjisinin inkişafı üzrə genişmiqyaslı programını başladılar - "Gazprom" və "Rosatom" ilk hidrogen istehsalçıları olaraq təyin olunublar. Şirketlər 2024-cü ilə atom elektrik stansiyalarında, qaz istehsalı obyektlərində və xammal emalı müəssisələrində pilot hidrogen stansiyalarını işə salacaqlar.

Hazırda Hidrogen Enerjisinin inkişafı Konsepsiyanının layihəsi hazırla-

si"nin həyata keçirilməsi üzrə planlara daxil olması nəzərə alınmaqla ondan hidrogen qarışığının Avropaya çatdırılmasında istifadəsi nəzərdən keçirilir.

"Neft-qaz şirkətlərinin dəyişən enerji mühitine uyğunlaşmaları lazımdır. Bərpa oluna bilən mənbələrdən, nüvə və digər mənbələrdən istehsal edilə bilən hidrogeni təbii qaz kimi boru kəmərləri ilə nəql etmək olar. Artıq çox sürətli düşünməliyik. Hidrogen texnologiyalarını BP ilə, eləcə də Almaniya və Yaponiya şirkətləri ilə müzakirə edirik", - daha əvvəl SOCAR-in İnvestisiya və Marketing üzrə vitse-prezidenti Elşad Nəsirov deyib.

Onun sözlərinə görə, artıq aparılan araşdırmlara əsasən, Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) güclərinin 20%-dən əlavə sərmayə qoyulmadan bu marşrut boyunca hidrogenin Avropaya nəqli üçün istifadə etmək olar.

Hər bir halda Azərbaycanın Avropanın hidrogen enerjisini genişmiqyaslı keçidinə hazırlaşmaq üçün kifayət qədər vaxtı var və düşünürəm ki, ölkə yanacaq bazarındaki yeni trendləri layiqincə qarşılıqla hazırla-



Amma dünyada planlaşdırılan hidrogen layihələrinin əksəriyyəti və müvafiq investisiyaların en böyük hissəsi bu onillikdə Avropada həyata keçiriləcək. Avropa İttifaqında 2017-ci il-

kun enerji tələbinin 15-20%-i deməkdir.

Ümumiyyətə, ekspert hesablamalarına görə, bunun üçün əsrin 30-cu ilərinin sonlarında ilə təxminən 800

Qulu Nuriyev - ekspert

"Tarix dərsi" adlı layihəsi ni davam etdiririk. Məlumat üçün bildirək ki, bu layihə çərçivəsində Azərbaycan tarixinin yaxın və ya uzaq dövründə baş verən, haqqın-

mış nəsillərində biridir. Bu soyun ulu babası Hacı Vəli bəy Kəbirliyər. Hacı Vəli bəy XVIII əsrin sonunda, XIX əsrin başlanğıcında yaşayıb, Qarağış xanı İbrahimxəlil xana

K(b)P Borçalı Qəza Komitəsinin Katibi, Azərbaycan SSR Baş Prokuroru, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının sədr müavini işləyən Vəlibəyovun adı represiya"ya ilk cəlb edilənlərdən biri kimi keçir. O, 21 iyul 1937-ci ildə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarının (XDİK) və ya məşhur təbirle desək, "NKVD") Dövlət Tehlükəsizlik İdarəsi 4-cü şöbəsinin baş leytenantı Qriqoryanın imzaladığı qərarla həbs olunub.

Həbsinə səbəb kimi hazırlanan arayışda göstərilib ki, onun milli əksinqilabi təşkilata üzv olması elə həmin təşkilatın fəallarından biri Böyükəga Taliblinin izahati ilə təsdiqlənib.

B.Vəlibəyov istintaq müddətində 4 dəfə dindirilib. 3 nəfərlə (B.Talibli, eləcə də tanınmış bolşeviklər Dadaş Bünyadzadə və Qəzənfər Sə-

da geniş kütlələrin bir o qədər də məlumatı, yaxud təfərruatlı bilgisi olmayan hadisələrə işq tutacağıq.

"Tarix dərsi" layihəsində bu dəfə 1930-cu illerdə Azərbaycan SSR-nin Baş prokuroru olmuş Bahadır Vəlibəyovun faciəli təleyindən danışacağıq.

Beləliklə, Bahadır Vəlibəyovu qurulmasında fəal iştirak etdiyi Sovet hakimiyəti niyə güllələmişdi?

1937-ci il repressiyasının qurbanlarından danışarkən daha çox yaradıcı adamların güllələnməsindən və sürgün olunmasından danışılır. Lakin unutmayaq ki, "qırmızı terror" a qurban gedənlər arasındada həmin dövrə yüksək vəziyyətutanlar da az deyildi.

Bu yazımızda onlardan biri - Azərbaycan SSR-nin Baş prokuroru Bahadır Vəlibəyovdan danışacağıq. O, "vetəne xeyanət" də günahlandırılaq "milli əksinqilabi təşkilatın üzvü" kimi istinbaqa cəlb ediləndə 7 il idi ki, həmin vəzifədə çalışırdı.

Vəlibəyov bundan əvvəl - 1922-1926-ci illerdə də Baş prokuror postunu tutmuş, aradakı dörd ildə isə həmin vəzifəni tutanlar arasında sonradan onun güllələnməsinə yol açan ifadənin müəllifi Böyükəga Talibli da olmuşdur.

"Qırmızı terror" zamanı üümilikdə 21 prokurorluq işçisi mühakimə edilmiş, onların arasında isə Vəlibəyovla bərabər B.Talibli, eləcə də Baş prokurorun müavini Ə.Babaxanov, Şamaxı rayon prokuroru Ə.Əmirov və digərləri vardı.

Bahadır Qasim oğlu Vəlibəyov 1894-cü il yanvar ayının 12-də Şuşa qəzasının Çəmənli kəndində dünyaya gəlib.

Onun mənsub olduğu Vəlibəyovlar Azərbaycanın tanın-

xidmət edib. O, öz adı ilə adlanan Hacıvəlilər obasını idarə edirdi. Sonradan Hacı Vəli bəyin törəmələri Vəlibəyov

Stalin Azərbaycan SSR-nin Baş prokurorunu niyə güllələtmüşdi?


soyadını daşımağa başlayıblar.

Bahadır Vəlibəyov 1912-ci ildə Bakıda gimnaziyanı bitirdikdən sonra Kiyev Universitetinin hüquq fakültəsinə daxil olub, inqilabi fealiyyətə də elə həmin vaxtdan orada başlayıb. Ona görə də 1913-cü ildə universitetdən xaric edilib, sonradan Rusiya sosial-demokratlarının 3-cü Dumasının teləbine əsasən hüquq fakültəsinə bərpa edilib. 1918-ci ildə, Azərbaycan Cümhuriyyətin elan edildiyi ərefələrdə Rusiya Kommunist (bolşeviklər) Partiyasının (sonradan Sov.İKP) sıralarına qoşulub.

Oktyabr inqilabından sonra Minsk quberniyasının mili komissarı, Minsk Vilayət Soveti İcraiyyə Komitəsinin üzvü, Smolensk Qızıl qvardiya qərargahı hərbi-təsərrüfat idarəsinin komissarı işləyən Vəlibəyov Tambov quberniyasında bolşeviklər tərəfindən "qolçomaq" adlandırlıq qiyamçılar qarşı vuruşub,

1919-cu ildə RK(b)P Qafqaz Ölkə Komitəsinin tapşırığı ilə Batum, Gəncə və Qarabağda partiya işi aparıb.

1920-1937-ci illerdə AK(B)P Naxçıvan Öləkə Komitəsinin katibi, Azərbaycan SSR Maarif Komissarının müavini, Ədliyyə komissarı, Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin (MİK) sədri, Vilayət Partiya Komitəsinin Birinci Katibi, Gürcüstan



fərvə idi) üzləşdirilən Vəlibəyov bütün bu sorğu-suallar zamanı haqqında ireli sürülən ittihamı qəti şəkildə rədd etmişdir.

Bu yerdə xeyli əvvələ - Azərbaycanda Sovet hakimiyətinin qurulduğu ilk aylara qayıdaq.

Sov.İKP-nin üzvlərindən biri Mirsuca Ağamirov vaxtilə yazdı: "1920-ci ilin iyulunda, müsavatçılar Şuşada hakimiyəti əla aldilar,... Bahadır Vəlibəyov, Hüsnü Hacıyev, Lyusya Baqdatyeva, ümumiyyətlə İngiləz komitəsinin bütün heyəti, fəal kommunistlər və Sovet hakimiyətinin tərəfdarları həbs olunmuşdular... Qiyami yaturmaq üçün tezliklə Bakıdan XI Qızıl Ordunun hissələri gəldi. Ordunu qarşılamağa bizim gizli təşkilatın nümayəndləri getmişdilər. Bu nümayəndə heyəti - Əldürüm Vəlibəyov, Zülfüqar Haqverdiyev və başqaları daxil

ışgalçı rus-bolşevik hakimiyətinin qurulmasında xeyli zəhməti olan, həbs görən Vəlibəyov indi elə həmin hakimiyətin özü tərəfindən həbs olunur, ciddi ittihamla üz-üzə qalırırdı, üstəlik, bu dəfə canını salamat qurtaracağına heç bir ümidi də yox idi.

Bahadır Vəlibəyovun istintaqı ilyarım davam edib.

8 dekabr 1938-ci ildə ona istintaqın başa çatdığını elan olunur. Lakin Vəlibəyov bu dəfə də israrla bildirib ki, bərəsindəki ittihamlar əsassızdır və özünü günahkar sayırı.

Bundan sonra istintaq bir az da uzanır və 25 dekabr 1938-ci ildə bitir.

Atakişiyev və Markaryan tərəfindən imzalanmış ittihamla və Azərbaycan SSR Baş prokurorunun müavini Seliverstovun qərarı ilə SSRİ XDİK-nin nəzdindəki xüsusi müşavirəyə göndərilir.

Növbəti ilin 21 iyundə SSRİ XDİK-nin xüsusi müşavirəsi Vəlibəyovun işinə baxıb qərara alır: "Bahadır Vəlibəyovun işi müzakirədən çıxarsın və əlavə istintaqa verilsin. Məhbus Vəlibəyov SSRİ XDİK istintaq hissəsinin sərəncamına göndərilsin".

Uzun-uzadı davam edən prosesə nəhayət ki, 16 fevral 1940-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qa-

pası iclasında Vəlibəyov barəsində çıxarılan qərarla son nöqtə qoyuldu. Onun barəsində en ağır cəza - ölüm hökmü çıxarıldı.

Hökm bir il sonra - 1941-ci il fevralın 17-də icra edildi.

Repressiya B.Vəlibəyovun ailəsindən də yan ötmədi. Belə ki, onun həyat yoldaşı Xədicə Vəlibəyova da təzyiqlərə məruz qaldı.

1904-cü ildə Həştərxan şəhərində anadan olan Xədicə xanımın bacısı Arife xanım Sovet Azərbaycanının qurucularından və aparıcı xadimlərindən biri Qəzənfər Müsabəyovla evli idi; maraqlıdır ki, onun özü kimi bacısının da əri 1937-ci il repressiyasından sağ çıxa bilmədi.

Vəlibəyov güllələndikdən sonra Xədicə xanım SSRİ XDİK-nin xüsusi müşavirəsinin 11 iyun 1940-ci il qərarı ilə "təhlükəli ünsür" kimi məsuliyyətə cəlb olundu, axırda da cəzasını islah-emək düşərgəsində çəkməklə 5 il müddəti nə azadlıqdan məhrum edildi.

O, yalnız Stalinin ölümündən sonra, Azərbaycan SSR Ali Məhkəməsi Cinayət İşləri üzrə Mehkəmə Kollegiyasının 7 yanvar 1956-ci il qərarı ilə bərəet aldı.

Elə B.Vəlibəyova da həmin il bərəet verildi, baxmayaraq ki, ölümünün üzərindən artıq 27 il keçirdi...

Elçin ŞAHMURAD,
Azmarka.az

Parallel

Son səhifə

Nº 213-214 (3507-3508) 27 may 2021-ci il * Gündəlik ictimai-siyasi qəzet * Qiyməti 20 qəpik

www.paralel.az
e-mail adresi:
paralel_qazeta@mail.ru

Dondurmanı alarkən onu yoxlamaq qaydası və istehlak etməyin faydası



Havalaların isinməsi ilə əlaqədar dondurmaya olan tələbat artır. Ona görə də marketlərle yanaşı, parklarda və yol kənarlarında dondurma satışı ilə məşğul olanlara rast gəlinir. Dondurma alarkən mütləq şəkildə qablaşdırmanın üzərində olan etiket məlumatlarını oxumaq lazımdır. Məhsulun istehsal tarixi, istifadə üçün yararlılıq müddəti, qida dəyəri göstəriciləri, xüsusilə yağı tərkibinə diqqət yetirmək lazımdır. Küçə və parklarda açıq şəraitdə gilizlərdə – qablaşdırılmış silindr qablarda satılan dondurmaları alarkən məhsulun

saxlanılma şəraitinə fikir vermək xüsusilə vacibdir. Qeyri-sanitar şəraitdə satılan dondurmalar asanlıqla təhlükəli məhsula çevrilə bilər. Bu cür dondurmaların istehlaki qida zəhərlənmələrinə, bağırsaq çöplərinin yaranmasına və digər xəstəliklərə səbəb olabilir.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin dondurma haqqında olan maarifləndirici materialda xəbər verilir.

Dondurmaların digər qida məhsulları ilə bir yerde saxlanılması tövsiyə edilmir, çünkü digər qidalarda eyni soyuducuda

saxlanması məhsulun organoleptik göstəricilərinə (iyi, dadi), keyfiyyətinə təsir etmeklə yanaşı, onun tərkibinde mikroorganizmlərin inkişafına da səbəb olur. Nəzərə almaq lazımdır ki, dondurma istehsalında xammal olaraq istifade olunan süd mikroorganizmlərin inkişafı üçün elverişli mühitdir. Bunun üçün də dondurma pasterizasiya olunmuş süddən hazırlanmalı və istehsal olunduqdan sonra soyuq zəncir principine uyğun olaraq saxlanılmalıdır və daşınmalıdır.

Dondurma homogen şəkildə olmalıdır. Əgər dondurmanın tamlığı pozularsa və ya istehlak edərkən içərisində buz kristalları müşahidə edilərsə, bu, dondurmanın donunun açıldıqdan sonra təkrar dondurulduğunu göstərir. Həmin məhsulların istehsal tarixi bitməsə də, istehlakçı tövsiyə edilmir. Saxlanma temperaturunun sabitliyi dondurmanın keyfiyyətini təmin edən əsas səbəblərdəndir. Saxlanma temperaturuna riayət etmədikdə həmin məhsullarda mikrobioloji prosesler başlayır və bu, insan organizmi üçün təhlükələrə səbəb olur.

Xüsusilə də mədə-bağırsaq sistemi həssas olan, mədə xo-

rası və xroniki qastrit, diabet xəstəliyi, qaraciyər problemi olanlar dondurma istehlak edərkən diqqətli olmalıdır. Sutka ərzində 300-400 qramdan çox dondurma yemək tövsiyə edilmir, çünkü normadan artıq istehlak yüksək tənəffüs yollarının iltihabına, piylənməyə, qan təzyiqinin yüksəlməsinə səbəb olur.

Bütün bunlarla yanaşı, dondurmanın bir sıra faydalı cəhətləri var. Dondurma yüksək qidalılıq dəyərə malik, organizm tərəfindən asan həzm olunan qida məhsuludur. Onun tərkibi organizm üçün faydalı olan süd yağları, proteinlər, karbohidratlar, mineral maddələr və vitaminlər zəngindir. Tərkibində kalsiumun miqdərinin yüksək olması sümüklerin möhkəmləndirilməsinə faydalı təsir göstərir. Keyfiyyətli dondurma istehlakı organizmdə sevinc hormonu kimi tanınan serotoninin artmasına səbəb olur.

Dondurma təzə qaymaq dadı vermelidir. Hazırlanma texnologiyasında onun yağılığını artırmaq üçün standartlara uyğun olaraq yalnız kərə yağından istifadə olunmalıdır. İstehlak zamanı dondurmanın böyəzəcə acı dad vermesi tərkibinə marqarin və ya bitki mənşəli yağıların qatıldığını göstərir. Dondurma məhsulunun keyfiyyəti onun tərkibindən və saxlanma şəraitindən asılıdır.



Uşağınızın allergik rinit olduğunu oyandığı zaman anlaya bilərsiniz

Uşaqlarda en çox rastlanılan problemlərdən biri də allergiyadır.

Türkiyeli həkim Timur Batmaz bununla bağlı məsleketlər verib: "Valideynlərdə allergik rinit varlığı uşaqlar üçün risk faktorudur. Bunuyla bərabər, gənc yaşda ana olmaq, çox hamiləlik, düşük doğum ağırlığı və inkişaf geriliyi kimi faktorlar da allergik rinitin yaranmasına təsirlidir. Erkən yaşlarda ekzema varlığı da allergik rinit baxımından risk faktorudur.

Uşağınızda xüsusən səhər oyanlığı zaman asırma, gözlərdə yaşarma, sulu burun axıntısı kimi şikayətlər varsa bu ev tozu allergiyasına işarə edir. Eyni şikayətlərin ilin müyyən zamanlarında ortaya çıxmazı da mövsümi bir allergik rinit ola bilər".

Təsisçi və baş redaktor:
Tapdıq Abbas

Birinci müavini:
Akif Nəsirli

Bas redaktorun müavini:
Şahnaz Salehqızı

Sosial-siyasət söbəsinin müdürü:
Mahir Abbaszadə
İnformasiya söbəsinin müdürü:
Röyal Əsəndlə

Qarabağ bürosunun redaktoru:
Elman İsrailoğlu

www.paralel.az saytının operatoru
Murtuza Sudeyifoğlu

Bölgə müxbirləri:
Vaqif Cəmiloğlu
Rəşid Nəcəfli
Əlizadə Nəhmədağaoğlu
İllkin Əsədzadə

Qəzet 16 fevral 2002-ci ildən çıxır.
Ünvan: AZ 1073, Azərbaycan,
Bakı şəhəri, Mətbuat prospekti,
529-cu məhəllə, 6-cı mərtəbə
"Azərbaycan" nəşriyyatı
Tel: 510 15 07, Fax: 510 15 06
E-mail: paralel_qazeta@mail.ru
**Qəzet "Son Dakika" MMC-nin
mətbəəsində çap olunub.**
Əlyazmalara rəy verilmir və geri qaytarılmır.
Qeydiyyat №257
Sifariş: 2185 Tiraj: 2050

Boyat yeməklərdən istifadə edilməsinin ziyanı



Bəzən süfrədə yeyilməyən və istifadə edilməyən xörəkləri israf olunmaması üçün sonrakı günə saxlayırlar. Əslində bu, ta qədimdən belədir. Əvvəller qidalaların köhnəlməməsi üçün sərin yer seçilirdi, indi müasir soyuduculardan istifadə olunur. Mütəxəssislər bildirirlər ki, yeməkləri düzgün saxlamamaq, onları hətta ikinci dəfə qızdırıb boyat şəkildə istehlak etmək organizmde ciddi fəsadlara səbəb olur. Bişirilən yeməklərin tərkibi emal prosesindən çıxmış məhsullardır. Həmin məhsullar bir müddət saxlanılanda hansı proseslər baş verir?

Bakı şəhər Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin müdürü Gülnarə Babayeva bu sualın cavabında belə deyib: "Termiki emal olunmuş yemək nə qədər sərində saxlanılsa da, onun tərkibində olan bitki və ya heyvani mənşəli hüceyrələrin dağılması nəticəsində maddələr öz-özünüən parçalanmağa başlayır. Bunun nəticəsində övvəlcədən toksiki olmayan maddələr zəhərli parçalara bölünməyə başlayır. Boyat yeməyin dadında dəyişiklik hiss olunmasa da, həmin proses gedir".

Onun dediyinə görə, bir neçə gün qalmış qidalardan dadı pozulmama da, onları qətiyyən yemək

şərir ki, iki-üç gündən sonra hətta soyuducuda saxlanılan çörəyin üstündə kif, göbələk əmələ galır. Təzə vaxtı biz onu görmürük. Onda görürük ki, göbələk kaloniyası çörəyin üzərinə toplaşır. Bəzən onu təmizləyib, üzünü kosandan sonra qalan hissəsindən istifadə edirlər. Bu, qotiyən düzgün deyil, çünkü üzərində göbələk varsa, deməli, həmin çörək parçası, yaxud hansısa qida məhsulu bütövlükdə göbələk infeksiyasına məruz qalıb. Onun istifadəsi zamanı organizm

göbələk hücumu ilə üzləşir". Mütəxəssislərin fikrincə, soyuducuda saxlanılan bəzi yeməklərin tərkibində də müyyən dəyişikliklər baş verir və ziyanlı maddələr əmələ gelir. Həmin qidalardan organizmdə mənimşənilməsi çətinləşir və tedricən xoşagelməz fəsadlara səbəb olur. Ona görə də gündəlik qida rasionu düzgün seçilərək qəbul olunmalıdır ki, organizmə lazımlı olan vitamin və minerallar təzə halda istehlak edilsin.